



Rusiyanın Azərbaycan ərazisindəki özbaşınalığına son qoyulmalıdır

Məlumdur ki, Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) "İsgəndər" raketlərinin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib. Şuşada qalıqları tapılan raketlərin üzərində aşkarlanmış "9M723" kodu atılan raketlərin Rusiyanın Ermənistanı satdığı "İsgəndər" E-yə yox, İsgəndər'in M-ə, yəni istisnasız olaraq...

Səh. 13



Eldar Mahmudov üçün həbs anonsu...

Ləğv edilən MTN-in iki generalının həbsi yeni sürprizlərin xəbərçisi sayıla bilərmi?

Yola saldıığımız həftə Azərbaycan cəmiyyətində geniş əks-səda doğuran hadisələrdən biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı barədə həbs qərarının verilməsi oldu. Belə ki, MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şixəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəhbəri Nizami Şirinov Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə məsuliyyətə cəlb olundular. Aprelin 5-də adıçəkilən idarədə dindirildəndən sonra barələrində həbs qərarı çıxarılması üçün Nəsimi Rayon Məhkəməsinə aparılan general barədə prokurorun təqdimatı təmin olundu. Hakim onların istintaq dövründə həbsdə saxlanmasına qərar verdi və beləliklə, hər iki general barəsində həbs qətimkan tədbiri seçildi.

Səh. 12

UNIKAL

№13 (2051) 9 aprel 2021-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Hacıbala Abutalıbovun həbsi gündəmdə

Səh. 2



"Qarşılıqlı hörmət olmayan yerdə dialoq baş tutmur"



Son bir ildə siyasi arenada iqtidarla müxalifət arasındakı buzlar əriməyə başlayıb. İqtidarın müxalifət partiyalarının böyük əksəriyyəti ilə təmaslar qurması, dialoq mühitinin yaranması müsbət qarşılıdır. "Unikal" qəzetinə müsahibə verən Liberal Partiyasının sədri Əvəz Temirxanla söhbətə də elə bu mövzudan başladıq.

Səh. 4

Elmar Məmmədyanın tender oyunları...



Ötən ilin sonlarında Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) sabiq vəzifəli şəxsləri - Fərhad Mollazadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxıldı və təmin edildi.

Səh. 7

Dünya Dağlıq Qarabağ həqiqətlərini görməlidir



Dağlıq Qarabağda 44 günlük müharibə 28 il işğal altında saxlanılan Azərbaycan torpaqlarında erməni vandallığının əsl simasını dünyaya göstərməkdə əsaslı rol oynadı. İllərdir ki, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdıran Azərbaycan dövləti düşmənin işğal etdiyi torpaqlarımızda insanlıq əleyhinə...

Səh. 5

"Özünə gəl, şəxsimə toxunma" - Səidədən Röyaya qalmaqallı sözlər

"Ağac bar verdikcə, başını aşağı əyər. Bəziləri kimi tamaşaçı sevgisindən qudurmuram. Adım çəkildə özlərinə qəribə gəlir ki, qaşı, üzüyü düşər. Üçü də bu vaxta kimi qərara gələ bilməyib ki, mənə sənətə kim gətirib: hamısı deyir Səidəni səhnəyə mən gətirmişəm. Ay qızlar, bacılar, analar, üçünüz də anasınız, mənə səhnəyə siz gətirməmişiniz. Yolu açan Allahdır, özüm öz gücümə Səidə Sultan olmuşam. Danışanda, özünüze gəlin, eqonuzu aşağı qoyun".

Bu sözləri müğənni Səidə Sultan "10-da görüşək" proqramında deyib. Sənətçi həmkarları Röya Ayxan, Natavan Həbib və Elnarə Xəlilova haqda qalmaqallı sözlər deyib. O bildirib ki, hər üç ifaçı ilə arasındakı dostluq bitib.

Səidə daha çox Röya ilə qalmaqla yaşadığını açıqlayıb: "Bunlar mənə çatmır. O birilərlə çox da işim yoxdur. Amma bir əsası var, ana qarğa, sevmirəm onu, "tripaş" insanı sevmirəm. Onunla axıra qədər gedərəm, ya ona, ya mənə verən



Allah. Sevməmişəm, sevməyəcəm də. İnsan bir sadə olar. Xalqın sevgisini qazandıqdan sonra camaata minnət qoyub, özünü dartmayın. Gözüm aydın Xalq artistisən, mən də

Sultanam. Danışığınıza fikir verin, özünə gəl. "Əlimdən tutub gətirib" - bu nə sözdür? Sənin özünün əlindən tutub gətirən olub, mənim olmayıb. Elə bil 80 yaş var, mənə gətirib. Kimsə

mənimlə dava etmək istəyirsə, şəxsimə keçməsin. Mediaya gizli sızdırırsan ki, Səidəyə ləkə olsun. Elə mövzular var ki, insana yapışmır. Mənim özümle dalaşmırsan".

Səidə bildirib ki, Röya ilə arasındakı mübahisənin bənzər fotosessiyadan sonra başladığını deyib: "Hər şey geyimdən başladı. Şəkillər çıxanda çoxu göndərdi ki, bənzəyir. Hətta media paylaşıdı ki, Səidə Sultanla eynidir. Bu da eqodur, özünə sığıdırmır ki, özünü kiməsə oxşatsın. Axı deyir, mənəm mən. Sonra başladı hamıdan sildirməyə. Fikirleşdim ki, mənim fotom olsaydı, bütün mətbuat yazacaqdı Səidə özünü ona oxşatdı, silinməyəcəkdi. İndi Səidənin adı var deyə, sildirirsən. Mən də götürüb öz səhifəmdə paylaşdım.

Üçünün də gözəl səsi var, sənətinə sözüm ola bilməz. Vaqif Gərayzadənin seçdiyi insanlar uğursuz ola bilməz. O, bilir kimi qabağa verir. Amma şəxsiyə toxunmaq olmaz. Onu udmaram. Əlimdən tutub səhnəyə gətirsələr, deyərəm, utanmaram. Özüm əziyyət çəkmişəm, oxumuşam, qabiliyyət imtahanından keçmişəm, universitetə qədər girib oxumuşam. Sən kimsən mənim əlimdən tutub səhnəyə gətirsən. Məndən bir bayram böyüksən".

"Toylar var və necə lazımdır gedir..." - Baloğlan Əşrəfov

"Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək".

"Unikal" moderator.az-a istinadən bildirir ki, bunu əməkdar artist Baloğlan Əşrəfov deyib. Müğənni toyların formatının dəyişdirilməsinin imkansız ailələrə ziyanı olacağını bildirib: "Azərbaycanın öz adət-ənənəsi var, olub və olacaqdadır. Kimsə daha belə toyların olmayacağını deyirsə, o, adamın kökünü araşdırmaq lazımdır. Mən özüm əlli ildir ki, toya gedirəm, Azərbaycana məxsus olan bu gözəl ənənə bilmirəm ki, nə zaman dəyişəcək. Bəziləri deyir ki, toylarda pul salmaq yığıdırılmalıdır. Bu bədbəxt kasıbın balası gedib ordan-burdan pul tapıb qırx ildə toya gedir ki, balamın toyu olanda verdiklərimi geri alım. O pulla övladıma ya ev, ya da mebel alım. Hamı bunu öz arşını ilə ölçür, belə olmaz axı. Elə adamlar var ki, dövlətdən oğurluq edib, milyonları var, min dənə toy etsə, heç zərər



qədər ona təsir etməz. Ona görə deyir ki, toylarda pul salmaq yığıdırılmalıdır. Adamların axı aylıq 1000 manat gəliri yoxdu axı. Bunu fikirleşmirlər?".

Müğənni musiqi dostlarının toylarda iştirak etmək üçün Moskvaya üz tutduğunu bildirib: "Elin adət-ənənəsini kiminsə dəyişmək imkanı varsa, dəyişsin. Allah canını sağ ələsin. Dəfələrlə bu cür çıxışlarıma görə məndən inciyiblər. Amma indi musiqi dostlarım, tanışlarım Moskvada toya gedirlər. Onda Moskvada koronavirus yoxdur? İndi baxıram ki, bizdə də xırda toy məclisləri

orda-burda olur. Amma bu oyunbazlıqları niyə görə edib pandemiyanın ayağına yazırlar, bilmirəm. Neynək, qoy yazsınlar, özləri bilər".

B.Əşrəfov insanları çaş-baş salan mütəxəssislərin də fəaliyyətini tənqid edib: "Son zamanlar dünya alimləri də insanları çaşdırır. Bir də görürsən ki, professor çıxıb deyir ki, maska virus mənbəyidir. Biri belə deyir, digəri isə başqa cür deyir. Onda da millət bilmir ki, başına haranın daşını töksün. Əgər bir professor, tanınmış alimlə, bizim alimlərin dedikləri üst-üstə düşmürsə, onda sən bu millətin halına gəl yan. Onda millət necə ələsin? Təmiz, bəzəkli şadlıq evləri haqda elə danışırırlar ki, guya bura zibil mənbəyidir. Halbuki ondan da dəhşətli yerlərdə elə şeylərə icazə verirlər ki, o şadlıq evlərində 4 nəfər otura bilər. Pandemiya qabaq o şadlıq evlərində həmişə təmizlik olub. Ancaq bu qadağanı şadlıq evlərinə tətbiq ediblər. Bilmək istəyirsən, toylar var və əməlli-başlı necə lazımdır gedir".

Evini sata bilməyib, qiyməti ucuzlaşdırdı

Müğənni Xuraman Şuşalı satışa çıxardığı evindən danışdı.



Sənətçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, evi o qədər böyükdür ki, alan olmur:

"Evi o qədər böyük etdim ki, sona çatdırı bilmədim. Arzum o idi ki, dörd övladım var. Uşaqlar böyüyəndə evlənəcək, hamımız bir yaşayarıq. 60 minə torpaq almışam, 50 min xərc çəkmişəm. Amma 100 minə satırdım. İndi 90 minə endirim etmişəm. Satıb, üstünə pul qoyub başqa həyət evi almaq istəyirəm".

Nigar Camal "həbs olunacaq"

Tanınmış aktyor Fəridbəy Kərimov AzTV-nin "Agent 001" verilişinin aparıcılarından biri olacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o, verilişdə dördüncü "agent" kimi çıxış edəcək. Yeni "agent" AzTV-nin digər "agent"ləri ilə birlikdə Kamilə Babayevadan bu vaxta kimi heç kimin dilə gətirmədiyini ittihamlara cavabı verməsini istəyəcək. Qeyd edək ki, "Agent 001"-in ilk buraxılışı martın 5-də yayımlanıb. Layihənin qonağı statusundan asılı olmayaraq - deputat, idmançı, aşpaz, müğənni, aktyor və s. - hər kəs ola bilər. İlk qonaq peşəkar kikkoksçu, 25 qat dünya çempionu Eduard Məmmədov olub. Bu günə qədər gedən buraxılışlarda "Agent 001"-in digər qonaqları aktrisa Mehriban Zəki, kinorejissor Ayaz Salayev və yazıçı İlqar Fəhmi kimi tanınmış simalar olub. Aprelin 9-da efirə gedəcək buraxılışda isə "ittiham kürsüsü"ndə müğənni Nigar Camal olacaq.

Çavuşoğlu stul qalmaqalına münasibət bildirdi



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ankaraya səfəri zamanı yaranmış protokol mübahisəsinə aydınlıq gətirib.

GUnikal" xəbər verir ki, XİN rəhbəri Aİ tərəfinin protokoldakı tələblərini Ankaranın yerinə yetirdiyini deyib.

"Avropa İttifaqının təklifi əsasında belə bir "oturma" təşkil edildi", - deyən Çavuşoğlu Türkiyəyə qarşı haqsız ittihamların olduğunu vurğulayıb: "Türkiyə köklü bir dövlətdir, ilk dəfə qonaq qarşılıdır. Türkiyədə təşkil edilən görüşlərdə tətbiq olunan protokol beynəlxalq protokol qaydaları və türk qonaqpərvərliyi çərçivəsində olur. Hər ziyarətdən əvvəl protokolçular bir araya gəlir, tənzimlənmə ilə bağlı görüşlər keçirirlər. Aİ-nin tələbləri ilə belə bir "oturma tənzimləməsi" təşkil edildi. Nöqtə".

Xatırladaq ki, Mişel və Leyenin Türkiyə Prezidenti ilə görüşü zamanı iki stul qoyulub. Həmin stullarda Ərdoğan və Mişel əyləşib, Leyen isə bir neçə saniyə çəşqinlik içərisində qaldıqdan sonra bir qədər aralıda kivi divanda oturub.

Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi

"NVC" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilməsi barədə həmin cəmiyyətin direktorunun müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, aparılmış istintaqla Hüseynova Samirə Əzizə qızının 2018-2020-ci illərdə "NVC" MMC-də baş mühasib vəzifəsində işləyən zaman həmin cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pul köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq "NVC" MMC-nin bank hesablarından həmin mallara görə fiziki və hüquqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürməsinə, aldığı malları öz şəxsi ehtiyaclarına sərf etməsinə, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edərək pul vəsaitlərini nağdlaşdırıb talamasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə bağlı Samirə Hüseynovaya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda - mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yola saldıığımız həftə Azərbaycan cəmiyyətində geniş əks-səda doğuran hadisələrdən biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı barədə həbs qərarının verilməsi oldu. Belə ki, MTN-in İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şixəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəhbəri Nizami Şirinov Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə məsuliyyətə cəlb olundular.

Aprelin 5-də adıçəkilən idarədə dindirildəndən sonra barələrində həbs qərarı çıxarılması üçün Nəsimi Rayon Məhkəməsinə aparılan general barədə prokurorun təqdimatı təmin olundu. Hakim onların istintaq dövründə həbsdə saxlanmasına qərar verdi və beləliklə, hər iki general barəsində həbs qətimkan tədbiri seçildi.

həmin vəzifəli şəxslərin çoxu məsuliyyətə cəlb edildilər və həbs olundular.

Hələ o vaxt həbs olunanların arasında Şixəliyev və Şirinovun adlarına rast gəlinməsi ictimai rəydə təəccüblə qarşılanmışdı. Çünki Eldar Mahmudova ən yaxın şəxslərdən sayılan hər iki generala bağlı da bir çox tükürpədicə cinayət faktından danışılırdı. Xüsusilə "MTN işi"ndə zərərçəkmiş şəxslərin bir çoxu onunla bağlı ittiham xarakterli ifadələr vermişdilər. Düzdür, Şixəliyev bütün bu ifadələrin ardından məhkəmədə şahid qismində dindirilmişdi. Hətta məhkəmə 2017-ci ildə onunla bağlı araşdırma aparılması üçün xüsusi qərar da çıxarmışdı. Lakin sonradan nəyə görə Mövlan Şixəliyev istintaqa cəlb edilmədi. Həm onun, həm də Şirinovun hüquqi məsuliyyətdən kənar qalması mübahisələrə yol açdı. Necə ki Eldar Mahmudovun özü barədə

nazirliyin eyni vaxtda bu qədər yüksək vəzifəli və rütbəli şəxsi həbsə atıldığı. Belə də həmin nazirliyin rəhbərinin kənar saxlanılması nə qədər ağırlıqandır?!

İkincisi, bu yaxınlarda Azərbaycanda iki tanınmış sabiq vəzifəli şəxs barədə həbs qərarının verildiyinin şahidi olduq. Bunlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümov, digəri isə "Milli Qəhrəman" titulu daşıyan general Rövşən Əkbərovdur. Səlim Müslümov bir neçə il əvvəl vəzifədə olarkən, Rövşən Əkbərov isə hətta daha əvvəl, 2001-ci ildə qol qoyduğu cinayət əməlinə görə istintaqa cəlb edildi və onların hər ikisi qandallandı. Sadalanan nümunələrdən aydın olan odur ki, Azərbaycanda heç kimin qanunsuz əməlləri unudulmur, uyğun məqam və şərait yetişdikdə köhnə dosyələr açılır, hüquq işi düşür və qanunlara uyğun addımlar atılır.

Eldar Mahmudov üçün həbs anonsu...

Ləğv edilən MTN-in iki generalının həbsi yeni sürprizlərin xəbərçisi sayıla bilərmi?



Əslində istər Mövlan Şixəliyev, istərsə də Nizami Şirinovun həbsi təəccüb doğurmamalıdır.

Xatırladaq ki, 2015-ci ildə keçirilən xüsusi əməliyyatdan sonra Milli Təhlükəsizlik Nazirliyinin ləğvi ilə sonuclandı. Həmin vaxt nazirliyə rəhbərlik edən Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrə əksər əməkdaşları istintaqa cəlb olundular. Bu əməliyyatın ardından ölkə başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzaladı. Bununla da MTN tarixin arxivinə göndərildi. Ardınca başlayan və "MTN işi" kimi tarixə düşən məhkəmə prosesində isə cəmiyyəti şoka salan cinayətlərin üstü açıldı. Məlum oldu ki, milli təhlükəsizliyimizə məsul olan qurum faktiki olaraq milli təhlükəsizliyi təhdid edən quruma çevrilib, onun yüksək vəzifəli şəxsləri müxtəlif cinayət əməllərinə qol qoyublar. Nəticədə

də oxşar addımın atılmaması cəmiyyətdə dartışmalara səbəb oldu.

Zaman keçdi və hər kəs "MTN işi"nin artıq keçmişdə qaldığını düşündüyü bir vaxtda məsələ yenidən ictimaiyyətin gündəminə gəldi. İki generalın işi mövzunu bir daha aktualaşdırdı. Çoxlarının qənaəti ondan ibarətdir ki, proses Şixəliyev və Şirinov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə yekunlaşmaya bilər. Ekspertlərin fikrincə, proses tədricən ləğv edilən MTN-in sabiq rəhbəri Mahmudovun üzərində fokuslanacaq və onun da istintaqa cəlb edilməsinə gətirib çıxaracaq.

Bu cür fikirlərin inandırıcılıq gücünü artıran bir neçə önəmli faktor var. Əvvəla, ləğv edilmiş MTN-də baş verən qanunsuzluqların miqyası kifayət qədər geniş və tükürpədicidir. Bu mənada həmin baş verənlərdən Mahmudovun xəbərsiz olması qətiyyənlə inandırıcı təsir bağışlamır. Üstəlik, Azərbaycanın yaxın tarixində ilk dəfə idi ki, bir

Məlum təcrübədən çıxış etsək, ləğv edilən MTN-in iki generalının təxminən 6 il sonra məsuliyyətə cəlb olunmasının və barələrində həbs qətimkan tədbiri seçilməsinin əslində Eldar Mahmudovla bağlı da sürpriz gəlişmələrə şahidlik edə biləcəyimizin anonsu saymaq olar.

Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər açıqlamasında Eldar Mahmudova yaxın generalın həbsi ilə müşayiət olunan "MTN işi"nin yeniləndiyini bildirib.

"Eldar Mahmudov işdən azad ediləndən bu günə qədər cəmiyyəti həmişə bu sual narahat edib. Jurnalistlər də bu barədə yazıblar ki, böyük hüquq pozuntuları olduğu halda Eldar Mahmudov niyə istintaqa cəlb olunmayıb? Mətbuatda verilən məlumata görə, o istintaqa cəlb olunub, amma haqqında tədbirin görülməməsi başqa məsələdir. Bütün cəmiyyəti narahat edən əsas məsələ odur ki, həmin dövrdə istintaq obyektiv və hərtərəfli aparılmayıb. İndi bu iş təzələnilib. Cəmiyyətdə yenidən gözləntilər canlanıb ki, bəlkə bu dəfə istintaq obyektiv və hərtərəfli aparılacaq", - deyərək sabiq nazir müavini bildirib.

S.Əkbər qeyd edib ki, hakimiyyət, o cümlədən Baş Prokurorluğun dəyişən rəhbərliyi artan ictimai marağı və dəyişən şəraiti nəzər almaldır: "İstintaq bu dəfə obyektiv və hərtərəfli aparılmalıdır ki, ictimaiyyətdə daha bu barədə sual qalmasın. O cümlədən də Eldar Mahmudovla bağlı.

Heç kimə sirr deyil ki, MTN hərbi təşkilat olub. Burada hər şey yuxarıdan aşağıya doğru gələn əmrilər sözsüz yerinə yetirilib. Odur ki burada baş verən proseslərdən birinci şəxs xəbərsiz olmayıb. Ola bilməz ki, onun xəbəri olmadan bu işlər görülsün.

Orxan Həsəni

Məlumdur ki, Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) "İsgəndər" raketlərinin qalıqlarının Şuşada bir-birindən 780 metr ara ilə iki ərazidə tapdığını bəyan edib. Şuşada qalıqları tapılan raketlərin üzərində aşkarlanmış "9M723" kodu atılan raketlərin Rusiyanın Ermənistanına satdığı "İsgəndər" E-yə yox, İsgəndər'in M-ə, yəni istisnasız olaraq Rusiya silahlı güvvələrinin arsenalında olan və heç bir ölkəyə satılmayan (Rusiya tərəfinin dediyinə görə) raketlərə aid olduğunu sübut edir.

Azərbaycan ərazisinə "İsgəndər" raketini atıldığını erməni rəsmiləri, hətta Baş nazir N.Paşinyan da, etiraf etsə də, Rusiya əvvəl bu faktı inkar edirdi, sonra məsuliyyətdən qaçmaq üçün belə bir absurd ideyanı ortaya atdılar ki, güya raketin qalıqları Suriyadan gətirilib. Ancaq atılan raketlərin üçü trayektoriyasının nümayiş etdirilməsi sübut etdi ki, "İsgəndər"lər həqiqətən Ermənistan ərazisindən atılıb. Bu fakt qarşısında aciz qalan Rusiya indi iddia edir ki, güya bu raketlər Ermənistanı qaçqınçılıq yolu ilə satılıb və Federal Təhlükəsizlik Xidməti bu faktı araşdırır(?). Rusiya əvvəllər də dəfələrlə Ermənistanı milyard dollarlıq silah-sursat bağışladığını inkar edirdi, lakin sonra faklar qarşısında geri çəkilib bunu Ermənistanla hərbi müttəfiq olduğu ilə "izah edir" və ya silahların Rusiyanın Gümrüdəki "102-ci bazasına" göndərildiyini söyləyirdi.

Təkamül Partiyasının sədri Teyyub Qəniyev "Unikal" qəzetinə açıqlamasında deyib ki, Vətən Müharibəsi dövründə Rusiya əvvəl vertalyot qəzası (təxribatı) törətməklə, indi isə aydın olur ki, həm də Şuşaya "İsgəndər", Xırdalana ballistik raketlər atmaqla, "sülhməramlı" adı altında ildırım sürəti ilə ərazilərimizə soxulmaqla öz istəyinə nail oldu. Onun sözlərinə görə, ötən müddət ərzində "sülhməramlıların" fəaliyyəti göstərir ki, Rusiya işğal etdiyi Azərbaycan ərazilərini de-fakto Rusiya ərazisi hesab edir və burada istədiyi kimi hərəkət edir: "10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin ziddinə olaraq Rusiya işğal etdiyi Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrini nəinki hələ də çıxarmaq niyyətində deyil, əslində onların (eləcə də, Ermənistanın) yenidən toparlanmasına, müasir silahlarla təchiz edilməsinə səy göstərir. Bütün bunların Azərbaycanın əleyhinə yönəldiyi şübhəsizdir. Təbii ki, Rusiyanın Ermənistanı silah satması bu iki ölkənin daxili işidir. Ancaq "İsgəndər-M" təxribatı göstərdi ki, heç kim,

elə Rusiyanın özü də, Ermənistanı silahların Dağlıq Qarabağda hələ də sülənmə və Rusiyanın müdafiə etdiyi seperatçıların əlinə keçəcəyini, onların yenə də Azərbaycana qarşı işlədəcəyini istisna etmir. Bunun qarşısını almaq üçün Azərbaycan, "sülhməramlıların" 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin müddəalarından kənara çıxan və Azərbaycanın süveren hüquqlarına toxunan hərəkətlərinə son qoyulmasını Rusiyadan qəti şəkildə tələb etməli, əks təqdirdə bu sazişdən çı-

nəticəsi olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin müddəalarına zidd olaraq hələ də zəbt etdiyi Azərbaycan ərazilərində yerləşən erməni silahlı birləşmələrini nəinki oradan çıxarmaq niyyətində deyil, əslində niyyəti seperatçıların cinayətkar, üzdənirəq "rəhbərlərinin" açıqlamalarından görüldüyü kimi, onların yenidən toparlanmasına, müasir silahlarla təmin edilməsinə yardım etməkdir. Yenə də, üçtərəfli razılaşmaların ziddinə olaraq, Rusiya azərbaycanlı köçkünlərin Dağlıq Qarabağa

adının çəkilməməsi və "Naqorniy Karabax" ifadəsinin işlədilməsi bir daha sübut edir ki, Rusiya sözdə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu desə də, əslində zəbt etdiyi ərazilərin Azərbaycana deyil, faktiki olaraq Rusiyaya məxsus olduğunu nümayiş etdirir. Ən qəribəsi isə odur ki, Rusiya özünü başını kola soxub gizləndiyini hesab edən dəvəqəşu kimi aparır. Şuşaya atılan İsgəndər raketinin Ermənistan ordusunun ixtiyarında olan "E" indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifa-

tusu verilmək cəhdi bir daha sübut edir ki, o, Azərbaycan ərazisindən çıxmaq niyyətində deyil. Bütün bunlara Azərbaycanın rəsmi şəxslərinin, xüsusilə də, Xarici İşlər Nazirliyinin susğunluğu, seyirçi münasibət bəsləməsi başadüşülən deyil, nəzər alınmır ki, Rusiyanın bu qeyri-qanuni, beynəlxalq hüquqa, sülhməramlıların mandatına zidd hərəkətlərinə rəsmi etiraz edilmədikcə o, zəbt etdiyi ərazilərdə daha da möhkəmlənir, getdikcə azınlaşır. Rusiyanın Azərbaycan ərazisində özbaşınalığına son qoymaq üçün rəsmən tələb edil-

Rusiyanın Azərbaycan ərazisindəki özbaşınalığına son qoyulmalıdır

Partiya sədri: "Azərbaycan Rusiya "sülhməramlılarının" Dağlıq Qarabağdan tezliklə çıxarılmasını tələb etmək hüququnu özündə saxlayır"



xacağını rəsmən bəyan etməlidir".

Partiya sədri onu da qeyd edib ki, torpaqlarımızın təməmlə azad edilməsinə yenə də, özünü sözdə Azərbaycanın "strateji müttəfiqi" adlandıran, əslində isə uzun əsrlər boyu Azərbaycana düşmənçəsinə yanaşan Rusiya, vertalyot təxribatı törətməklə, indi isə aydın olur ki, həm də Şuşaya İsgəndər raketini, Xırdalana ballistik raket atmaqla, "sülhməramlı" adı altında ərazilərimizə soxulmaqla, mane oldu. Onun qənaətinə, "Sülhməramlıların fəaliyyəti" göstərir ki, onlar yerləşdikləri ərazilərdə özlərini bu ərazilərin əsl sahibi kimi aparırlar. "Rusiya, törətdiyi təxribatların

qayıdışına, bu ərazilərdə Azərbaycanın mülki hakimiyyətinin bərqərar olmasına, Azərbaycan tərəfinin, "sülhməramlıların" işğalı altında olan, öz ərazisində sərbəst hərəkətinə bütün imkanları ilə mane olur. "Sülhməramlıların" ermənipərəst bədnam komandanının "Dağlıq Qarabağa yalnız onların (Azərbaycanın yox!) icazəsi ilə Ermənistan və Rusiya vətəndaşları sərbəst daxil ola bilər" bəyanatı, Rusiyanın rəsmi şəxslərinin, son olaraq, Rusiya Müdafiə Nazirinin müavini general Bulqakovun, Azərbaycanın icazəsi olmadan, Xankəndinə səfəri, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Azərbaycanın

də etdiyi "M" modifikasiyasına aid olması, ANAMA tərəfindən, raketin qalıqları əsasında, sübut edilse də, Rusiya bunu inkar edir. Rusiyanın, üçtərəfli sazişin ziddinə olaraq erməniləri zorla Dağlıq Qarabağa köçürməsi, onlar üçün evlər, məişət xidməti, səhiyyə, ticarət obyektləri tikməsi, dağılmış tikililəri bərpa etməsi, qondarma "arsağ respublikasının" cinayətkar "rəhbərliyi ilə işbirliyi, onları faktiki olaraq rəsmi şəxs kimi qəbul etməsi, Azərbaycana məxsus olan ərazilərdə rus dilinə qeyri-qanuni olaraq rəsmi dil statusunun verilməsini təşkil etməsi, Qarabağda yerləşdirilən hərbi kontingentinin sayını artırması və ona hərbi baza sta-

məlidir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin müddəalarından kənara çıxan hərəkətlərindən, Rusiyanın, eləcə də, Ermənistan rəsmilərinin və vətəndaşlarının Azərbaycan ərazilərinə onun icazəsi olmadan daxil olmasına, azərbaycanlı köçkünlərin öz doğma torpaqlarına qayıdışına törətdiyi maneələrə, "sülhməramlıların" sayının artırılmasına son qoyun, Dağlıq Qarabağda hələ də sülənmə erməni terroçularını ərazilərimizdən təmizləsin. Əks halda rəsmən bəyan edilməlidir ki, Azərbaycan Rusiya "sülhməramlılarının" Dağlıq Qarabağdan tezliklə çıxarılmasını tələb etmək hüququnu özündə saxlayır".

Z.Məmmədli

İlham Əliyev İƏT-in baş katibinə "Dostluq" ordeni verdi



Prezident İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Oseymini qəbul edib.

Unikal.org xəbər verir, Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl Oseyminə "Dostluq" ordeni təqdim edib.

Baş nazirdən dövlət qulluqçuları ilə bağlı qərar

Nazirlər Kabineti "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası"nı təsdiq edib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin qərarla ləğv olunmuş Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli Qərarı ləğv edilib.



"Bu, nəzərdə tutulandan 107 milyon manat çoxdur" - Mikayıl Cabbarov



Bu ilin I rübündə məcburi dövlət sosial sığorta ayırmaları üzrə büdcəyə 895 milyon manatdan artıq vəsait daxil olub.

Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, nəzərdə tutulandan 107 milyon manat çoxdur. Əlavə daxilolmanın 75,1 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Əmək bazarında şəffaflıq artır", - deyə nazir qeyd edib.

Prezidentin köməkçisindən vətəndaşlara ÇAĞIRIŞ

"Artıq Azərbaycanda 1 milyondan çox peyvənd vurulub".

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O, vətəndaşları peyvəndlənməyə çağırıb: "Heç bir ciddi fəsad müşahidə edilməyib. Özünü və əzizlərinizi qorumağın, normal həyata qayıtmağın yeganə yolu peyvəndlənməkdir!".

Baş redaktor:
Zaur Əhməd

"Turanbank" ASC Binəqədi filialı.
h/h AZ74TURA41040011963500110944
M/h AZ26NAB0135010000000027944

Kod: 50462

Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5ⁿ
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmis və
"Futbol+" servisi mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

Rusiyanın baş prokuroru Bakıya gəldi

Rusiyanın baş prokuroru İqor Krasnov bu gün Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, hər iki qurum rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər.

Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Məlum olduğu kimi, bütün ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Unikal"a verilən məlumata görə, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarını yaratmaq və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.

Agentlik tərəfindən tibbi xidmətlərin hamı üçün əlçatan olması və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Sözügedən proseslərin gedişində vətəndaş-qurum arasında qarşılıqlı əlaqənin formalaşdırılması əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Agentlik mütəmadi olaraq vətəndaşları icbari tibbi sığortanın tətbiqindən irəli gələn, həmçinin qurumun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin aidliyi üzrə baxılması barədə məlumatlandırır.

Vətəndaşların diqqətinə çatdırılır ki, icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminatla alınan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi qaydaları, tibbi xidmətlər



zərfdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanırlar. Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidir. Ödəniş icra olunduqdan sonra vətəndaşa ödənişi təsdiq edən sənəd (qəbz) təqdim olunur.

Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa, Agentliyin "1542" nömrəli Çağrı mərkəzinə, qurumun internet sahifəsində "Elektron müraciət" bölməsinə, habelə info@its.gov.az elektron poçt ünvanına və rəsmi ünvanına (Lev Tolstoy küç.170, Bakı, AZ1095) müraciət edə bilər. Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişləri verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması Agentlik üçün prioritet məsələdir.

Ramiz Rzayev Türkiyə səfiri ilə görüşdü

Aprelin 8-də Türkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Erkan Özoral Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

Bu barədə "Unikal"a Ali Məhkəmədən bildirilib. Verilən məlumata görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev səfiri diplomatik fəaliyyəti dövründə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə hüquq sahəsində də dost və işgüzar əlaqələrin daha da dərinləşməsində oynadığı mühüm rola görə təşəkkür edib.

Ali Məhkəmənin sədri zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə

görə qardaş Türkiyə xalqına, Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib, bunun Ulu Öndər Heydər Əliyevin "Azərbaycan - Türkiyə bir millət, iki dövlətdir" ifadəsinin real həyatda təcəssümü olduğunu vurğulayıb.

Səfir iki dost və qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirərək, diplomatik fəaliyyəti müddətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, doğma Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın



bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xəttlə inkişaf etdiyi, ikitərəfli münasibətlərin regionda sülhün və inkişafın təmin olunmasına töhfə verdiyi qeyd olunub.

Sonda Ali Məhkəmənin sədri Səfir Erkan Özoral gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazirlik 69 icazə verib

Bu ilin I rübündə Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 69 icazə verib.

"Unikal"ın Nazirliyə istinadən verdiyi məlumata görə, bunlardan 61-i ixrac nəzarətinə düşən malların idxalı, 7-i tranziti, 1-i isə ixracı ilə bağlı olub. Hesabat dövründə 51 icazənin verilməsi 5 sayılı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Energetika Nazirliyi 3 növ icazəni "ASAN xidmət" mərkəzlərində verir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ix-

racı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına məsub ola bilən və dövriyyəyə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejim



min tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

ELAN

N sayılı hərbi hissə dəftərxana və təsərrüfat mallarının alınması üçün kotirovka sorğusu elan edir.

Sənədlərin son verilmə tarixi 19 aprel 2021-ci il. Ünvan: Bakı şəhəri Qaradağ rayonu Şubanı qəsəbəsi hərbi şəhərcik.

Gədəbəy şəhər sakini Abdullayev Həsən İbrahim oğlunun adına olan A 410360 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi itdiyi üçün etibarsız sayılır.

Builki imtahanlarda hərərətli olan abituriyentlərə şans veriləcəkmi? - DİM-dən cavab

Aprel ayının 15-dən etibarən Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının (qəbul imtahanının birinci mərhələsi) keçirilməsilə bağlı qərar açıqlanıb. 15, 16, 22, 23 və 29, 30 aprel tarixlərində ölkənin rayon və şəhərlərində keçiriləcək imtahanların aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

İmtahanlarla bağlı abituriyentlər və valideynlərdə bəzi narahatlıqlar var. Bildiyimiz kimi, keçən il hərərətli yüksək olan abituriyentlər imtahanlara buraxılmamışdı.

Bu il yenə həmin hallar baş versə, hərərətli yüksək olan abituriyentlərin sonrakı aqibəti necə olacaq?

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla İş Sektorunun müdiri Xanlar Xanlarzadə mövzu ilə bağlı Modern.az-a məlumat verib. O bildirib ki, oronavirus pandemiyası dövründə DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunması, onların təhlükəsiz şəraitdə imtahan verməsi üçün müəyyən şərtlərə əməl olunur:

“Əgər imtahan iştirakçısının bədən hərərətli 37°C və ondan yuxarıdırsa, həmin şəxslər imtahana bu-



raxılıdır. Ümumiyyətlə, hər bir iştirakçı imtahan binasına daxil olarkən özünü və təmasda olduqları ailə üzvlərinin heç birində son 15 gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxma halının müəyyən edilməməsi, imtahana gəlarkən bədən hərərətli 37°C-dən aşağı olması, həmçinin tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcud olmaması haqqında bəyannamə imzalayır və bununla bağlı məsuliyyəti öz üzərinə götürür.

Bədən hərərətli olanlar üçün ayrıca bir otağın və nəzarətçinin ayrılması isə ictimai sağlamlıq baxımından düzgün və təhlükəsiz hesab oluna bilməz.

Ötən il də buraxılış imtahanlarında sayları az olsa da, bədən hərərətli normadan yüksək olduğu

üçün imtahana buraxılmayan şagirdlər var idi. Bununla bağlı biz hər dəfə məlumat təqdim edirdik. Lakin buraxılış imtahanları 1 neçə istiqamət və günlərdə keçirildiyi üçün həmin şəxslər əvvəlcədən DİM-ə müraciət etdikdən və öz sağlamlıqları haqqında lazımi sənədləri təqdim etdikdən sonra digər imtahan günlərinin birində onların da imtahanlarda iştirakı təmin olunmuşdu. Ötən il DİM-ə müraciət edən və sırf bu xəstəliklə əlaqədar buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb. Bu il də belə hallar olarsa, eyni yanaşma tətbiq olunacaq. Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı günlərinin sayı məhduddur və bu proses sonsuzadək şəkildə davam edə bilməz. İmtahanlarda on minlərlə insan iştirak edir və hər bir imtahanından sonra prosesin digər mərhələləri (nəticələrin yoxlanılması, elan olunması, ixtisas seçimi və s.) həyata keçirilməlidir. Bütün bunlar bir-birilə sıx bağlıdır və burada ləngimək olmaz.

Qəbul imtahanlarına gəldikdə isə sanitar-epidemioloji vəziyyət əlverişli olarsa, bu imtahanların iki dəfə keçirilməsi planlaşdırılır. Abituriyentlərin iki şansının olması onları gözlənilməz hallardan sığortalamış olur”.



Ermanistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı

Aprel ayının 8-də Zəngilan rayonu ərazisində Ermanistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu barədə “Unikal”-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İsmayıl Əkbərov çıxış edib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Prezident, cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması, bu ərazilərdə qısa müddət ərzində ardıcıl olaraq yeni hərbi hissələrin fəaliyyətə başlamasının, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi çərçivəsində qarşıya qoyulmuş tapşırıqların uğurla icra edilməsi baxımından böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Yeni hərbi hissənin açılışını bildiren rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olmuş, o cümlədən xidməti otaqlara, kazarma və yeməxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.

Baş prokuror itkin düşən 25 hərbiçinin ailə üzvləri ilə görüşdü



Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbiçinin ailə üzvləri ilə görüşüb.

Bu barədə “Unikal”-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib və qeydiyyata alınıb.

Məlumatla görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI

“Zeytun Pharmaceuticals”, “Buta Farm” və “Vita Aptekləri” MMC-yə cərimə yazılıb.

Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalər Məcəlləsinin 452.3-cü (aptekin təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edib.

Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətəyə görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Dövlət Komitəsində onlayn iclas keçirilib

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun dəyişdirilir

Aprel 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda iclası keçirilib.

Bu barədə “Unikal”-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdəki birinci məsələ - Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalər məsələlərində dəyişiklik edilməsi barədə Qanun layihəsi barədə məlumat verib.

Komitə sədri qanun layihəsinin 3-cü maddəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dair irəli sürülən dəyişikliklərə baxılacağını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51 və 115-ci maddələrində nəzərdə tutulan dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edəcək icra hakimiyyəti orqanının dəqiqləşdirilməsinə xidmət edir.

Vurğulanıb ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi baxımından layihədə “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilməsi



təklif olunub. Eyni dəqiqləşdirmənin məcəllənin 166-cı maddəsində doğumun qeydə alınması qaydasında da tətbiq edildiyi bildirilib.

Komitə qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edib.

Sonra komitə sədri gündəliyin ikinci məsələsi - “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”,

“İnsanın immuncətinə virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verərkən də bildirib ki, bu sənədin də məhz 11-ci maddəsində nəzərdə tutulan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna ediləcək dəyişikliklər komitənin müzakirəsinə çıxarılıb. Bildirilib ki, bu dəyişikliklər də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi zərurətindən yaranıb.

İclasda çıxış edən komitə sədrinin müavini Jale Əliyeva, komitə üzvləri - Rəşad Mahmudov, Sədaqət Vəliyeva qanun layihəsi barədə fikirlərini bildiriblər. Müzakirələrdən sonra deputatlar qanun layihəsinin birinci oxunuşunda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda komitə üzvləri - Rauf Əliyev, Pərvin Kərimzadə, Ramin Məmmədov, Sevil Mikayılova, Könül Nurullayeva və digər rəsmi şəxslər də iştirak ediblər.

Son bir ildə siyasi arenada iqtidarla müxalifət arasındakı buzlar əriməyə başlayıb. İqtidarın müxalifət partiyalarının böyük əksəriyyəti ilə təmaslar qurması, dialoq mühitinin yaranması müsbət qarşılıdır. "Unikal" qəzetinə müsahibə verən Liberal Partiyanın sədri Əvəz Temirxanla söhbətə də elə bu mövzudan başlandı.

-Əvəz bəy, hazırda iqtidarla müxalifət arasında dialoq mühiti yaranıb. Müəyyən təmaslarınız olub. Mövcud durumu necə dəyərləndirirsiniz?

- Bəzi partiyalarla təmaslar, xüsusən Vətən müharibəsi günlərində olub, amma, hələlik dialoqun özü yoxdur. Çünki dialoqun əsas şərtlərindən biri olan qarşılıqlı hörmət yoxdur. Qarşılıqlı hörmət olmayan yerdə isə dialoq baş tutmur, müsbət nəticəli olmur. Dialoq iki tərəfin, yəni indiki halda iqtidarın və müxalifətin konkret predmetli, "beyin hücumlu", gerçək, müsbət nəticəli müzakirələri deməkdir. Buna doğru isə hələ çox yol getməliyik. Amma artıq bir sıra nəticələr var: müxalifət partiyalarının Vətən Müharibəsi günlərində iqtidarı birmənalı dəstəkləməsi, xalqımıza, Milli Ordumuza "siyasilər bir yerdədir" ismarıcının verilməsi və Fransa tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasının qarşısının alınmasında müxalifətin də töhfəsi az deyil.

- Uzun illər bu hakimiyyətlə danışmağın mümkün olmadığını deyirdiniz. Hakimiyyət prinsiplərini dəyişib, yoxsa sizin yanaşmanız dəyişib?

-Ordu quruculuğunda iqtidar bizim tezisləri qismən qəbul edib, bizim haqlı olduğumuzu, şəxsi maraqlarımızı milli maraqlarımıza əbas yerə vermədiyimizi sübut edib.

Yadınızdadırsa, 2001-ci ildə Qarabağ məsələsinin Milli Məclisdə müzakirəsi zamanı, Azərbaycan və Ermənistan prezidentlərinin Ki-Vest danışığında əvvəl cəmiyyətdə bir çaşqınlıq, narahatlıq var idi. Çoxları düşünürdü ki, "Qarabağ birmənalı əldən getdi".

Partiyaların mütləq əksəriyyəti müharibə tələb etmirdi. İqtidar da çaşqınlıq, inamsızlıq içində idi. Cəmiyyətdə söz gəzirdi ki, guya ABŞ prezidenti C.Buş mərhum prezident H.Əliyevə deyib ki, əgər o Ermənistanla "ümumi dövlət" prinsipi əsasında sülh müqaviləsini imzalasa, Azərbaycan müxalifətinin susacağını təmin edəcəyinə söz verib. O zaman siyasi partiya rəhbərlərindən yalnız Lalə Şövkət Qarabağ probleminin müharibə yolu həllini dilə gətirirdi. O, ANS tv-də çıxışında dedi ki, torpaqsız sülh təslimçilikdir, kapitulyasiyadır. Azərbaycan kapitulyasiyaya getməməlidir. O, iqtidarı tərperli, ardıcıl olmağa, təslimçi sülhü imzalamamağa çağırırdı. Bəzi iqtidar mənsuqları guya müharibəni təbliğ etdiyinə görə Lalə Şövkətin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdilər.

Guya Azərbaycan xalqı müharibə yolu ilə Qarabağın azad olunmasını istəmirdi, bütün Azərbaycanda müharibə istəyənlərin hamısını yalnız bir avtobusa yığmaq olar, deyirdilər. Yadımdadır, bəzi iqtidar jurnalistləri mənə zəng edib, təslimçiliyi təbliğ edən, ona dəstək verən müsahibə istəyirdilər. Deyirdilər ki, biz müharibəni ermənilərə uduzmuşuq, başqa çarəmiz yoxdur. 2003-cü ildə prezidentliyə namizədlər arasında yalnız Lalə Şövkət prezident seçiləcəyi təqdirdə 2 ilə Qarabağı azad etməsə, istefaya gedəcəyinə söz verirdi.

Yeri gəlmişkən, o zaman Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in həmsədrələrinin iştirakı ilə Ki-Vest görüşündən əvvəl 12 may 2001-ci ildə "Ya Qarabağ, ya

bilərlik. Mənasız, zərərli cəmiyyətdaxili, iqtidarın müxalifətlə çəkişməsinin, xüsusən müxalifətdaxili çəkişməni qəbul etmirik.

Azərbaycanda hamı biri-birinin siyasi tarixçesini yaxşı bilir, kimin əl müxalifəti, cib müxalifəti, mandat müxalifəti, saxta müxalifət, nazir-məmur müxalifəti olduğunu hamı yaxşı bilir. Xalq kimin müxalifətə hardan, hansı mövqedən, vəzifədən və ya onun yoxluğundan, çarəsizlikdən gəldiyini yaxşı bilir. Düşünürəm ki, xatırlanan iradlar bizim ünvanımıza deyilməyib. Ona görə də ünvanlı şərhə də ehtiyac yoxdur. AXCP və Milli Şura da Vətən müharibəsi günlərində iqtidara ayrıca olaraq dəstək verib. Qələbə ilə nəticələnmiş Vətən müharibəsindən sonra bütün siyasi partiyalar və qüvvələr, ilk növbədə

Biz heç kimə müxalifətçilik dərsi demək iddiasında olmamışıq və heç kimin də müxalifətçilik "müəllimliyini" qəbul etmirik. Lalə Şövkətin bir deyimi var: "Mən özümü xalqıma qurban vermişəm".

- Vətən Müharibəsindən sonra fərqli bir mühitin, fərqli idarəetmənin olacağını düşünürdük. Amma sosial ədalətsizlik, qanunsuzluq, rüşvətخورluq hələ də qalır. Nə baş verməlidir ki, bu problemlər həllini tapsın?

-Sosial ədalətsizlik 1 gün ərzində yox olmur, olmayacaq da. Ancaq, buna qarşı dayanmadan çalışmaq lazımdır. Heç kimin, xüsusən də siyasi opponentlərin, şəxsiyyətinə toxunmaq olmaz. Bu məmur özbaşınalığının qarşısını almaq üçün zəruridir. İlk növbədə prezident

lərimiz var.

Bütün problemlərin müzakirəsi kollektiv ağılla, "beyin hücumu qaydasında", 2021-2025-ci illəri milli barış, birlik, islahat illəri elan etməklə həll etməliyik.

Azərbaycana rəhbərlik etmiş bütün şəxslərin, onların ailə üzvlərinin, yaxın qohumlarının şəxsi təhlükəsizliyini, siyasi fəaliyyətini, hüquqlarını o cümlədən maddi hüquqlarını təmin edən maliyyə amnistiyası haqqında qanunu ictimai müzakirədən sonra qəbul etməliyik.

Biz tək-cə siyasi partiyaların deyil, ölkənin tarixində iz qoymuş bütün nəsillərin və hətta ailələrin barışına nail olmalıyıq və bu haqda bizdə konkret təkliflər var. Bunların yalnız birini açıram, bu mənim şəxsi təklifimdir.

"Qarşılıqlı hörmət olmayan yerdə dialoq baş tutmur"

Əvəz Temirxan: "Azərbaycanda kimin əl müxalifəti, cib müxalifəti, mandat müxalifəti, saxta müxalifət, nazir-məmur müxalifəti olduğunu hamı yaxşı bilir"



ölüm" şüarını səsləndiriyimə görə məni və bir sıra partiyadaşlarımı mitinqdə tutmuşdular.

Zaman isə göstərdi ki, biz haqlıyıq və bizim Qarabağa dair tezislərimizin bir qisminin qəbul edildiyinə görə Ermənistan qalib gəldi.

Bizim prinsipimiz, yanaşmamız isə dəyişməz qalır - milli birlik. İqtidar indi bir qədər yumşalıb, bəzi məsələlərdə iqtidar-müxalifət məsləhətləşmələrinə meyillənib.

-Ancaq bəzi müxalifət qüvvələri, xüsusən də Milli Şura və AXCP rəhbərliyi hakimiyyətlə dialoqa gələnləri müxalifət hesab eləmir, hətta əl müxalifəti də adlandırırlar. Bu barədə nə deyə bilərsiniz?

- Biz yalnız bizi yumruq kimi birləşdirən, çəkişməni, yeni, problemlər üzərinə ümummilli "beyin hücumunu" qəbul edən

İlham Əliyev ona və Azərbaycana verilmiş tarixi, misilsiz fürsətdən istifadə etməli, şəxsen köklü islahatlar keçirməyə dair ortaya birmənalı mövqə qoymalı, xalqın arasında olmalı, onu inandırmalıdır ki, islahatlar ciddidir, dönməzdir. Unutmaq olmaz ki, bu fürsət hər gün "əriyir", yəni, korrupsiya və sosial ədalətsizlik "yeni fazada" tüğyan etdiyindən iqtidarın qələbə reytingi günbəgün aşağı düşür, ona inam azalır, onun islahatlara başlaması fikri illüziyaya, xəyal qırıqlığına çevrilir, yox olur. Hakimiyyət vaxt resursundan faydalı istifadə etmir.

- Hakimiyyətlə dialoq olarsa, hansı məsələni qaldırsınız? Onların müsbət həll olunmasına inamınız nə qədərdir?

-Lalə Şövkətin rəhbərliyi ALP-nin "beyin mərkəzi" çoxsaylı islahat təklifləri hazırlayıb. Biz onların hamısını bütün cəmiyyətlə bölüşməyə hazırıq. Könül istərdi ki, 2021-2025-ci illər siyasi barış, milli birlik, köklü islahatların 5-illiyi elan edilsin. Gəlin, başlanğıc üçün hamımız heç olmasa, 1 il ərzində, opponentlərimizi "beyin hücumu" qaydasında, yəni, şəxsiyyətinə toxunmadan, təhqirsiz, aşağılamasız, tənqid edək. Unutmayaq ki, dilimizə ərəb dilindən keçmiş tənqid sözünün mənası olanı deməkdir, kiməsə böhtan atmaq-atdırmaq, onu təhqir etmək-ətdirmək deyil.

Əgər ölkə rəhbərliyi iqtidar-müxalifət təmaslarının, məsləhətləşmələrin yeni fazasına - predmetli müzakirəsinə başlasa, bizim çoxsaylı islahat təklif-

-Əgər hakimiyyətlə bu təmaslar nəticə verməsə, yəni-dən radikal mövqeyə qayıdacaqsız, yoxsa dil taparaq ölkənin gələcəyi üçün yeni yollar arayacaqsız?

-Bizim həm iqtidarda olarkən, həm də müxalifətdə "radikallığımız" yalnız xalqa ən yaxşı tərzdə xidmət etməklə olub.

- Uzun müddətdir Lalə xanımın siyasi fəaliyyəti görünür, yaxud da daha passiv mövqedədir. Yeni mərhələdə Lalə xanımı hansı platformada görə biləcəyikmi?

-"Görünmək" həm də özünü təbliğ etmək deməkdir. Lalə Şövkətin təbliğata ehtiyacı yoxdur. O, öz şəxsi və siyasi tərcümeyi-halı ilə, 10 dəqiqəlik çıxışı ilə başqalarının, bəlkə də, 10 illik əməyi bahasına qazandığı reytingə üstün gəlmək qabiliyyətinə malikdir. O, axırıncı dəfə keçən ilin 8 noyabrında Milli Ordumuz Şuşanı azad edən gün televiziya çıxış edib, xalqımızı təbrik edib, iqtidarın Qarabağa dair daxili və xarici siyasətinə dəyər verib. Eyni zamanda, 11 noyabr 2020-ci ildə ALP bəyanatla çıxış edib, sülhməramlı qüvvələrin Xankəndi bölgəsində yerləşdirilməsinin dövlət suverenliyimizə, Qarabağ ermənilərinin yaşadığı 5 rayonda yarada biləcəyi təhlükə ehtimalından narahat olduğunu bildirib.

Lalə Şövkət tez-tez görünməsə də, bütün siyasi prosesləri diqqətlə izləyir, millətimizin sevincinə sevinir, kədərinə kədərlənir.

Söhbətlaşdı: Zaur Əhməd

Hacıbala Abutalıbovun həbsi gündəmə gələ bilər

BŞİH-in sabiq Aparat rəhbərinin həbsi yeni gəlişmələrə yol açar bilər

Xəbər verildiyi kimi, yola salmaq üzrə olduğumuz həftə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Rasim Quliyev həbs olundu. Onun barəsində Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüldü.

Bu barədə yayılan rəsmi məlumatda vurğulanı ki, hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Bəzi ekspertlərin fikrincə, mətbuatda "Hacıbala Abutalıbovun sağ əli" kimi təqdim olunan R.Quliyevin həbsi sabiq mer üçün başağrısı vəd edir. Belə ki, istintaqın gedişində sabiq Aparat rəhbərinin başqa qanunsuzluqlara da yol verdiyinin üzə çıxarılması istisna olunmur. Nəticədə isə prosesin BŞİH-in keçmiş başçısına qədər uzanması tamamilə real görünür.

Məsələ burasındadır ki, Azərbaycan reallığında dövlət qurumlarının aparat rəhbərləri həmin qurumlara başçılıq edən şəxslərin "qara qutusu" rolunu oynayırlar. Onları hansısa nazirin "kassası" hesab edənlər də var, "sağ əli" adlandırılanlar da...

Elə sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbsini götürək. Keçmiş nazir tutulandan sonra nazir olduğu vaxt aparat rəhbəri işləmiş Əjdər Cəbiyev də məsuliyyətə cəlb olundu. Səbəb aydın idi: S.Müslümov vəzifədə ikən onun ən yaxın adamı sayılan Cəbiy-



ev vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilirdi. Hansı ki sabiq nazirə qarşı irəli sürülmüş iki ittihamdan biri də Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi idi. Təkcə bu məqamın özü ortadakı işbirliyindən xəbər verən ən bariz sübutdur.

R.Quliyevin həbsində isə fərqli ssenarinin şahidiyik: öncə Aparat rəhbəri həbs olunub, lakin sonradan hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini söyləmək mümkün deyil. Bununla belə, bir məqam şübhəsizdir: Rasim Quliyevin yol verdiyi qanunsuzluqlar çətin ki, Hacıbala müəllimin iradəsindən kənarda yaşanmış olsun. Təcrübə belə bir halı istisna edir. Hər kəsə məlumdur ki, heç bir nazirlikdə, icra hakimiyyətində ən yüksək vəzifəli şəxsin iradəsindən kənarda hətta quş da uça bilməz. Ona görə də ictimai rəydə kimse keçmiş Aparat rəhbərinin Hacıbala müəllimin xəbəri, yaxud icazəsi olmadan müəyyən qanunsuzluqlara

qol qoyulduğuna inanmaq istəmir. Dolayısı ilə istər mediada, istərsə də cəmiyyətdə məlum həbsin BŞİH-in sabiq başçısınınadək uzana biləcəyinə dair ehtimallar, mülahizələr dolaşır.

Səlim Müslümovla bağlı ssenari-dən çıxış edəndə isə həmin ehtimalların, mülahizələrin boş yerə yaranmadığına şübhə yeri qalmır.

Üstəlik, son zamanlarda müxtəlif internet resursları keçmiş merin vərdövləti barədə kifayət qədər ilginç faktlar yaymaqdadır. Həmin materiallarda Abutalıbovun sahibi olduğu gözcamaşdırıcı sərvətin siyahısı ilə tanış olmaq mümkündür. Rasim Quliyevin həbsi fonunda bu faktların tirajlanması təsadüf təsiri bağışlamır və keçmiş Aparat rəhbəri ilə bağlı istintaq genişlənməyə təqdirə Hacıbala müəllimin də prosesə cəlb olunacağına dair proqnozları qüvvətləndirir.

Bundan başqa, nəzərə alsaq ki, hələ keçmiş mer bu vəzifədən kənardaşdırıldıqdan dərhal sonra BŞİH-dəki nöqsanların araşdırılması ilə bağlı xüsusi komissiya yaradılmışdı, onda Abutalıbovu qarşıda narahat günlərin gözlədiyini düşünmək üçün kifayət qədər əsas yaranır. İstisna deyil ki, həmin komissiya yetərincə ciddi qanunsuzluqlar, korrupsiya halları ortaya çıxarıb və artıq həmin faktların Baş prokurorluq səviyyəsində hüquqi tərəfdən araşdırılmasına start verilib. Belə də növbəti mərhələdə yalnız Hacıbala müəllimi yox, vaxtilə onunla bərabər meriyada çalışan bir çox başqa vəzifəli şəxsləri də xoşagəlməz sürprizlər gözləyə bilər.

Şübhəsiz ki, bütün bu sadaladığımız hələlik təxminlərdir. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə yaxın zaman göstərəcək. Odur ki, bir az da gözləyək...

Seymur Əli



"Ağdamda xarabalıqdan başqa bir şey görmədik" - Hacı Surxay

İşğaldan əvvəl Ağdamda olmuşdum, orada namaz qılmışdım, Ağdamda dostlarım var idi. Lakin dünənki səfər zamanı orada xarabalıqdan başqa bir şey görmədik. Ağdam qeyd edildiyi kimi "Ruhlar şəhəri"dir.

Bunu Azvision.az -a açıqlamasında İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay deyib. O, 28 ildən sonra ilk dəfə Qarabağ torpağında ayaq basdığını bildirib. "Biz orada Milli Qəhrəman Allahverdi Bağırının məzarını ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ağdam Cümə Məscidində Şeyx həzrətlərinin (QMİ sədri Allahşükür Paşazadə-red) rəhbərliyi altında camaat namazı qıldım. İllərlə orada vəhşilik edən ermənilər Allahın evində heyvanlar, donuz saxlayıb. Biz Cümə Məscidində olduğum, Azərbaycanın bütövlüyü uğrunda öz canlarını fəda edən əsgərlərimizin, şəhidlərimizin ruhuna dua etdik. Dünya bu vandalizmi gördü. Bu qədər amansızlıq, qəddarlıq, vəhşilik etmək olarmı?"

Hacı Surxay qeyd edib ki, insanın evini tarimar etmək, daşı-daş üstündə qoymamaq bəşəri cinayətdir.

"Ermənilər bəşəri cinayət törədib. Artıq azad olunmuş torpaqlarda insan nəfəsi, müsəlman nəfəsi, inanc nəfəsi var. Bütün səmavi dinlərə hörmətim var. Səmavi dinlərdə belə qətləmə olur. Ermənilərin heç bir dini, əqidəsi yoxdur.

Allah Ali Baş Komandanı, Ordumuzu qorusun. Biz onlar və qanları tökülən şəhidlərin sayəsində Ağdama gedə bildik. Torpağa baxırdın, bizdən sanki su, hava, həyat istəyirdi. 28 il ərzində orada mənə bağlanmışdı".

Ötən gün Ağdama dini konfesiyaların rəhbərlərinin getdiyini xatırladan Hacı Surxay din xadimlərinin səfər zamanı erməni vandalizminə şahidlik etdiklərini söyləyib.

"Onların təəssüratlarını öyrəndim, hətta bir neçəsi bu vandallıq qarşısında göz yaşlarını saxlaya bilmədi. Onlar qeyd edirdi ki, biz belə vandallığı eşitmişdik, amma gördüklərimiz heç bir əqidəyə sığmır. Düşmənin günahsız insanları, uşaqları amansızcasına öldürüb, daşı-daş üstündə qoymayıb. Bütün dini konfesiyaların nümayəndələri ermənilərin hərəkətlərini lənətlədilər.

İnanıram ki, növbəti dəfə Şuşaya və digər yerlərə ziyarət edəndə, biz orada yeni ab-havanın şahidi olacağıq, orada insanlar yaşayacaq. İkinci görüşümüz ümid edirəm ki, yeni fikir, təəssürat yaradacaq".

Qeyd edək ki, ötən gün Ağdama səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik icmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak ediblər.

Bakıda Türk Şurasının media üzrə toplantısı keçiriləcək

Aprelin 10-da Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçiriləcək.

"Unikal"ın xəbər verir ki, tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdat Amreyev və digər rəs-

mi şəxslər iştirak edəcəklər.

Toplantı çərçivəsində türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyələrdə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarixinə və mədəniyyətinə dair bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonu, həmçinin 44 günlük müharibə zamanı Ermənistanın qadağan edilmiş raketlərlə hədəfə aldığı Gəncə şəhə-



rinə səfəri nəzərdə tutulub.

Qeyd edək ki, toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası keçiriləcək.



Milli Məclis 9 məsələyə görə iclas çağırdı - SİYAHI

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb.

"Unikal" xəbər verir ki, parlamentin iclası aprelin 13-də keçiriləcək. Gündəliyə 9 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Hüseyn

Paşinyan İrəvanda Arayik Arutyunyanla görüşdü



Ermenistanın baş naziri Nikol Paşinyan İrəvanda Qarabağ separatçılarının rəhbərlik edən Arayik Arutyunyanla görüşüb

"Unikal" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə danışıb, görüşdə Qarabağdakı vəziyyət müzakirə edilib.

O, Qarabağ məsələsinin Rusiya prezidenti ilə danışıqların gündəliyində əsas yer tutduğunu bildirib.

Paşinyan Rusiya sülhməramlılarının bu gün təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas rol oynadıklarını söyləyib. Rus kontingentinin fəaliyyətinin bundan sonra da eyni dərəcədə təsirli olacağına ümid etdiyini vurğulayıb.

Etibar Pirverdiyevin yoxa çıxardığı yüz milyonlar...

Sabiq "ışığı şefi"nin qaranlıq əməlləri araşdırılmalıdır

Azərbaycanda bir sıra sabiq məmurlar barədə keçmiş dosyalar gündəmə gəlməyə davam edir. Az qala hər həftə keçmiş vəzifəli şəxslərdən birinin və ya bir neçəsinin vaxtilə qol qoyduğu korrupsiya əməlləri barədə hüquq mühafizə orqanlarının qanunvericiliyin tələbləri çərçivəsində atdığı addımların şahidi olacağıq. Prosesin davam edəcəyi və eks məmurlardan bəziləri barəsində də eyni hüquqi tədbirlərin görülməyə deyilir. Bu sırada adı ilk çəkilənlərdən biri də "Azərenerji"nin sabiq rəhbəri Etibar Pirverdiyevdir.

Əldə etdiyimiz məlumata görə, Pirverdiyevin rəhbərliyi dövründə adıçəkilən Səhmdar Cəmiyyətin hansı səbəblərdən borc bataqlığında "boğulması" araşdırma mövzusu ola bilər. Belə ki, hələ 2018-ci ildə dünyaca nüfuzlu "Standard&Poors" beynəlxalq reyting agentliyi "Azərenerji"nin reytingi ilə bağlı yaydığı məlumatda qeyd edirdi: "Azərenerji"nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük. Buna səbəb "Azərenerji"nin borc öhdəliklərinin 85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalmasıdır". Həmin vaxt o da qeyd olunurdu ki, bu riski kompensasiya etmək üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud deyil. Sitat: "Düşünürük ki, "Azərenerji"yə hökumət tərəfindən hazırkı müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600 mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək..."

Bundan əvvəl 2016-cı ildə başqa bir nüfuzlu beynəlxalq agentliyin - "Fitch"-in hesabatında bildirilirdi ki, 2015-ci ilin sonuna "Azərenerji" ASC-nin xarici borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata yüksəlib.

Pirverdiyevin zamanında şirkətin başqa bir problemi ölkə daxilindəki



ödəmələrlə bağlı idi. Araşdırmalarımıza görə, 2010-2016-cı illərdə şirkətin debitor borcları təxminən 3 dəfə artaraq 120,7 milyon manata çatmışdı. Bundan əvvəl yalnız 2009-cu ildə debitor borclar 804 milyon manata çatmışdı və dövlət onları silmişdi.

Pirverdiyevin "Azərenerji"yə rəhbərlik etdiyi son illərin maliyyə hesabatları göstərir ki, şirkət artıq neçə ildir zərərdən çıxa bilmir. Qurum 2015-ci ili 870.5 milyon, 2016-cı ili isə 108.9 milyon manat zərərlə başa vurmuşdu.

Maraqlı olan isə budur: "Azərenerji"yə uzun müddətdir hökumət zəruri dəstəyi verməkdədir. Bəs belə nəyə görə Etibar Pirverdiyevin rəhbəri olduğu ASC davamlı olaraq ölkə daxilində və ondan kənarında borclarını, özü də bu borcları kifayət qədər ciddi, riskli məbləğlərlə ifadə edirdi? Və niyə vəziyyət elə bir həddə çatmışdı ki, "Azərenerji" bu borc yükünün altından çıxmaz duruma gəlib?

Yəqin razılaşırsınız ki, bunu Pirverdiyev zamanında adıçəkilən Səhmdar Cəmiyyətin korrupsiya bataqlığında çapalamasından başqa nə ilə izah etmək çətindir. Sabiq "ışığı şefi" olduqca qeyri-şəffaf fəaliyyət göstərirdi, qurumda böyük məbləğlərlə ifadə olunan yeyintilər adı hal al-

mışdı. Elə həmin yeyintilər nəticəsində şirkətin zərəri və borcları fantastik həddə çatmış, əvəzində Etibar müəllimin şəxsi biznesi görünməmiş həddə çiçəklənmişdi.

Yeri gəlmişkən, Hesablama Palatasının (HP) auditləri də Etibar Pirverdiyevin inanılmaz korrupsiya əməllərinə yol verdiyini təsdiqləyirdi. Bu auditlərin nəticələrindən sonra heç bir şübhə yeri qalmırdı ki, korrupsiya sözügedən dövlət şirkətini olduqca acınacaqlı vəziyyətə salıb. Sabiq sədr elə həmin bu mənimmələr sayəsində böyük varidat əldə edib, ölkə daxilində və xaricində dəbdəbəli müklərə, bank hesablarına, biznes obyektlərinə sahib olub, əvəzində isə "Azərenerji" borc bataqlığına yuvarlanıb və boğulmağa doğru gedib. Ölkə rəhbərliyi bunu nəzərə alaraq adıçəkilən şirkətin rəhbərliyində dəyişiklik qərarı verdi. Lakin keçmiş "ışığı şefi" qanunsuz əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilmədi.

Keçmiş iri məmurların bir çoxu ilə bağlı son vaxtlar müşahidə etdiyimiz proseslər Pirverdiyevin də yuxarıda sadalanan faktlar, eləcə də digər qanunsuzluqları ilə bağlı məsuliyyətə cəlb edilə biləcəyinə dair ehtimalları qüvvətləndirir...

Sanan Mirzə

Zəngilanda yeni hərbi hissə fəaliyyətə başladı

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkil məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Unikal"a bildirilib ki, aprel ayının 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlanıb.

Bu münasibətlə təşkil olunan mərasimdə DSX rəisinin müavini general-



leytenant İsmayıl Əkbərov çıxış edib, DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədcisi üçün böyük şərəf və qürur mənbəyi olması, bu ərazi-

lərdə qısa müddət ərzində ardıcıl olaraq yeni hərbi hissələrin fəaliyyətə başlamasının, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi çərçivəsində qarşıya qoyulmuş tapşırıqların uğurla icra edilməsi baxımından böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Yeni hərbi hissənin açılışını bildiren rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkil üçün yaradılan şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kəzarma və yeməxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçiriblər. Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar.

Ötən ilin sonlarında Səbail Rayon Məhkəməsinə Xarici İşlər Nazirliyinin (XİN) sabiq vəzifəli şəxsləri - Fərhad Mollazadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxıldı və təmin edildi. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri ləğv olundu və onlar ev dustaqlığına buraxıldılar.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmışdılar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsi

Hər iki sabiq vəzifəlinin ev dustaqlığına buraxılması əlbəttə ki, suçsuz olduqlarını göstərmir. Əskinə, əldə etdiyimiz məlumata görə, Elmar Məmmədyanovun nazir olduğu dövrdə ölkənin xarici siyasət idarəsində çoxmilyonluq tenderlərlə bağlı araşdırmalar dərinləşməkdədir. Bu prosesin sonda Məmmədyanova qədər uzanması və onun da istintaqa cəlb olunması istisna edilmir.

Əslində keçmiş nazirin zamanında XİN-dəki tenderlərlə bağlı şübhələr yeni deyil. Bir çox hallarda bu şübhələr həttə absurd müşayiət olunurdu; məsələn, 16.12.2019-cu il tarixində açıqlanan rəsmi

mişik. Lakin mövcud olmayan şirkəti tender qalibi elan etmək praktikasını ilk dəfə Məmmədyanovun nazir olduğu dövrdə gördük. XİN-in sabiq başçısının bu absurdu nə ilə izah etdiyini bilmirik. Bircə onu bilir ki, Elmar müəllimin vəzifədə olduğu dövrdə xarici siyasət idarəmiz tərəfindən keçirilən tenderlərin böyük əksəriyyəti şəffaflıq və ədalətlik prinsipi sөykənməyib, təcürbəsiz şirkətlərə büdcənin külli miqdarda vəsaiti etibar edilib, ən əsası isə, dövlət vəsaitləri hesabına kimlərsə qanunsuz şəkildə zənginləşməsinin önü açılıb. İlk növbədə isə elə Məmmədyanovun özünün!

Elmar Məmmədyanovun tender oyunları...

Fərhad Mollazadə sabiq naziri xilas edə biləcəkmə?



rəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilmişdi.

F.Mollazadə həbs olunarkən bildirmişdi ki, onlar tenderlərdən sonra köçürülən məbləğlərdən nağd pul alıblar. Sitat: "Pulları Səlimə təqdim etmişdilər, o da mənə gətirmişdi. 10 faizini özümə saxlayırdım, 10 faizini Səlimə verirdim. Yerdə qalanını nazirliyin problemlərinin həlli üçün xərcləyirdik". O qeyd etmişdi ki, müxtəlif məbləğlərdə - 19 min manatdan tutmuş, 59 min manata qədər pullar alıblar.

məlumatda göstərilirdi ki, XİN tərəfindən keçirilən və ümumi dəyəri 44 min 874 manat 35 qəpik olan 7 tender müsabiqəsinin qalibi "Berkan LTD" MMC (VÖEN-1102080351) şirkəti olub. Tender müsabiqəsinin maraqlı tərəfi o idi ki, açıqlanan rəsmi məlumatda satınalınan iş və xidmətlərin "Berkan LTD" MMC tərəfindən 12.02.2019-cu il tarixindən icra olunacağı göstərilib. Halbuki göstərilən tarixdə "Berkan LTD" MMC adlı şirkət mövcud olmayıb. "Berkan LTD" MMC 04.07.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb!

Biz Azərbaycanda dövlət satınalmaları ilə bağlı müxtəlif qanunsuzluqların ortaya çıxmasına az şahidlik etmə-

Əks halda keçmiş nazirin oğlunun adına ABŞ-ın Nyu-York şəhərində "Riverside Boulevard" 120 ünvanında 2 mənzil necə alına bilərdi? Unudanlar üçün yada salaq: 2015-ci il iyun-iyul aylarında alınan həmin mənzillərin dəyəri 4,2 milyon dollar idi! Bu qədər vəsait Elmar müəllimdə hardan idi? Sadələvh sualdır, deyilmə? Çünki cavabı həm də dövlət satınalmaları zamanı yol verilən korrupsiya hallarında gizlənilib...

Odur ki, F.Mollazadə həbs olunarkən tender köçürmələrindən 10 faizi özünə götürəndə kimsə inanmamışdı. Əvvəla, ictimai rəy faizini daha böyük olduğuna inanırdı. İkincisi isə XİN-in Tender Komissiyasının keçmiş sədrinin əslində Məmmədyanovu qorumağa çalışdığına kimsə şübhə eləməzdi. Ancaq görünən odur ki, Mollazadə çətin ki, istəyinə çata bilsin. Keçmiş iri məmurlarla bağlı son zamanlar yaranmış həbs tendensiyası Məmmədyanovla bağlı da hər an sürpriz qərarlar verilə biləcəyindən xəbər verir. Çünki: 1) yaxın çevrəsi ifşa və həbs olunan sabiqlərin azadlıqda dolaşması cəmiyyətdə anormal hal kimi qiymətləndirilir; 2) həmin sabiqlərin də ən azından cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə korrupsiyanın kökünün biryolcu kəsilməsi, başqaları üçün dərs olması baxımından önəmlidir; 3) və nəhayət, bir daha hər kəsə bu mesajı verir ki, qanunsuzluğa qol qoymuş və göz yummuş kimsənin toxunulmazlığı yoxdur, belələri gec və ya tez qanunlar qarşısında cavab vermək məcburiyyətində qalırlar...

Toğrul Əliyev

YAP-in yeni nizamnaməsində nələr var...

Yeni Azərbaycan Partiyası (YAP) 5 mart 2021-ci il qurultayda qəbul olunmuş yeni nizamnaməsini açıqlayıb.

Nizamnaməyə görə, 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan vətəndaşları partiyanın üzvü ola bilərlər. Üzvlük haqlarının məbləği və ödənməsi qaydasını partiyanın İdarə Heyəti müəyyən edir.

Partiyanın orqanları bunlardır: qurultay; partiyanın sədri; İdarə Heyəti; Təftiş Komissiyası.

Qurumun strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir.

Qurultayı partiyanın İdarə Heyəti beş ildə bir dəfədən az olmayaraq çağırır. Növbədənəkar qurultay İdarə Heyətinin qərarı, səlahiyyətlərində olan məsələlər çərçivəsində Təftiş Komissiyasının qərarı və ya partiya üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə mümkündür.

Partiyanın sədri qurultayda iştirak edən nümayəndələrin sadə səs çoxluğu (açıq səsvermə yolu) ilə seçilir. Sədrin birinci müavini və müavinləri var. Onları sədr təyin edir.

İdarə Heyəti partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. Üzvlər qurultayda partiya sədrinin təqdimatı ilə seçilir. Partiyanın sədri vəzifəsinə görə eyni zamanda İdarə Heyətinin sədridir.

Təftiş Komissiyası partiyanın nəzarət-təftiş orqanıdır. Üzvlər qurultayda partiya sədrinin təqdimatı əsasında seçilir.

Veteranlar Şurası məşvəətçi qurumdur. Üzvlər qurultayda partiya sədrinin təqdimatı əsasında seçilir.

Gənclər Birliyi məşvəətçi qurumdur. Üzvlər partiya sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə seçilir. Mərkəzi Aparatın rəhbərinə tabedir.

Partiya sədrinin bir müavini eyni zamanda Mərkəzi Aparatın rəhbəridir.

Partiyanın yerli təşkilatı İdarə Heyətinin qərarı ilə yaradılır, yəni təşkil və ləğv olunur.

1992-ci ildə qurulan Yeni Azərbaycan Partiyasının ilk sədri Heydər Əliyev olub. 2005-ci ildən sədr postunu prezident İlham Əliyev tutur.

Birinci vitse-prezident Mehriban Əliyeva sədrin birinci müavini, baş nazirin müavini Əli Əhmədov sədrin müavini, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov sədrin müavini, Mərkəzi Aparatın rəhbəridir.

760 mindən çox üzvü olan YAP 125 nəfərlik parlamentdə 70 deputatla təmsil edilir.

Naqif Həmzəyev seçiciləri ilə bir araya gəldi

Deputat Naqif həmzəyev tərəfindən mütəmadi olaraq həyata keçirilən vətəndaş qəbulu, sakinlərin irad və təkliflərini dinləməyə və onları narahat edən məsələlərin həllinə xidmət edir

"Unikal" xəbər verir ki, budəfəki görüşdə də deputat qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyərək, yaxından tanış olub.

Təhsil, sosial, hüquqi və tibbi yardımların göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməkliyin göstərilməsi kimi müraciətlərin bir çoxu yerində öz həllini tapıb.

Səsəndirilən bəzi müraciətlərin araşdırılması və tez bir zamanda həll olunması üçün, qeydlər götürülərək, bununla bağlı aidiyyəti qurumlara məlumat verəcəyi diqqətə çatdırılıb.

Şəhid ailələri və qazilərin qayğıları ilə ətraflı maraqlanan Naqif Həmzəyev onları narahat edən problemlərin və qayğıların aradan qaldırılması üçün hər zaman hazır olduqlarını ifadə edib.

Semimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb.

Polşanın XİN rəhbəri Ukraynaya gedib

Polşanın xarici işlər naziri Zbiqnev Rau Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında yazıb.

O, səfərin məqsədinin Rusiya ilə gərginlik fonunda Ukrayna-Polşa strateji tərəfdaşlığını gücləndirmək olduğunu vurğulayıb.

"Polşa Ukraynanın çoxdankı müttəfiqi və etibarlı dostudur", - deyə nazir əlavə edib.

Həqiqi hərbi xidmətdən tərxis olunma niyə ləngiyir? - Açıqlama



"Həqiqi hərbi xidmətin müddətinin uzadılması barədə xəbərlər əsassızdır".

Bu sözləri Silahlı Qüvvələrdən tərxis olunmada ləngimələrin səbəbini Moden.az-a açıqlayan hərbi ekspert Ədalət Verdiyev deyib: O, bu ilin yay aylarından sonra tərxis olunmada ləngimənin aradan qalxacağını qeyd edib: "Hazırda müddətli hərbi xidmət keçən əsgərlərimizin ordu sıralarından tərxis

olunmasının ləngiməsi mövcud hərbi-siyasi vəziyyətlə bağlıdır. Hərbi xidmət müddətinin 2 ilə qədər uzadılması barədə yayılan məlumatlar reallığı əks etdirmir. Mən düşünürəm ki, belə bir qanun qəbul edilsin. Çünki bu barədə müzakirələrin getməsinə dair Milli Məclisdən də siqnallar alınmayıb.

Qeyd edirəm ki, yay aylarından sonra mövcud tərxis olunmaya dair narahatlıqlar aradan qaldırılacaq".

Ağsaqqallar Şurası Xaçmazda iclas keçirdi

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

"Unikal" xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək qiymətləndirib.



Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Tahir Süleymanov yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açıb. Bu qayğının təzahürüdür ki, bu gün Xaçmaz rayonunda ağsaqqallarla gənclərin işbirliyi vəhdət təşkil edir. Sonra təşkilatı məsələlər müzakirə olunub.

Xaçmaz Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Məhərrəm Abbasov Xaçmaz Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Tahir Süleymanov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abbasov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Hakimlərə "AstraZeneca"nın saxlanması və istifadə qaydaları açıqlandı

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Elmi-tədqiqat və təhsil departamentinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasıya Strategiyası" çərçivəsində tibbi heyətin bilik və bacarıqlarının daha da artırılması məqsədilə növbəti təlim baş tutub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, qurumun Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ölkədə aparılan vaksinasıya prosesi və dövlət tərəfindən COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində görülən işlər haqqında geniş məlumat verib.

F.Əliyeva ölkəmizdə aparılan peyvəndləmə prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün TƏBİB tərəfindən bütün zəruri tədbirlər görüldüyünü xüsusi qeyd edib.

Eyni zamanda TƏBİB-in əməkdaşları tərəfindən tədbirdə iştirak edən Bakı və Abşeron xəstəxanalarının həkim və tibb bacılarına "Vaxzevria" peyvəndinin ("AstraZeneca") saxlanması qaydaları və istifadə edilməsi haqqında ətraflı məlumat verilib.

Bəzi icra başçılarının yuxusu qaçıb

Səbəb ölkə başçısının son xəbərdarlığıdır - ilginclik təfərrüatlar...

Suvarma sularının ədalətsiz bölgüsü məsələsi hər il yay aylarında aktuallaşsa, mətbuatda bu barədə çoxsaylı şikayətlər yer alsada bu dəfə məsələyə ölkə başçısı toxundu.

Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Mikayılova qəbul edərək dövlət rəhbəri bildirib ki, suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət alıb: "Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır".

Ölkə başçısının tənqid və xəbərdarlıqları ictimai rəyde təqdirle qarşılanıb. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) dosenti Fərzəli Həsənov yerli mətbuata açıqlamasında bildirib ki, prezidentin səsləndirdiyi fikirlə tam razıdır. O, qanunsuz qoşulmalarla bağlı rayon icra başçıları da günahlandırır. Bildirib ki, onların bu məsələdə əli var. Rayonlarda icra başçısı özlərini rayonun sahibi hesab edirlər. Onların tapşırığı ilə də suya qanunsuz qoşulmalar olur".



Öldə etdiyimiz məlumatlara görə, qanunsuz qoşulmaların geniş yayıldığı rayonların rəhbərləri bu məsələnin gündəmə gəlməsindən narahatdırlar. Belə ki, xeyli sayda icra başçısı rəhbərlik etdikləri rayonlarda böyük fermer təsərrüfatlarına malikdir. Onlar səlahiyyətlərindən sui-istifadə edir, öz əkin sahələrinin suvarılmasını ön plana keçirir, əhaliyə məxsus ərazilər isə susuzluqdan yanır. Üstəlik, icra başçılarına məxsus sahələrin suvarılması müqabilində ödədikləri məbləğ də ən yaxşı halda qəpik-quruşdan ibarətdir. (Burada kiçik bir haşiyə çıxmaq: elə icra başçısı var ki, nəinki suvarma suyunu, rayonun bütün təsərrüfat resurslarını, texnikasını öz şəxsi təsərrüfatına yönəldir, sadəcə camaatı qul kimi işlədir. İndiyədək ölkə mətbuatında sözügedən mövzu ilə bağlı kifayət qədər şikayət məktubu, yüksək instansiyalara narazılıq, giley-güzar dolu müraciətlər dərc edilib. İnternetdə kiçik bir axtarış kifayətdir ki, bununla bağlı istədiy-

in qədər materialla tanış ola bilərsiniz...)

Qayıdaq mövzumuza, yeni bəzi rayonlarda məmurların su məsələsində özbaşınalığına... Artıq bir neçə gündür belə məmurların (başda icra başçıları olmaqla!) yuxusu sözün həqiqi mənasında qaçıb. Onlar məsələnin ölkə başçısı səviyyəsində qaldırılmasından sonra təlaş içindədirlər. Çünki müvafiq araşdırmalar aparılacağı təqdirdə qanunsuz əməllərinin bütün çılpıqlığı ilə ortaya çıxacağından, nəticədə sərt şəkildə cəzalandırılacaqlarından qorxurlar.

Onu da deyək ki, problem yalnız icra başçıları və ya rayonların digər yüksək vəzifəli şəxsləri ilə məhdudlaşmır. Ekspertlərin qənaətinə görə, xüsusilə suvarma suyunun çatışmazlığının subyektiv səbəblərindən biri də Bakıda "yağlı vəzifələr"də, isti otaqlarda oturmaq rayonlarda əkinçilik, heyvandarlıq təsərrüfatları quran məmurlardır. Belə məmurların da müəyyənləşdirilməsi və onlara "qulaqburması" vermək lazımdır ki, məsələnin köklü həlli mümkündür olsun...

Sanan Mirzə

"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır" - Politoloqdan vacib təklif

"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu, bir neçə səbəbdən bizim üçün vacibdir".

Bu fikirləri politoloq Elxan Şahioğlu bildirib. E.Şahioğlunun sözlərinə görə, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi "nə zamansa geri qaytarmaq" haqqında düşüncələrindən əl çəkməyib.

"Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşı, Şuşada Türkiyənin hərbi qarnizonunun varlığı bu şə-



hərin təhlükəsizliyini daimi edəcək".

Politoloq deyir ki, Türkiyənin Şuşada hərbi qarnizonu yaratması Ermənistan və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaqlar: "Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdır-

mağa heç nə mane ola bilməz. Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır. Şuşaya atılan "İsgəndər" raketlərindən tutmuş Xankəndidə rus hərbiçiləri üçün artan modul yerləşim yerlərinə qədər "addımlar" görürük. Biz Rusiya hərbiçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsinə istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələnlərdən istifadə edəcəklər ki, bu baş verməsin. Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirsə, bu məsələnin həll yolu var: Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda, Rusiya hərbiçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!".

Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəindən "Unikal"a verilən məlumata görə, komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə 6 qanun layihəsi daxildir. Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 20 dekabr 2018-ci il tarixli Prezident Fərmanından irəli gələn məsələlərlə əlaqədardır.

Qanun layihələri barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirdi ki, ümumilikdə gündəlikdəki 6 məsələ 50 qanuna dəyişiklik edilməsini özündə birləşdirir.

Sözgedən Fərmana uyğun

nayət-Proessual və İnzibati Xətalər Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsini, "Hərbi qulluqçuların statusu haqqında", "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Çernobil qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Əhəlinin sağlamlığının qorunması haqqında" və "Xidməti və mülki silah haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini, "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Milli arxiv fondu haqqında", "Bələdiyyələrin statusu haqqında", "Özəl tibb fəaliyyə-

rixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsini, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında", Arıçılıq haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Təhsil haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Torpaqların

TƏBİB-lə bağlı 50 qanuna dəyişiklik edilir



olaraq TƏBİB-in səlahiyyətlərinin həyata keçirilməsini təmin etmək üçün müvafiq qanun layihələrinin qəbul edilməsi təklif olunur. Ümumilikdə 131 maddə üzrə nəzərdə tutulan dəyişikliklərin böyük əksəriyyəti mərkəzi icra hakimiyyəti orqanı ilə müvafiq publik hüquqi şəxsin mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq, səhiyyə və tibb müəssisələrinə münasibətdə səlahiyyət bölgüsünün hüdudlarının dəqiq müəyyənləşdirilməsini ehtiva edir. Yəni ismin müvafiq hallarında terminoloji baxımdan "orqan" və ya "Səhiyyə orqanları" sözləri "müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilir, eləcə də bütün layihə boyu "səhiyyə" sözü "tibb" sözü ilə əvəz edilir.

Komitə üzvləri Soltan Məmmədov, Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Mələhət İbrahimqızı, Kamilə Əliyeva və Kəmaləddin Qafarov gündəlikdəki qanun layihələri barədə fikirlərini bildirdilər.

Sonda komitə üzvləri Azərbaycan Respublikasının Meşə Əmək, Ailə, Cinayət, Vergi, Ci-

ti haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Gənclər siyasəti haqqında" və "Əhəlinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə, 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də, 1999-cu il 7 dekabr ta-

dövlət ehtiyacları üçün alınması haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Yaşlılıqların mühafizəsi haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Peşə təhsili haqqında", "Əilliliyi olan şəxslərin hüquqları haqqında", "Psixoloji yardım haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli və digər rəsmi şəxslər də iştirak ediblər.

Hüseyn İsgəndərov

Yoxsul Ermənistanda ikinci AES Rusiyanın nəyinə lazımdır?

Ermənistan baş naziri Nikol Paşinyanın seçki öncəsi Rusiyaya yollanması diqqət çəkən hadisələrdən oldu.

Təsadüfi deyil ki, Paşinyan yoxsul Ermənistanda yeni AES-in tikilməsindən tutmuş, müharibədən sonra Azərbaycan ərazisində terror hadisələri törətmiş erməni məbuslara qəddər olan bir sıra məsələni Rusiya rəhbərindən xahiş etdi. Amma Rusiyadan gözlənilən reaksiya gəlmədi.

Erməni baş nazirin Moskva səfərini Azvision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, əslində Paşinyanın səfəri Rusiyadan yeni qənimətlər qoparmağa hesablanır:

"Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva-da Putinlə görüşə başlayarkən media qarşısında diqqəti çəkən üç açıqlaması var idi. Birincisi, o dedi ki, guya "əsirlər" məsələsində Rusiya Ermənistanla ortağ baxışa malikdir. İkincisi isə, bildirdi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü də, Rusiyadan Ermənistanda yeni atom elektrik stansiyasının inşaasını istədi.

Paşinyanın görüşdən əvvəl "əsirlər" barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı. Nikol bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya prezidenti ilə geniş müzakirə edəcək. Halbuki, Putin görüşdən əvvəl bu barədə heç nə demədi. Bu mövzu Moskvanı narahat etmir. Belə bir mövzunu səsəndirmək parlament seçkisi öncəsi Paşinyana lazımdır".

Atom Elektrik Stansiyası təklifinə gəldikdə, politoloq deyir ki, bu da Paşinyanın taktiki gedişidir. Ermənistanın baş naziri bu təklifi səsəndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş gəlməyib:

"Ancaq yoxsul Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır? Birincisi, mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Deməli, İrəvan tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. Rusiya həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı geri qaytara bilsin. Ancaq bunun üçün mifik stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala biləcəkmi?"

İkinci bir tərəfdən isə, rusiyalı ekspertlər bildirirlər ki, atom elektrik stansiyasının korpusları Rusiyadan Ermənistanla daşınmalıdır. Ancaq Rusiyanın Ermənistanla sərhəddi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da demiryolu ilə Rusiyadan Ermənistanla çatdırıla bilər. Ermənistan hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqlıqla bağlı Gürcüstan demiryolundan istifadə edə bilmir. Demək yerdə qalır, həmin korpusları Azərbaycan üzərindən Ermənistanla daşımaq. Ancaq bunun üçün Ermənistan Zəngəzur üzərində vaxtilə sökdüyü demiryolunu bərpa etməlidir və Azərbaycanla münasibətləri normalaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan demiryolu üzərindən bu korpusları Ermənistanla çatdırıla bilsin.

Nikol Paşinyanın Rusiyaya səfəri başa çatdı və Rusiyada heç bir sənəd imzalanmadı. Moskvada Putindən çox Paşinyan danışdı. Seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. "Əsirlər" mövzusunda maraqlı göstərməyən Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin təzyiqi ilə üzlaşmasın. Digər tərəfdən Paşinyanın beynini hələ də bu sual məşğul etməlidir: "Vladimir Putin məndən bir gün əvvəl əsas rəqibim Robert Koçaryanı Moskvaya dəvət edib onunla 1 saat müzakirə aparmaq nə demək istədi?"

Tural Tağıyev



"İndi də peyvənd barədə şayiələr yayılır" - Rəşad Mahmudov

Pandemiya ilə birlikdə bir həqiqəti də öyrənməmiş olduq ki, əsas olmayan və sübuta yetirilməyən məlumatların daha sürətlə yayılması kimi bir problemlə dünya üz-üzədir.

"Unikal"ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O qeyd edib ki, bu kimi informasiyalar insanlar və ölkələr arasında ciddi çaşqınlıqlar yaradır:

"Eləcə də vaksindən əvvəl insanlarda bu xəstəliyin qəbul edilməsi ilə bağlı problemlər var idi. Peyvənd tapıldıqdan sonra isə peyvənd barədə şübhələr yarandı, son günlərdə də bir neçə ayı-ayrı peyvənd, o cümlədən "AstraZeneca"ya qarşı həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır".

R Mahmudov bildirib ki, hər bir dövlət və mütəxəssislər bu sahə üzrə tədqiqat mərkəzlərinin, institutların və ÜST-ün verdiyi tövsiyələrə uyğun hərəkət edir:

"Onun xaricində atılan addımlar heç də peşəkərliliyi əks etdirməyəcək. "AstraZeneca" peyvəndi ilə bağlı suallara ÜST geniş şəkildə cavab verib. Qeyd olunub ki, bu preparatla qan laxtalanması arasında sübuta yetirilmiş heç bir nəticə yoxdur. Bu barədə tək Azərbaycana deyil, bütün ölkələrə məlumat verilib. Ancaq Azərbaycan bu məsələdə ehtiyatlı davranaraq, təhlükəsizliyin təmin edilməsi üçün lazım olan addımları atır. Həmçinin vətəndaşlar bilməlidir ki, hazırda Azərbaycanda kifayət qədər Çindən alınan vaksin var və bu gün vaksinasiya prosesində "AstraZeneca"nın vurulmasına başlanılmayıb. Bununla belə bilmək lazımdır ki, Böyük Britaniyada böyük bir kütləyə "AstraZeneca" vaksini vurulub və vaksinasiyanın müsbət nəticələrinə görə, Böyük Britaniya öndə gedən ölkələr sırasındadır".

Bakıda universitet müəllimi dərslər zamanı öldü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.

"Unikal" xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərslər zamanı ürəktutmadan dünyasını dəyişib.

62 yaşlı müəllim doğulduğu İsmayilli rayonunun Ruşan kəndində dəfn olunub.

Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.

Azərbaycanda jurnalistlərin peyvəndlənməsi başlayır

Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə peyvəndlənməsinə başlanılır.

"Unikal" xəbər verir ki, bu barədə APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Ə. Amaşov qeyd edib ki, jurnalistlərin peyvənd üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib: "Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur".

Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistan qarşı petisiya imzalayıb

Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur www.change.org saytında Ermənistan qarşı petisiya ilə çıxış edib.

Bu barədə petisiyanın əsas təşəbbüscülərindən olan BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti məlumat verib.

Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən otuz illik işğalı, habelə münafiqşənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.

Sənəddə deyilir: "Ermənistan bu minaların harada qoyulduğunu bilir, lakin bu məlumatları yaymaqdan imtina edir. Məcburi köçkün ailələrini qorxu içində saxlayaraq öz evlərinə qayıtmasına əngəl olmağa çalışan Ermənistan bu sirin açarını gizlədir".

Azərbaycan Xarici İşlər Naziri 22 fevral 2021-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatından Ermənistanı azad edilən ərazilərdə minaların yerlərini bildirməyə çağırılması təklifi ilə çıxış edib. Petisiya həmin sənədə istinad edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumları-



nı Azərbaycanın üzleşdiyi mina probleminə yönəltmək üçün çoxsaylı insanların change.org saytında birgə etiraz çağırışıdır.

Qeyd edək ki, dünyaca məşhur change.org saytının yarım milyarda yaxın abunəçisi var. Sayt üzərindən qaldırılmış məsələlər 196 ölkədə 72.807 uğur əldə edib. Azərbaycan vətəndaşları da www.change.org saytına daxil olub, petisiyaya imza ata bilər. Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağınız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bu insanların zərərsizləşdirilməsi mümkün olan həmin minalara düşərək həyatlarını itirmək və ağır yaralanmaq qor-

xusu olmadan yaşamaq hüququ var.

Xatırladaq ki, petisiyaya qoşulan vətəndaş cəmiyyəti qurumları Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, "Minalar Əleyhinə Azərbaycan Kompaniyası" İB-nin sədri Hafiz Səfixanov, "Dayaq" Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, "Mina Qurbanlarının Sosial-İqtisadi Probləmlərinin Həllinə Kömək" İB-nin sədri Məmməd Həsən Həsənov 25 mart 2021-ci il tarixdə erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ermənistanın işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirir.

Bu barədə "Unikal"a Agentlikdən bildirilib. Məlumatla görə, işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturuna layihələrdən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edəcək. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.

Dövlət başçısının tapşırığına əsasən, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək. Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

İş həcmi və layihənin qısa



müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini AAYDA-nın "37 N-li Yol İstismarı" MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir-neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San.ve Tic. Anonim Şirkəti birgə icra edir.

Hazırda avtomobil yolunun qeyd edilən hissəsində torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yollar boyunca

layihəyə uyğun suların ötürülməsinə təmin etmək məqsədi ilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 5 yeni avtomobil körpüsünün də inşası planlaşdırılır.

Yolun tikintisini qısa müddət ərzində icra edilməsinə təmin etmək məqsədi ilə Xanlıq yaşayış məntəqəsi yaxınlığında yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməxana və dincəlmək üçün yerlər qurulur.

Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiya həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim müdafiə edib. Bu, təkə din birliyi ilə bağlı deyil, eyni zamanda, Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavırsa Sengendo deyib.

O, həmçinin bildirib: "İşğaldan azad olunan ərazilərə səfərimiz zamanı erməni vandalizminin şahidi olduq. Onlar bütün yaşayış məskənlərini yer üzündən silməyə çalışıblar. Bu, çox kədərli. Oradakı məscidlərdə donuz saxlanılıb, məzarlıqlar dağıdılıb. Çox şadıq ki, hazırda Qarabağ işğaldan azad edilib, Azərbaycan hökuməti o bölgələrdə yenidənqurma işləri aparacaq, keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıda biləcəklər".

Cibutinin Səudiyyə Ərəbistanındakı səfəri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Dya-Eddine Said Bamakhruma deyib ki, Ağdama səfərləri zamanı şəhərin tamamilə dağıldığının şahidi olublar, Gəncədə isə müxtəlif raket atəşləri nəticəsində şəhərə dəymiş ziyanı öz gözləri ilə görüblər. İƏT olaraq işğaldan azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün Azərbaycan dövlətinə dəstəklərini davam etdirəcəklərini deyən daimi nümayəndə bildirib: "Bildiyimiz kimi, İslam sülh dinidir. Bu baxımdan, biz dünyada sülhün bərqərar olması üçün əlimizdən gələni əsirgəməməliyik. Biz dünyada sülhün, barışın tərəfdarı olduğumuzu bir daha bəyan edirik".

Türkiyə Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mehmet Metin Eker deyib ki, Qarabağ torpaqları işğaldan azad edilib. İşğaldan azad olunan bölgələr



də bu gün azan sədaləri ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda, İslam dünyasının bir parçasıdır. O vurğulayıb ki, Qarabağın təhlükəsizliyinin təmin edilməsi, burada aparılacaq yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması Azərbaycan dövləti ilə bərabər, bütün İslam dünyasının orta qəzəfi olmalıdır. "Bu istiqamətdə qarşımızda böyük işlər var. Əminlik ki, Azərbaycan dövləti bu vəzifələrin öhdəsindən uğurla gələcək. İslam Əməkdaşlıq Təşkilatı bütün bu fəaliyyətlərdə Azərbaycan dövlətinin və xalqının yanında olacaq", - deyərək əlavə edib.

Pakistanın İƏT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx bildirib ki, Qarabağda qazanılan Zəfər Azərbaycanın nailiyyətlərinin bariz nümunəsidir. Eyni zamanda, bu Zəfər bizim üçün də çox əhəmiyyətlidir. Çünki İƏT 30 ilə yaxındır ki, bu məsələyə hər zaman xüsusi diqqət yetirib. "Pakistan İƏT Xarici İşlər Nazirliyi Şurasının növbəti Zirvə toplantısına ev sahibliyi edəcək. Biz sülhün daimi olması üçün təşkilatın həyata keçirə biləcəyi tədbirlər barədə müzakirələr aparacağıq. Pakistanda bir araya gələcək XİN rəhbərləri səylərin səfərbər edilməsi üçün konkret tədbirlər planını işləyib hazırlamalıdır", - deyən Rizvan Səid Şeyx İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun səfərin yekunları ilə bağlı hesabat da tərtib edəcəyini bildirib.

Səfər çərçivəsində yalnız işğaldan azad olunan ərazilərə deyil, münəfiqə zonasından kənarda yerləşən yaşayış məntəqələrinin də müharibənin təsirlərinə məruz qaldığının şahidi olduqlarını diqqətə çatdıran Malayziyanın Azərbaycandakı səfəri Dato Yubazian Bin Yusof deyib ki, bütün bunlar insanlığa qarşı cinayətlərdir. "Bizi narahat edən məsələlərdən biri də baş çəkdiyimiz bütün ərazilərdə ibadət yerlərinin dağıdılmasıdır. Biz Azərbaycanla həmrəylik nümayiş etdirmişik və noyabrın 10-da imzalanan Birgə Bəyanatı dəstəkləyirik. Bərpə prosesində də Azərbaycana dəstəyimizi nümayiş etdirəcəyik. Bu prosesdə Azərbaycan xalqına, həmçinin mənəvi dəstək də lazımdır", - deyərək vurğulayıb.

Biz işğaldan azad edilən ərazilərin təbiətinin necə gözəl olduğunu gördük. Bununla yanaşı, hər yerin dağıldığının şahidi olduq. Biz Azərbaycanın bu tarixi torpaqlarının bərpasını gözləyəcəyik. Ümid edirik ki, bir neçə il sonra burada firavan həyatın şahidi olacağıq". Bu sözləri isə mətbuat konfransında Qambiyanın İslam Əməkdaşlıq Təşkilatı yanındakı daimi nümayəndəsinin müavini Jah Abu Bakir söyləyib. O deyib: "Buradakı vandallıq digər münəfiqə bölgələrindəki təcavüzkar və işğalçılara nümunə olmalıdır ki, sadəcə, vəhşilik törədərək canlarını qurtara bilməyəcəklər. Qambiyaya Azərbaycandan uzaq olmasına baxmayaraq, ölkəniz daim bizim qəlbimizdədir. Biz Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcəyik".

1300 erməni hərbiçinin məhv edildiyi əməliyyat - ŞANLI TARİX

Ermənistanlı politoloq Andranik Ovannisyan Qarabağda 44 günlük döyüşlərin gedişatı ilə bağlı maraqlı açıqlamalar verir.



Politoloq baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla Qarabağ separatçılarının keçmiş hərbi komandiri Samvel Babayanın planı əsasında keçirilən uğursuz əməliyyat barədə danışır. Onun sözlərinə görə, Lələtəpə istiqamətində müharibənin ilk günlərində həyata keçirilən əməliyyat erməni qoşunlarının darmadağın edilməsi ilə nəticələnib.

"Qarabağda 2020-ci ilin sentyabr-noyabr aylarında gedən döyüşlər zamanı Ermənistan ordusunun 5-ci korpusunun komandiri Andranik Piloyan Lələtəpə strateji yüksəkliyinin ələ keçirilməsi üçün öncədən məğlubiyyətə məhkum olan əməliyyat planı keçirməyə razılıq vermişdi. Əməliyyat baş nazirin həyat yoldaşı Anna Akopyan və "təhlükəsizlik şurasının eks-baş katibi" Samvel Babayan tərəfindən hazırlanmışdı. Əməliyyatın məqsədi keçmiş hakimiyyətin zəifliyini göstərmək üçün Lələtəpə yüksəkliyini yenidən ələ keçirmək idi" - deyərək politoloq söyləyib.

O uğursuzluqla başa çatan əməliyyatdan sonra Ermənistan ordusunun Zəngilana qədər geri çəkilməyə məcbur olduğunu qeyd edib.

"Mənəşiz piar-aksiya xatirinə keçirilən əməliyyat zamanı 1300 hərbiçi və onlarla tank itirdik. Yeni mövqələrdə möhkəmlənmək olmadı və artıq bir neçə saat sonra 5-ci korpus Piloyanın başçılığı altında Araz vadisindən Ermənistan sərhədlərinə qədər geri çəkildi".

Əməliyyatın uğursuzluğunu ictimaiyyətdən gizlətmək üçün Paşinyanın korpus komandiri Andranik Piloyana "Milli Qəhrəman" adı verdiyi və sonradan fəvqəladə hallar naziri təyin etdiyi də vurğulanır.

Azərbaycan ombudsmanı Türkiyənin adliyyə naziri ilə görüşüb

Türkiyəyə səfəri çərçivəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bu ölkənin adliyyə naziri Abdulhamit Güllə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən "UNIKAL"a bildiriblər ki, Abdulhamit Gül ölkələrimiz arasında dostluq və qardaşlığa söykənən münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini, insan hüquqlarının müdafiəsi istiqamətində əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayıb.

Ombudsman Səbinə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" barədə Sərəncamın mahiyyəti və əhəmiyyətindən danışır.

Azərbaycan Ombudsmanı 2021-ci il martın 18-də Azərbaycan Prezidenti tərəfindən humanizm prinsiplərinə əsaslanaraq imzalanan əfv Sərəncamının 8 bənd üzrə ümumilikdə 625 nəfər şəxsi əhatə etdiyini bildirib. Qeyd olunub ki, həmin əfv Sərəncamı ilə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, ombudsman Səbinə Əliyeva tərəfindən verilən müraciətlər nəzərə alınmaqla 72 nəfər məhkum əfv olunub.

Ümumilikdə Ombudsman təsisatının fəaliyyəti dövründə müvəkkilin vəsatətləri üzrə 774 məhkumun, o cümlədən yetkinlik yaşına çatmayaların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin və digərlərinin əfv edilərək azadlığa buraxıldığı diqqətə çatdırılıb.

Görüşdə tərəflər gələcəkdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə müzakirə aparıblar.

Tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir

2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib. Tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.

"Olympus" və "N-Turan" şirkətlərinin vəzifəli şəxslərinə cinayət işi açıldı

Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 2 ünvanında hündürmərtəbəli yaşayış binalarının inşası zamanı orada olan ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibində kənar icraatlar idarəsində araşdırma aparılıb.

Qurumun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, "Olympus" MMC və "N-Turan" MMC-nin vəzifəli şəxsləri yaşayış binalarının tikintisi üçün əlverişli şərait yaratmaq məqsədilə qeyd edilən ünvanda yerləşən torpaq sahəsindəki meşə fonduna daxil olmayan ağacların



qanunsuz kəsilməsinə göstəriş veriblər.

Nəticədə dövlətin qanunla qorunan mənafeələrinə ümumilikdə 27 min manat məbləğində ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vur-

maqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.



Ermənistan mina xəritələrini niyə vermir? - Ukraynalı politoloqun şərh

Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi onu göstərir ki, müharibədə hərbi məğlubiyyətə uğramasına baxmayaraq, erməni revanşistlər dünya birliyi tərəfindən tanınan digər ölkələrin suverenliyini pozmağın mümkün olmadığı barədə dərslərdən tam nəticə çıxarmayıblar.

Bunu Azvision.az -a eksklüziv açıqlamasında Ukrayna Politoloqlar Assosiasiyasının eksperti Rinat Kovbasyuk deyib.

Onun sözlərinə görə, revanşistlər növbəti militarist təxribat törətmək üçün uyğun zamanı gözləyirlər: "Ancaq əminəm ki, onların uğur qazanmaq ehtimalları yoxdur, çünki Azərbaycan Ordusu təcavüzkara dərhal cavab vermək üçün hər zamankından daha qətiyyətlidir".

Ekspert burada başqa bir məqamı da diqqətə çatdırıb. Kovbasyukun fikrincə, ermənilər minalanmış ərazilərin xəritələrini təqdim etməməklə işğaldan azad edilmiş bölgələrin bərpasını, inkişafını mümkün qədər yubatmağa çalışırlar. Hətta düşünürlər ki, növbəti kəskinləşmə, hərbi münaqişə vəziyyəti yaranarsa, həmin xəritələrdən öz məqsədləri üçün istifadə edə bilərlər. Nəyin baş verməsindən asılı olmayaraq, İrəvandan yaxşı nəse gözləmək olmaz və Azərbaycan hazır vəziyyətdə olmalıdır.

Beynəlxalq təşkilatların bu məsələdə roluna, Ermənistanla mümkün təzyiqlərə toxunan politoloq vurğulayıb ki, beynəlxalq qurumlar tez-tez ya amorfla məşğul olur, yaxud da ermənipərəst mövqe tuturlar:

"ATƏT-in Minsk qrupunu və onun Qarabağdakı münaqişənin həllində destruktiv rolunu xatırlayaq. Təəssüf ki, beynəlxalq təşkilatlar yalnız narahatlıqlarını ifadə etmək və ümumi ifadələrlə danışmaqdan başqa heç nə etmirlər. Bu da tərəfləri daha da qıcıqlandırır. Buna görə Bakı ilk növbədə Azərbaycan əsgərinin gücünə güvənməlidir".

Pərvanə Sultanova

"Deyəsən, Rusiya Qarabağ münaqişəsini həll etmək yox, onu mümkün qədər uzun müddətdə nizamlanmamış vəziyyətdə saxlamaq niyyətindədir".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini (Deputy Assistant Secretary of State for the Bureau of European and Eurasian Affairs) Corc Kent Vaşinqtondakı "Türk İrsi" təşkilatının keçirdiyi internet seminarında deyib.

"Rusiyalı sülhməramlıların Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalmaq niyyətləri fikrimizcə Azərbaycanın hakimiyyət dairələrində narazılığın artıracığını təxminləyirəm", - Kent söyləyib.

vəsində aparılırdı: "Hesab edirəm ki, Minsk Qrupunun, bu mexanizmin önündə müəyyən çağırışlar var. Davam etməyimizə maraq doğrudanmı var? Fikrimcə, iki ölkə anlaşmanın əldə olunması üçün mexanizmi səlahiyyətli etmələri qədər Minsk Qrupu önəmli qalacaq".

C.Kent hesab edir ki, digər açıq məsələ Rusiyanın niyyətidir. Rusiya Minsk Qrupunun həmsədrləri vasitəsilə atəşkəs şərtlərinə nail olmamağa qərar vermişdi: "O, bunu üçtərəfli format əsasında birbaşa etdi".

Corc Kent bəyan edib ki, əgər Bakı və İrəvan maraqlıdırsa, Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ dəstək verməyə hazırdır: "Azərbaycanla Ermənistanın dinc nizamlanmaya və Minsk Qrupunun

ötən ilin noyabrından bəri Rusiyanın baş verənlərdən maksimum mənfəət əldə etməyə can atdığını deyir.

Ermənistanın baş naziri Nikol Paşinyanı belə, kontrolunda saxladığı və idarə etdiyi siyasətçilərlə qüvvələr vasitəsilə qorxuya düşməyə vadar edən, çevriliş və qiyamla təhdid edən Moskvaya bu minvalla Paşinyan hakimiyyətinin kursunda ciddi dəyişikliklərə nail olub.

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənəkar parlament seçkilərində məğlub olmamaq üçün N.Paşinyan mütləq şəkildə Moskvanın şərtlərini yerinə yetirmək məcburiyyətində olduğunu anlayır.

Dünən Kremldə Rusiya prezidenti V.Putinlə görüşdən sonra verilən bəyanatında da

Vaşinqton kuluarlarındakı doluşan iddialara görə, Birləşmiş Ştatların təməl strategiyası və bölgə ilə bağlı taktikası dəyişməzdir: ABŞ Cənubi Qafqaz ölkələrinin Avropa Birliyi ilə NATO-ya inteqrasiyasını, Rusiyanın təsir və təzyiqlik orbitindən uzaqlaşmasını istəyir.

E.Blinken bəyan edib ki, ABŞ-ın demokratik, müərəqqi, sülhə meyilli, səbatlı və stabil Cənubi Qafqaz və Böyük Xəzər bölgəsi ilə bağlı strateji hədəfləri dəyişməyib.

Təqaüddə olan amerikalı general, Kapitolidə böyük nüfuz sahibi Maykl Repass isə 44 günlük İkinci Qarabağ Müharibəsinin başa çatmasında və atəşkəsin əldə olunması prosesində Türkiyənin mövqeyini təqdir edib.

Qarabağdakı rusiyalı sülhməramlılar Vaşinqtonu qəzəbləndirib



"Qarabağ münaqişəsi zonasının sülh zonasına çevrilməsi istiqamətində Türkiyə önəmli işlər görür. Bu bölgədə sülhün tam bərqərar olmasında Türkiyə çox önəmli amil ola bilər. Türkiyə və Azərbaycanla enerjdidaşyıcıları sahəsindən savayı bir çox sahələrdə birlikdə çalışa bilərik. Bununla belə, əminəm ki, Vaşinqton bölgəyə daha çox önəm verməlidir", - general M.Repass söyləyib.

ABŞ-ın Azərbaycandakı səfir Robert Sekuta isə daha açıq danışdı: "Rusiyanın Ermənistandakı hərbi bazası ilə bahəm, Qarabağda da sülhməramlı kontingent adı ilə hərbi birliklərə malik olması bizi narahat edir. Düşünürəm ki, Vaşinqton Azərbaycanla münasibətlərini daha da aktivləşdirə bilər".

Vaşinqton Univekrsitetinin professoru, tanınmış siyasi analitik Canin Mitçellin fikrincə, Rusiya Cənubi Qafqazda hərbi, militar gücə və Ermənistanla aşkar təzyiqli rıçaqlarına malik olsa da, ABŞ tək "yumşaq güc"ü yoxdur: "Rusiya heç bir halda bölgəyə siyasi sabitlik, sülh və iqtisadi inkişaf bəxş edə bilməz".

Birləşmiş Ştatlar Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Qarabağda hazırda nəzarət etdiyi ərazilərdəki fəaliyyətindən çox narazıdır. Vaşinqtonun narazılığı isə indiyədək Moskvaya üçün heç bir halda sonucsuz ötürməyib.

Azərbaycana gəldikdə isə biz, Rusiyanın daha real, konkret və aydın siyasət yürütməsini istəyirik. Moskvaya aqressiv və səfil Ermənistanla sürəklilikdə inkişafda olaraq bölgədə lider mövqə tutan Azərbaycan arasında təbəddülatlı təsir bağışlayan komplimentar mövqəli siyasət yürütməməlidir.

Elçin Alioğlu

Qarabağdakı situasiyadan bəhs edən amerikalı diplomat Rusiyanı münaqişənin həllini mümkün qədər uzatmaqda suçlayıb: "Gürcüstanın xarici işlər nazirinin müavirlərindən biri ötən ilin noyabrında demişdi: "Bu, 1998-ci ildə Gürcüstanın düşdüyü vəziyyətdir. Sonra Azərbaycan bizim 2008-ci ildəki vəziyyətimizlə qarşılaşacaq. Lap sonra da bizim indiki vəziyyətimizdə olacaq". Bu, Qarabağ münaqişəsindən Rusiyanın öz maraqları naminə manipulyasiya etməsi və problemi gerçəkdən də həll etməyə çalışaraq Azərbaycanla Ermənistanla irəliləməyə imkan verməyə can atmaması ilə bağlı yetərincə pessimist, amma real dəyərləndirmədir.

C.Kent daha sonra bəyan edib ki, Qarabağda Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını ABŞ alqışlayır: "Rusiya prezidenti Vladimir Putinin atəşkəslə bağlı şərtləri irəli sürərək ötən ilin noyabrında hərbi əməliyyatların dayandırılmasına nail olmasını təqdir edirik".

Amerikalı diplomat hesab edir ki, bölgədə təhlükəsizliyin təminatı ilə bağlı hələ də çağırışlar və ciddi təhdidlər qalır. Azərbaycanla Ermənistan arasında yekun anlaşmaya nail olmaq üçün Qarabağ münaqişəsini necə həll etməyin yolu hələ də məlum deyil: "Azərbaycan bu savaşa qalib sayılır. Lakin bu, münaqişənin həlli sayılmır. Necə ki, 25 il əvvəl Ermənistan da hərbi əməliyyatlarda üstün durumda idi".

Kentin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş nizamlanma indiyədək ATƏT-in Minsk Qrupunun çərçivəsində, ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərin fəaliyyəti çərçiv-

həmsədrlərinin səlahiyyətlərindən prosedə istifadə etməyə meyilli olmaları səviyyəsində ABŞ iki ölkəyə irəliyə aparana yolu tapmaqda kömək etməyə hazırdır. Bu, mövqeyimizdir".

Kentin fikrincə, belə vəziyyət potensial olaraq digər əlverişli imkanlar, o cümlədən gələcəkdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmağa başlaması ehtimalını yaradır: "Amma etiraf etməliyəm ki, bəhs etdiyim məsələ bu ayda və ya bu ildə mümkün olmaya bilər".

... Ötən ilin sentyabrın 27-də başlayaraq noyabrın 9-da başa çatmış 44 günlük İkinci Qarabağ Savaşı sonuclarından, daha doğrusu, Rusiyanın atəşkəs prosesində həddən ziyadə aktiv rol oynamasından və sonra da Qarabağa sülhməramlı kontingent yerləşdirməsindən ABŞ çox narazıdır.

Daha doğrusu, Birləşmiş Ştatlar qəzəblidir. Atəşkəsin əldə olunması prosesindən Moskvaya tərəfindən faktiki olaraq kənarlaşdırılan Vaşinqton

N.Paşinyan Moskvaya ilə münasibətləri "maksimum inkişaf etdirmək niyyəti"ni açıqladı.

Yeni görünən budur ki, Rusiya heç bir halda Ermənistanın nəzarətdən çıxmağa, Cənubi Qafqazda Rusiyanın faktiki quberniyası və forpostu çərçivəsindən kənarlaşmasına imkan verməyəcək.

Bundan başqa, Rusiyanın Qarabağdakı 1960 nəfərlik sülhməramlı kontingenti üçün gerek olduğundan artıq kazarmalar və müdafiə-müşahidə postları inşa etməsi, Xankəndidəki separatçı rejimlə sıx əlaqələrdə olması, müxtəlif "humanitar" aksiyalar keçirməsi və ən nəhayət, Xankəndidəki xuntanın rus dilini "ikinci rəsmi dil" elan etməsi Vaşinqtonun səbr kasasını daşımaqdadır.

ABŞ-ın dövlət katibi Entoni Blinken "Azərbaycanla Ermənistan arasında yekun anlaşmanın əldə olunması bölgə sakinlərinin xeyrinə olacaq və eyni zamanda, dayanıqlı, sabit çözümlərin əldə edilməsinə yönəlmiş bütün cəhdləri məmnuniyyətlə qarşılayırıq" desə də,

Ermənistan-Azərbaycan, ərəzilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Dağlıq Qarabağda 44 günlük müharibə 28 il işğal altında saxlanılan Azərbaycan torpaqlarında erməni vandallığının əsl simasını dünyaya göstər-məkdə əsaslı rol oynadı. illərdir ki, Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdır-an Azərbaycan dövləti düşmənin işğal etdiyi torpaqlarımızda insanlıq əleyhinə apardığı cinayətləri bəyan etsə də, işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq olunmurdu. Bax-mayaraq ki, Azərbaycan işğal dövründə Ermənistanın torpaqlarımızda maddi-mədəni, tarixi, dini abidələrimizə divan tutduğu barədə beynəlxalq təşkilatlara dəfələrlə müraciət ünvan-layıb. Ermənistanın bəşəriyyətə yönəlik bu cinayətindən həmin təşkilatları, dünya dövlətlərini xəbərdar edib. Bu gün artıq Azərbaycan Ermənistanın törətdiyi vəhşilikləri dünyaya canlı göstərmək imkanı əldə edib.

Aprelin 7-də isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərləri Ağdamda səfər ediblər. QMI sədri və dini konfessiya rəhbərləri səfər çərçivəsində Ağdam şəhərində yerləşən Cümə məscidini ziyarət ediblər. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub. Cümə məscidindən sonra QMI sədri və dini konfessiya rəhbərləri Qiyaslı məscidini də ziyarət ediblər.

Müxtəlif dini konfessiya rəhbərlərinin iştirak etdiyi bu səfər onlara 28 il işğal altında saxlanılan torpaqlarda düşmənin törətdiyi vəhşilikləri öz gözləri ilə görmək imkanı yaradıb.

Biz də elə bu səfərdə iştirak edənlərin təəssüratlarını öyrənmək, işğaldan azad edilmiş torpaqlarımızda dini abidələrin vəziyyətini onların öz dilindən eşitmək istədik.

Alban-Udin Xristian İcmasının sədri Robert Mobili "Unikal" qəzetinə deyib ki, sovet dövründə Ağdamda olmasa da, Ağdamın necə gözəl şəhər olduğunu televiziyada görüb. Həmsöhbətimiz deyir ki, gözəl-

liyi ilə dillərdə dastan olan, ağı damlı evləri ilə məşhur olan Ağdamı xaraba görmək ona

evlər ola-ola donuzu məsciddə saxlamaqda məqsəd nə idi? Deməli ki, Ermənistan bunu məqsədli şəkildə edib. Azərbaycanlılar qayıdarkən bu torpaqlarda onlara məxsus hər şeyin məhv olduğunu görsünlər. Çünki, onlar yaxşı bilirdi ki, bu torpaqlar onlara aid deyil. Onların sahibləri gec-tez geri dönəcəklər. Mən Ağdamda yaşayış elementi görmədim. Bir əkilmiş ağaca rast gəlmədim. Hansı ağaclar ki suya dözümlüdür onlar qalıb. Torpağı da vandalizmə məruz qoyublar".

R. Mobili bildirir ki, düşmənin işğal etdiyi müddətdə orada olan abidələri saxtalaşdırmasının arxasında da məkrli planları

lər o torpaqlarda tarixi saxtalaşdırıblar. Təkcə islamla bağlı dini abidələr dağıdılmayıb, Alban məbədlərini də saxtalaşdırıblar. Hətta alban məbədlərinin də çoxunda heyvan saxlayıblar".

R. Mobilinin sözlərinə görə, müxtəlif din xadimlərinin dağlıq Qarabağa səfərləri tez-tez təşkil edilməlidir: "Pandemiyadan sonra dini forumları Qarabağda keçirmək lazımdır ki, dünya bu vəhşiliyin canlı şahidi olsun. Biz abidələrin saxtalaşdırılmasını, dağıdılmasını, yerlə-yeksan edilməsini, tarixi və mədəni abidələrə qarşı vandallığı dünyaya göstərməliyik. Dağlıq Qarabağ həqiqəti olaraq dünyaya car çəkməliyik.

malik icma rəhbərlərini dəhşətə gətirib. Ağdamda səfərdə olan Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski bildirib ki, müharibədən əvvəl bir neçə dəfə Ağdamda olub. Lakin bu dəfə Ağdamda gələndə tamam ayrı mənzərə ilə qarşılaşıb: "Mənə elə gəldi ki, qiyamət günündə, yaxud yuxudayam. Elə bil dejavü görürdüm. Yol boyu hər 10-20 metrədən bir minaaxtaranlar dayanıb və bizim müqəddəs torpaqlarımızda mina axtarırlar. Evlər dağılıb, o güllü-çiçəkli Ağdamdan heç nə qalmayıb. Sözü düz, səfərimizin əvvəlində əhvalımız çox yüksək idi. Lakin mən bu mənzərəni gö-rəndən sonra üzümdən tə-

Dünya Dağlıq Qarabağ həqiqətlərini görməlidir

Robert Mobili: "Pandemiyadan sonra dini forumları Qarabağda keçirmək lazımdır ki, dünya bu vəhşiliyin canlı şahidi olsun"



çok pis təsir edib: "Bu səfərin çox böyük əhəmiyyəti vardı. Biz Ağdamda olduq, dualar etdik. Qeyd edim ki, bu mənim işğaldan azad edilmiş torpaqlara ilk səfərim deyildi. İndiyə qədər azad edilmiş torpaqlara dörd səfərim olub. O səfərlərdə məhz alban məbədlərinə getmişdik. Bu gün isə səfərimiz bir qədər fərqli idi. Müxtəlif dini konfessiya rəhbərləri birinci dəfə idi Ağdamda səfər edirlər. Buna görə mən Şeyx həzrətlərinə təşəkkür edirəm. Biz Qarabağda olarkən gördük ki, ermənilər bir böyük şəhəri xaraba qoyublar. Sanki şəhərə atom bombası atılıb. Bu şəhər kinolarda gördüyümüz xarabalıqları xatırladır".

R. Mobili onu da bildirdi ki, Ağdamdan geri qayıdarkən bir məscidin yanında dayanıblar: "Həmin məscidə baxdıq, məscidi tövlə kimi istifadə ediblər. Bir anlıq düşündüm ki, orada boş

dayanır: "Biz çoxmillətli dövlətik. İndiyədək bütün dinlərin nümayəndələri Azərbaycanda rahat yaşayıblar. Ermənilər isə müharibəni udublar. Onların alban məbədlərini saxtalaşdırmaqda məqsədləri var. İstəyirlər ki, erməni kilsəsi adından istifadə etməklə bu torpaqlara gəlib-getsinlər".

R. Mobili məscidlərin dağıdılmış halda olmasının ona çox pis təsir etdiyini söyləyir: "Mən o məscidləri belə görəndə bunu törədənələrə qiymət verməyə çətinlik çəkdim. İnsana və insanlığa sığmayan bir addımdır. Biz bunu işğaldan azad edilmiş torpaqların hər qarışında görürük. Dağlıq Qarabağda hər bir kvadrat metrə ermənilərin vəhşiliyinin izləri görünür. Təbii ki, bununla bağlı dini konfessiyaların rəhbərlərinin sabah müraciəti olacaq. Hər Azərbaycan vətəndaşı bu həqiqəti dünyaya çatdırmalıdır. Erməni-

Düşünürəm ki, Qarabağda olan dini abidələrin ermənilər tərəfindən saxtalaşdırılması, İslamla bağlı tarixi abidələrin məhv edilməsi dəhşətlidir. Özlərini erməni kilsəsinin nümayəndəsi kimi dünyaya göstərən bir xalq hətta alban-xristian irsini məhv edib, kilsələri, məbədləri saxtalaşdırıblar. Erməni vandalizmini Xudavəngdə, Aqoğlunda, hər yerdə gördük. Bu gün Ağdamda gördüklərimiz buna bariz nümunə idi. Hər dəfə gələndə biz şəhidlərimizi yad edirik, bu gün də bütün dualar ondan ibarətdir. Allah burada etdiyimiz duaları, namazı qəbul eləsin. Qarabağ bizim üçün doğmadır. Ermənilər müharibəni udublar. Azərbaycan Ordusu torpaqları işğaldan azad edib. Amma soyuq müharibə gedir, bunu da bilməliyik. Bu gün də soyuq müharibədə erməni qarşısında mübarizədəyik. Ermənilərə bir mesaj vermək istəyirəm, guya xristianlar ermənilərlə bir yerdə yaşaya bilməzlər, biz xristianlar azərbaycanlılarla bir yerdə yaşayırıq. Bu gün yəhudilər, xristianlar və başqa dini konfessiyalar bir yerdədir. Azərbaycan gözəl məkandır. Torpaqlar 44 gün ərzində işğaldan azad olundu. Buraları mənadan təmizləməyə nə qədər vaxt lazımdır. Ümid edirəm dualarımız eşidiləcək. Bu torpaqlarda bayramlar, tədbirlər keçirək, dini ibadətlər edək. Azərbaycan xalqı tolerant xalqdır, burada multikultural şərait var, bugünkü səfər də bunun bariz nümunəsidir".

Qeyd edək ki, bu günkü səfər müxtəlif dini konfessiyalara

bəssüm çəkildi. Bu, sadəcə dəhşətdir! Görün, erməni faşistləri bizim torpaqlarımızı nə kökə salıblar! Bu, nağıl deyil, gerçəklikdir".

Səfərdə iştirak edən Azərbaycan Aşkenazi Yəhudi İcmasının Baş rəisini Şneor Seqal da deyib ki, Ağdamda hər şey dağıdılıb.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev isə Ağdamda gördüklərindən dəhşətə gəldiyini bildi-rib. O, deyib ki, bu mənzərə insanlıqdan kənar olan bir vandalizmin canlı təzahürüdür ki, bu, bəşər dünyasında görünməyən bir şeydir.

Qeyd edək ki, ötən gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərində olub. Pakistanın İslam Əməkdaşlığı Təşkilatında-kı (İƏT) daimi nümayəndəsi Rizvan Səid Şeyx səfər təəssüratlarını bölüşərkən gördüklərindən dəhşətə gəldiyini söyləyib. O, bildirib ki, Ağdamda gördükləri tam bir vəhşilikdir: "Bu vəhşiliyin nəticələrini öz gözlərimizlə görməyimiz bizləri dəhşətə gətirib. Gələn il İslamabadda İƏT-in Konfransı keçiriləcək. Həmin konfransda ermənilərin Qarabağda dağıntılara yol vermələri xüsusi qeyd ediləcək. İşğaldan azad edilən ərəzilərin bərpası üçün konfransda mə-sələ qaldırılacaq".

Mələk Eyvazlı

Əmisinin həyatına gedib intihar etdi

Daha bir gənc intihar edib.

Unikal.org xəbər verir ki, hadisə Ağdamın Çullu kəndində qeydə alınıb. Əmisinin həyatına gedən Əli Ələkbərov adlı gənc orada intihar edib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Saatlıda toy məclisi təşkil edənlar cərimələndi

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Qazanbatan kənd sakini Arif Məmiyevin yaşadığı evin həyətinə qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən edilib.

A.Məmiyev və məclis iştirakçılarından 3 nəfər barəsində İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

Masallıda poçt şöbəsiindən seyf oğurlandı



Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində poçt şöbəsiindən seyf oğurlayan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Unikal.org-a verilən məlumata görə, gecə saatlarında Masallı rayonunun Türkoba kəndindəki poçt şöbəsiindən içərisində POS terminal, əmək haqqı kartları, təqvim möhürü və s. olan dəmir seyf oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Türkoba kənd sakinləri A.Mirağayev və F.Əbilov olduqları müəyyən edilib. Oğurladıqları seyf içərisindəki əşyalarla birlikdə onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Abşeronda fəhlə faciəli şəkildə öldü

Aprelin 4-də saat 17 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı fabriki olan "Rəmzi S" MMC-də fəhlə işləyən Usubov Adəm Famil oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Unikal.org-a Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosesual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. İlk istintaqla müəyyən edilib ki, Adəm Usubov qeyd edilən fabrikdə müəyyən işlər görərəkən ətrafa yığılan torpaq yığınının üzərinə tökülməsi nəticəsində hadisə yerində ölüb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Gəncədə partlayış - Xəsarət alan var

Gəncədə evdə partlayış olub.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin Güllüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb. Hadisə zamanı 34 yaşlı Cəmilə Musayeva yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Binəqədə mağaza yandı

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində 1984-cü il təvəllüdü Vidadi keçmiş arvadı Səbinəni (adlar şərti verilib - red.) intim görüntüləri ilə şantaj edib.

Teleqraf.com-un xəbərinə görə, Vidadi əvvəllər faktiki olaraq ər-arvad münasibətlərində olduğu Səbinə ilə 2018-ci ilin iyununda sonuncu Türkiyə Respublikasında olduğu vaxt "Instagram" sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradıb. O, Səbinəyə birgə olduqları zaman çəkirdikləri və şəxsi həyatın sirri olan məlumatları əks etdirən fotosəkillər göndərirdi.

Vidadi həmin fotosəkilləri keçmiş arvadının qohumlarına göstərərək yayıb rüsvay et-

də və vaxtlarda çəkirdikləri məlumatları paylaşdı.

Istintaq orqanı tərəfindən Vidadinin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, ha-belə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedicə məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlak olan hüququnu və ya əm-

10000 ABŞ dollarını qaytar-masını tələb etmişəm. Həmin pulları mənə qaytarmaq istəmədiyinə görə başqa yolum olmadığını gördüm. Səbinənin mənə birlikdə yaxın münasibətdə olduqları vaxt çəkirdikləri şəkilləri sosial şəbəkələrdə yaymaqla və qohumlarına göndərməklə hədələdim. Səbinə mənə bacısı vasitəsi ilə cəmi 800 manat məbləğində pul versə də, qalan pulunu qaytarmadı".

Vidadinin sözlərinə görə, 2018-ci ilin aprelində Səbinəyə verdiyi 10 min ABŞ dollarını hər il yay aylarında Nabranda icarəyə obyekt götürüb və 3-4 ay işlədərək qazanıb: "Səbinə verdiyim

Kişi keçmiş arvadının intim fotolarını paylaşdı, məqsəd... - Ağlasığmaz olay



10 min ABŞ dolları nağd şəklində özü ilə birlikdə Türkiyə Respublikasına aparıb. Ona pulu mütəmadi olaraq görür-şərək cinsi əlaqədə olduğumuz Bakı-Sumqayıt yolunda "Nizami" otelində təklikdə vermişəm. Səbinəyə pul verməyimi onun yaxınları bilib. Lakin pulu təklikdə verdiyim üçün bunu özümdən başqa heç kim təsdiq edə bilməz.

Səbinəyə pulu Türkiyədən ucuz paltarlar göndərmək məqsədilə vermişəm. Ona həqiqətən mesajlar yazmışam. Lakin həmin mesajlarda Səbinəyə hədə-qorxu gəlməkdə məqsədim verdiyim 10000 ABŞ dolları məbləğində pulumu geri qaytarmaqla olub. Bu məzmununda ona hədə-qorxu gəldikdən sonra mənə olan borcunun 800 manatını qaytardı. Lakin borcun hələ də geri qalan hissəsini qaytarmayıb".

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Vidadi 3 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Vidadinin barəsində olan cəzanın sərtləşdirilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Prokurorun protesti təmin olunub və Sumqayıt şəhər Məhkəməsinin hökmü dəyişdirilib. Vidadi 2 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Vidadinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub. O, məhkəmə zalından həbs edilib.

məklə onu hədələyib və Səbinədən 1350 manat pul göndərməsini tələb edib. Səbinə rüsvay olmamaq üçün onun tələbini qismən icra edib və bacısı vasitəsilə keçmiş ərinə 800 manat verib.

Vidadi hədə-qorxu ilə Səbinənin 800 manat məbləğində pulunu ələ keçirdikdən sonra yenə də əməlinə davam edib. Səbinə onun hədə-qorxularına qarşılıq verməyib.

Bundan sonra Səbinənin bacısı Vidadinin barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Vidadi Səbinənin bacısının hüquq-mühafizə orqanlarına şikayət ərizəsi verməsi ilə əlaqədar Səbinəni rüsvay etməklə qisas almaq məqsədi ilə "Instagram" sosial şəbəkəsində özünün istifadəsində olmuş və 1000 nəfər tərəfindən izlənən profilində birgə olduqları zaman müxtəlif yerlər-

lak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi bildirib ki, əvvəllər ər-arvad münasibətlərində olduğu Səbinə ilə birgə olduqları zaman çəkirdikləri və şəxsi həyatın sirri olan məlumatları əks etdirən fotosəkilləri paylaşmaqda məqsədi olub: "Məqsədim Səbinənin həmin şəkilləri "Instagram"da görərək narahatlıq keçirməsi, mənəmlə əlaqə yaradaraq pulumu geri qaytarmasına nail olmaq idi. Həmin şəkillərdə üzümü qaraltmağım ailəli olmağım ilə əlaqədar idi.

Şəkilləri təxminən 1300-1500 nəfər izləyicisi olan açıq profildə paylaşmışam. Dəqiq neçə nəfərin həmin şəkilləri gördüyünü bilmirəm.

Səbinədən məndən aldığı

Aprelin 5-dən etibarən "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvədən düşür və bundan sonra banklarda əmanətlərin sığortalanması "Əmanətlərin sığortalanması haqqında" qanunla tənzimlənəcək. Bu gündən qüvvəyə minən qanun əmanətçilər üçün hansı imkanları yaradacaq?

Bu barədə sualları "Unibank" KB-nin Baş Hüquq və Komplayens inzibatçısı Əfqan Baxışov cavablandırır.

- Əfqan müəllim, "Əmanətlərin sığortalanması haqqında" qanun əmanətçilər üçün hansı üstünlükləri yaradır?

- Azərbaycanda "Əmanətlə-

ların banklarda olan vəsaitlərinin 20 min manata qədər hissəsinin sığortalanmasını nəzərdə tutur. Üçüncü ciddi dəyişiklik fiziki şəxslərin notariusların depozit hesabında olan vəsaitlərinin sığortalanması ilə bağlıdır. Əmlakın alqı-satqısını aparanda mütləq şəkildə notariusun depozit hesabına pul yerləşdiririk. Notariusların depozit hesabı banklarda olmalıdır. Bank ləğv olunduğu halda, vəsait qoruma altında olmadığından (notariusun depozit hesabı qoruma altına düşmədi) vətəndaşların pullarının qaytarılmasında problemlər yaranırdı. Bu problemi aradan qaldırmaq üçün Qanuna edilən dəyişiklik artıq notariusların hesabında olan fiziki şəxslərin vəsaitinin də sığortalanmasını təmin etdi.

çox yaxşı şəkildə həyata keçirilir. Çox qısa bir müddətdə və problemsiz olaraq, vətəndaşlara ödənişlər olur. Digər tərəfdən vətəndaş özü də araşdırma apararaq daha uğurlu seçim edə bilər. Hazırda banklar rüblük, illik maliyyə hesabatlarını, auditor rəylərini açıqlayırlar. Bu məlumatlar bankların mövcud maliyyə vəziyyəti ilə bağlı daha ətraflı tanış olmaq imkanı yaradır. Vətəndaşlar bankın vəziyyətinin qiymətləndirilməsi zamanı ekspertlərin köməyindən də istifadə edə bilər.

- Bu gün də öz vəsaitini evində saxlayıb banka əmanət qoyulmuş vətəndaşlarımız da var. İnsanlar əmanət hesablarının açılmasında niyə maraqlı olmalıdırlar?

Əmanətlərin sığortası qaydası dəyişdi - YENİ QANUN



rin sığortalanması haqqında" Qanun 2006-cı ildə qəbul olunub. Təbii ki, əsas məqsəd maliyyə sistemində inamı gücləndirmək, insanların pullarını evdə saxlamayaraq, banklar vasitəsilə iqtisadiyyata yatırmalarına stimül yaratmaq idi. Həm də insanlar əmin olsunlar ki, onların bankda olan vəsaitlərinə dövlət təminat verir. 2016-cı ilin 2 mart tarixində qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 3-cü maddəsinə əsasən isə 5 aprel 2021-ci il tarixədək banklardakı milli və xarici valyutada müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq sığortalanırdı.

Bu, təbii ki müvəqqəti bir qanun idi. 5 aprel tarixindən etibarən isə sözügedən qanun qüvvədən düşmüş sayılır və əmanətlərin sığortalanması "Əmanətlərin sığortalanması haqqında" Qanunla tənzimlənir. "Əmanətlərin sığortalanması haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat həcmində olacaq. Qanuna edilən çox vacib və əhəmiyyətli dəyişikliklərdən ikincisi, sahibkarların əmanətlərinin sığortalanması ilə bağlıdır. Azərbaycanda ilk dəfə olaraq sahibkarların da əmanətinin sığortalanması baş verdi.

Bu dəyişiklik fərdi sahibkar-

- **Dəyişikliklərə əsasən, qorunan əmanətin yuxarı həcmiminin məhz 100.000 manat müəyyənləşdirilməsi nə ilə bağlıdır?**

- Statistika göstərir ki, banklarda bu gün olan əmanətçilərin sayının demək olar ki, 99%-dən çoxu 100.000 manatadək əmanəti olan şəxslərdir. Əslində bu limiti müəyyən etməklə, dövlət əmanətçilərin böyük əksəriyyətini yenə də sığortaladı. 100 min manatdan çox əmanəti olanlara gəlincə, banka əmanət yerləşdirən zaman onların bankların, şəraitin qiymətləndirilməsini həyata keçirmək üçün daha böyük imkanları var. Digər tərəfdən yüksək məbləğdə depozit qoymaq istəyən şəxslər Azərbaycan reallığında bir çox hallarda tanıdığı, etibar etdiyi şəxsin bankda olmasına da önəm verir. Bu kimi amillər o insanlar üçün riskini də tənzimləməyə imkan verir.

- **Əmanət hesabı açmaq istəyən vətəndaş etibarlı bankı necə seçməlidir?**

Bildiyiniz kimi 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12%, xarici valyutada isə 2,5% müəyyən edilib. Yeni əmanət sığortalıdırsa, burda heç bir vətəndaş itirə bilməz. Baş vermiş sığorta hadisələrinin dəyərləndirilməsi göstərdi ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu idarəetmə

Əvvəla onu qeyd edim ki, bu gün ölkə banklarında kifayət qədər cəlbedici, həm də sığortalı əmanət faizləri mövcuddur. Elə öz Bankımızdan nümunə çəkək. Bu gün vətəndaşlarımız "Unibank"da manatda depozit hesabı açaraq, illik 12%-dək gəlir götürə bilər. Əmanət hesabı açmaq üçün ən əsas səbəb ondan ibarətdir ki, insanlar pulu özlərində saxladıqda ölü bir vəsaitə çevirilir, heç bir dəyər qazanmır. Kimsə düşünə bilər ki, mən vəsaitimi dollara çevirib evimdə saxlayıram, bununla gələcəkdə risklərdən özümü sığortalayıram. Amma bütün hallarda bu vəsait gəlir gətirmir, dəyər itirir. Pulun evdə saxlanması heç bir iqtisadi əhəmiyyət daşımır.

Vəsaitin depozit olaraq banklara qoyulmasının üstünlüyü: birincisi, əlavə dəyər gətirəcək, ikincisi, sığorta hadisəsi baş versə belə, onun itkisi baş verməyəcək, üçüncüsü, bu vəsait iqtisadiyyata qayıdır və iqtisadiyyat inkişaf etdikcə, depozit sahibi ordan da qazanır. Yeni şəxs bilməlidir ki, onun vəsaitini bank daha yaxşı idarə edəcək. Çünki bank həmin pulu kiçik, orta, iri sahibkara verir. Bu vəsait iqtisadiyyata qoyularaq əlavə dəyər qazanır, iqtisadi inkişafa təkan verir. Böyüyük iqtisadiyyatdan isə yenə qazanan həmin əmanət sahibi və onun deyək ki yaxınları, ailə üzvləri olur. Hamı pulunu yığıb evində saxlasa, yağından, oğurluqdan sığortası yoxdur, amma banklarda bu risklərdən qorunur. Bəzən düşünülür ki, banka əmanət qoyanda mən əmanətimi sonra geri çəke bilməyəcəm. Amma belə deyil. Hər bir bankda müxtəlif əmanət növləri var. Vətəndaşın seçdiyi əmanət növündən asılı olmayaraq, istədiyi vaxt öz əmanətini qanunvericiliyə uyğun götürmək hüququ var. Vətəndaşlarımızı daha uzunmüddətli düşünməyə çağırırıq. Əslində depozit özlüyündə gələcəyə hesablanmış bir məhsuldur. Şəxsin özü üçün, övladı üçün gələcəyə hesablanmış sərmayəsidir. Vətəndaş uzunmüddətli perspektivdən daha çox qazanacağını anlamalıdır (fed.az).

Mərkəzi Bankdan ölkədən qanunsuz valyutanın çıxarılması məlumatları ilə bağlı - Açıqlama

Azərbaycan Respublikasının Mərkəzi Bankı kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinad edilərək banklar vasitəsilə ölkədən qanunsuz olaraq nağd xarici valyutanın çıxarılması ilə bağlı məlumatlara və bununla əlaqədar ekspert şərhlərinə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıları bildirir.



Bildirilir ki, Hesablama Palatasının aidiyyəti hesabatı 2020-ci ilin deyil, 2019-cu ilin nəticələrini əhatə edir və qeyd edilən faktlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılmış yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqları əks etdirir.

Yoxlanılan dövr ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları tərəfindən ölkədən kənara təqribən 1,1 mlrd manat ekvivalentində nağd xarici valyuta vəsaitlərinin çıxarılması isə rəsmi qaydada və qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilib. Bu əməliyyatlar normal bank fəaliyyəti praktikasına uyğun şəkildə bankların xarici banklardakı müxbir hesablarına mədaxil edilməsi məqsədini daşıyıb.

Banklar tərəfindən ölkədən ixrac olunan nağd xarici valyutanın 90 %-dən çoxunu Avroda olan vəsaitlər təşkil edir. Avropa Mərkəzi Bankının 500 avro luq əskinasların dövriyyədən çıxarılmasına dair aidiyyəti qərarı ilə həmin nominaldan olan əskinasların kütləvi şəkildə dövriyyədən çıxarılaraq kommersiya banklarına təhvil verilməsi səbəbindən banklar həmin banknotları xarici banklarda müxbir hesablarına mədaxil etmək məqsədilə ixrac etmişlər. Çıxarılan vəsaitlərin digər hissəsi isə xarici banklarda hesablaşmalarda istifadə etmək, habelə gəlir əldə etmək üçün qeyri-rezident banklarda depozitə yerləşdirmək məqsədini daşıyır.

Bir daha qeyd etmək istəyirik ki, bütün hallarda həmin vəsaitlər hər hansı bir müştərinin deyil, məhz bankların özlərinin vəsaitlərindən ibarət olub.

Bildiririk ki, nağd xarici valyutanın banklar tərəfindən ölkəyə gətirilməsi və ölkədən çıxarılması rəsmi bank əməliyyatlarıdır və banklarda mövcud olan biznes proseslərlə və normativ hüquqi sənədlərlə tənzimlənir və müvafiq valyuta nəzarəti qurumları tərəfindən ciddi nəzarət olunur.

Qeyd olunan əməliyyatlar həm bankların özlərinin rəsmi hesabatlarında, həm də Mərkəzi Banka təqdim edilən hesabatlarda, habelə tədiyə balansı hesabatında müvafiq qaydada əks etdirilmiş və uçotu aparılıb.

İstehsalatda baş verə biləcək bədbəxt hadisələrlə bağlı dövlət standartı qəbul edilib

Statistika göstərir ki, hər il ölkəmizdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində onlarla insan əmək qabiliyyətini itirir, xəsarət alır və ya ölüm halları baş verir. Hər bir müəssisə, təşkilat sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsinə, işçilərinin əmək sağlamlığı, təhlükəsizliyi və onun fəaliyyəti nəticəsində digər şəxslərin sağlamlığına dəyən zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, bəzi hallarda müəssisə və təşkilatlar tərəfindən əmək sağlamlığının və təhlükəsizliyinin idarə olunmasının düzgün təşkil edilməməsi səbəbindən istehsalatda bədbəxt hadisələr baş verir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi" dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib. Bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.

Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.

Sahibkarlıq subyektləri və digər maraqlı şəxslər dövlət standartının tam mətnini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxsin rəsmi internet sahifəsi "www.azstand.gov.az" vasitəsilə əldə edə bilərlər.



Ömrünü vatana verib vətənləşən igid Samir

44 günlük Vətən müharibəsində 30 il yağı tapdağına dönan ulu yurd yerimiz Qarabağa canı, qanı bahasına azadlıq gətirən oğlanlarımız heç vaxt unudulmaz. Əksinə Vətəninə sədaqət rəmzi olaraq zaman-zaman gələn nəsillərə örnək olacaq. Lənkəran elin mərə, igid oğlu Samir Allahverdiyev də torpaq uğrunda erməni diğalarına qarşı döyüşərək 19 yaşında şəhid oldu. Müqəddəs şəhidlik zirvəsindən gələcəyə boylanan Samir mənən diridir, millətinə qələbə sevincini yaşatmaqla özünə ürəklərdə əbədi abidə ucaltmışdır.

Samir Elçin oğlu hələ şəhər 5 sayılı məktəbdə oxuduğu vaxt futbola böyük maraq göstərir. İdman həvəskarları onun gözəl onundan həmişə razılıq edir, parlaq gələcəyinə ürəkdən inanırlar. Azərbaycan çempionatının müxtəlif aşağı yaş qruplarında futbol yarışlarına dəvət olunur. "Xəzər-92", "Zirvə-Lənkəran" klublarında oynayır. Saminin yaşıl meydançada olması həmişə onun komandasına qələbə qazandırır. Gözəl oyunu ilə seçilən Samirin komandası dəfələrlə yarışların kubokunu başının üstünə qaldırmışdır. Özü isə ən yaxşı oyunçu adına layiq görülmüşdü. Məhz buna görə də bütün Lənkəran Samiri sevirdi, onun gözəl futbolundan əvəzsiz zövq alırdılar. Samirin yaşına görə ən böyük uğuru cənub regionundan Azərbaycan yığmasının seçmə yarışlarına dəvəti olur. Milli komandamızın tərkibində oynamaq onun ən böyük arzusu idi. Amma erməni diğaları buna imkan vermədilər.

2019-cu ildə Samir Allahverdiyev həqiqi hərbi xidmətə çağırılır. Qarabağın azadlığını həmişə arzulayan Samir özü ilə ürək dolusu Vətənə sevgi, düşməne nifrət aparır. Hərbi hissədə Vətən qarşısında oğulluq borcunu ləyaqətlə yerinə yetirdiyi üçün tanınır, sevilir. Vətənin ağır günündə cəbhə xətinə olmağı özünə şərəf bilir. Ötən ilin sentyabrın 27-də haqq işimiz naminə İkinci Qarabağ savaşı başlananda da ölüm-dirim meydanına öndə gedir. İgid əsgər Cəbrayıl, Qubadlıda qələbəyə böyük inamla döyüşür, erməni diğaları onun zoruna tab gətirə bilmirlər. 22 oktyabr sonuncu döyüşə çıxır. Ölümcül yaralansa da, təslim olmur, son nəfəsinə qədər mübarizə aparır. Çoxlu sayda erməni diğasını məhv etməklə şərəfli şəhidlik zirvəsinə ucalır.

Şəhid oğlunu daimi ucalıqda, yüksəklikdə saxlamaq dövlətə öz işini görür. Samir Allahverdiyev "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına" görə medallarla təltif edilir.

Deyərlər ki, insan həyatının dəyəri illərlə deyil, Vətənə, xalqa xidmətlə ölçülür. Samir Allahverdiyev olduqca qısa bir ömür yaşadı. Qaldı ki, igid Vətən oğlu yaşının çərçivəsinə sığmayan qəhrəmanlıqla əbədi etdi.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

"Ermənilər tez-tez sərhəddə yerləşən kəndlərə hücum edib, qətlər törədirdilər. O zaman Qubadlının Yuxarı Cibikli kəndində sovet zabiti də daxil olmaqla bir neçə nəfəri öldürdülər".

Bunu Azvision.az -a Qubadlının işğalından əvvəl rayon partiya komitəsinin ikinci katibi olmuş Razim Əliyev 1991-ci ilin aprelin 7-də ermənilərin rayon ərazisində yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın etməsindən və Yuxarı Cibikli kəndində törətdikləri dəhşətli cinayətlərdən danışarkən deyib.

Həmsöhbətimiz 30 il əvvəl baş verən

onları kütləvi şəkildə girov götürmək mümkün olsun. Elə də olmuşdu, insanlar öldürülən oğlanın axtarışına gedəndə pusquya düşmüşdülər. Ora gedənlərdən biri də həmin kəndin sahə müvəkkili idi. Beləliklə, atışma baş vermişdi. Azərbaycanlıları mühasirəyə almışdılar. Sahə müvəkkilini yaralamışdılar. Kənd əhalisinin silahı yox idi, ov tüfəngi ilə atışırdılar. Avtomat yalnız sahə müvəkkilində idi, onu isə vurmuşdular. Öldürülən oğlanın nişanlısı Gülnarə adlı qız da daxil olmaqla, kənddə bir neçə nəfəri yaralamışdılar. Atışma ilə bağlı rayon mərkəzinə xəbər verildi, hadisə yerinə polislər göndərildi.

İndə olan serjantları oradan çıxarıb, onların silahları ilə axıra qədər atışmada iştirak etmişdi. Və sonda bütün güllələrin bitdiyini görüb, ermənilərə sovet zabiti olduğunu və atışmanı dayandırdığını deyib. Buna baxmayaraq, onu əsir götürmüşdülər. Biz kəndə çatanda artıq Oleqi aparmışdılar. Bizimlə birgə yeni təyin olunan komendant da gəlmişdi. Adətən ermənilər komendantlar dəyişilən vaxtlarda qətlər törədirdilər. Çünki təzə gələn komendant vəziyyəti bilmirdi.

Babakı əsir götürən ermənilərdən biri onu tanıyırdı. Onlar hərbi məktəbdə birgə oxumuş və Sovet Ordusu sıralarında

Ermənilərin 30 il əvvəlki cinayətləri

Oleq Babak necə öldürülmüşdü? - Hadisə şahidi danışır




qanlı hadisələrdən söz açaraq bildirib: "1990-cı ilin yanvar ayının 15-də SSRİ Ali Soveti Dağlıq Qarabağ və ətraf rayonlarda fəvqəladə vəziyyət elan etmişdi. Onunla əlaqədar Şuşada Moskvanın dislokasiya olunmuş briqadasının bir batalyonu yanvar ayının 17-də Qubadlıya göndərilmişdi. Həmin batalyonun da bir bölüyü Qafan və Gorusla sərhəddə yerləşən Yuxarı Cibikli kəndinin sakinlərini qorumaq üçün orada yerləşdirilmişdi. Bölük komandirinin siyasi məsələlər üzrə müavini milliyətçə ukraynalı Oleq Babak idi.

Şurnux, Ağbulaq, Şamsız kimi kəndlərdə əvvəllər azərbaycanlılar yaşayırdılar. 1988-ci ildə o yerlərin əhalisini deportasiya edib, əvəzində xaricdən gələn terrorçu erməniləri yerləşdirmişdilər. Onlar isə bizim sərhəd kəndlərinə ziyan vururdular. Tez-tez hücum edib, yerli sakinləri öldürür, girov götürürdülər.

1991-ci ilin aprelin 7-də baş verən qanlı cinayət meşəbəyinin oğlunun və onun qohumunun girov götürülməsi ilə başlamışdı. Meşəbəyinin oğlu atasına kömək etmək məqsədilə həmişə meşəni gəzib, əraziyə nəzarət edirdi. Həmin gün o, meşəyə dayısı oğlu ilə birgə gəlmişdi. Şahin və Qərib adlı gənclər meşədə gəzdikləri vaxt ermənilərin pusqusuna düşüblər. Ermənilər uşaqlardan birini yerindəcə öldürüb, digərini girov götürmüşdülər.

Meşəbəyinin oğlunun meyitini elə yerə qoymuşdular ki, kənd camaatı onun dalınca gələndə pusquya düşsünlər və



Mən o zaman rayon partiya komitəsinin ikinci katibi işləyirdim. Biz ora çatanda iki saatdan artıq davam edən atışma dayanmışdı və yaralıları maşınlarla rayon mərkəzinə göndərmişdilər".


Razim Əliyevin sözlərinə görə, bölük komandirinin müavini Oleq Babak hücum zamanı qəhrəmancasına döyüşərək şəhid olub:

"Oleq Babak iki serjant - Loginov və Boçkov ilə birgə kənd əhalisinin müdafiəsində iştirak etmişdi. O, erməni terrorçularından 24 nəfəri zərərsizləşdirmişdi. Onun gülləsi qurtarandan sonra tabeçiliy-

birgə qulluq etmişdilər. Ancaq həmin erməni belə komandir müaviniyə rəhm etməmişdi, onurğa sütunundan atəş açıb öldürmüşdü. Onun arxasınca gedən zirehli maşın yarım saatdan sonra nəşini gətirmişdi. Cansız bədənini maşınımıza qoyub, iki əsgərlə rayon mərkəzinə göndərdim. Oleq Babakla biz çoxdan tanış idik. Ona bizim torpaqlardan, Qarabağdan danışmışdım. Belə söhbətlərə maraqla qulaq asırdı. Özüm isə kənddə camaatla birgə qaldım. İkinci hücum ola bilərdi. Tədbirli olmaq lazım idi. Ermənilər meşəyə apardıqları girovu 7 gün sonra qaytardılar. Biz onu digər girovla dəyişdik.

Oleqin nəşi bir neçə gün rayon mərkəzində, hərbi hissənin yerləşdiyi yerdə qalıb. Rayon rəhbəri, birinci katib Şahsuvvar Yahyayev və yerli camaat onun qəhrəmanlığı haqqında Moskvaya, Qorbaçova teleqram vurdular. Biz onun qəbirüstü abidəsini rayonda düzəltirib, Ukraynaya göndərdik. Həmin ilin sentyabrın 17-də ona Sovet İttifaqı qəhrəmanı adı verildi. Dekabr ayında isə SSRİ dağıldı və beləliklə, Oleq Babak Sovet İttifaqının son qəhrəmanı oldu".

Xatırladaq ki, O.Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilay-



ətində anadan olub. SSRİ xüsusi təyinatlı 21-ci briqadının siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan O.Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayıldıqdan sonra mülki şəxsləri qoruyub.

Şahənə Rəhimli

Tikintiya elektron icaza sistemi təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiya və istismara elektron icazələr sistemi sahibkarlara onlayn formada təqdim edilib.

Bu barədə "Unikal"a komitədən bildirilib. Məlumatla görə, tikinti şirkətlərinin nümayəndələrinə "Bir pəncərə" sisteminin funksionallığı əyani nümayiş olunub.

Komitənin inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində apardığı islahatlar və "Bir pəncərə" elektron müraciət sistemi haqqında növbəti maarifləndirici seminar təşkil edildi, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətrafı müzakirə olunub. Komitənin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi bu görüşə tikinti sektorunda fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndələri və fərdi sahibkarlar qatılıb.

Qeyd olunub ki, son illər ölkəmizin bütün ərazisində həyata keçirilən genişmiqyaslı şəhərsalma prosesləri və Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə davamlı aparılan köklü islahatlar sayəsində əhalinin mənzil-məişət şəraiti yaxşılaşır, sahibkarlıq inkişaf edir. Ölkə başçısının tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin istifadəyə verdiyi "Bir pəncərə" elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması proseduru əhəmiyyətli dərəcədə asanlaşdırıb. Belə ki, elektron sistem sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalıb. Bununla yanaşı bu imkan sayəsində tikinti niyyəti olan hər bir şəxs olduğu yeri tərk etmədən "Bir pəncərə" sistemində elektron qaydada müraciət edərək ekspertizasının keçirilməsi tələb olunan və olunmayan müxtəlif parametrlə tikinti obyektləri və anbar binalarının tikintisinə və həmçinin ekspertizası tələb olunan tikinti



obyektlərinin istismarına icazələri onlayn əldə edə bilər. Təşkilatçılarla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, "Azərişiq" və "Azərsu" ASC-lər kimi dövlət qurumlarının əməkdaşlarının da iştirak etdiyi vebinar çərçivəsində "Bir pəncərə" sisteminin hər bir funksional bölməsi əyani formada nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətinin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınması adək bütün proses təqdim olunub.

Hazırda Komitə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işləri davam etdirir ki, bunlardan biri də sistemin tərkibində yaradılmış yeni "məlumatlandırma icraatı" moduludur. Bu xidmət ilk mərhələdə pilot layihə olaraq Bakı şəhərində istifadəyə verilib və qısa müddət ərzində bütün ölkə üzrə tətbiq olunması planlaşdırılıb.

Sonda tikinti şirkətlərinin nümayəndələrinin təklifləri dinlənərək qeydə alınıb, sistemin imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Ağdaban faciəsindən 29 il ötür

Bu gün Ağdaban faciəsindən 29 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işğəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.



Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandallizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandıraraq, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

Təcavüzə məruz qalan məktəbli qız sığınacağa yerləşdirilib

Neftçala rayonunda 9-cu sinif şagirdinin zorakılığa məruz qalması hadisəsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla birgə faktın ətrafı araşdırılması istiqamətində işləri davam etdirir.

Bu barədə "Unikal"a Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu deyib. O bildirib ki, 6 aprel 2021-ci il tarixində Komitə nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloq və sosial işçiləri yenidən Neftçala rayon İcra Hakimiyyəti yanında gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun nümayəndələri, kənd tam orta məktəbinin direktor müavininin və qəsəbə nümayəndəsinin iştirakı ilə yetkinlik yaşına çatmayan qız və onun anası ilə görüş keçirərək psixososial durum qiymətləndirilib.

"Görüş zamanı ananın qızına qarşı qeyri-adekvat davranışı da nəzərə alınaraq, Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində zorakılıq qurbanı olan yeniyetmənin Bakıda müvafiq sığınacağa yerləşdirilməsi təmin edilib. Rayon icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə yetkinlik yaşına çatmayanın 2 qardaşının da psixososial durumu yoxlanıldıqdan sonra dövlət himayəsinə alınması ilə bağlı işlər davam etdirilir", - deyərək komitə rəsmisi qeyd edib.

Qarabağdakı hərbiçilərlə görüşlər keçirilir

Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.

Müdafiə Nazirliyindən "Unikal"a verilən məlumata görə, hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.

Keçirilən praktiki tədbirlərdə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların psixoloji reabilitasiyası, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi həyatın xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması məsələləri də diqqət mərkəzindədir.

Tədbirlər çərçivəsində sosial-psixoloji testlər keçirilir, fərdi qaydada söhbətlər aparılır, komandir-rəis heyəti ilə təlimat-metodik məşğələlər təşkil olunur və metodiki tövsiyələr verilir.

"ASAN ödəniş" də şəxsi kabinetlərin sayı 500 mini ötüb

2021-ci ilin aprel ayında "ASAN ödəniş" sistemində açılan şəxsi kabinet sayı 500 mini ötürərək ümumilikdə 500 min 418 şəxsi kabinet təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirişlər ki, sistemdə şəxsi kabinet yaradan vətəndaş bir sıra üstünlüklər əldə edir:

- Dövlət Yol Polisi tərəfindən tərtib edilən cərimələr haqqında məlumat əldə edir;
- Avtomobilin texniki baxış talonu haqqında operativ məlumat əldə edir;
- Texniki baxış və tərtib edilən protokollar haqqında vətəndaşa pulsuz SMS və e-mail bildirişlər göndərilir;
- Ödəniş tarixçəsi bölməsində zaman aralığı təyin etməklə, bu aralıqda həyata keçirilən ödənişlərlə tanış ola bilər;
- Xüsusi imkanlar bölməsində mütəmadi həyata keçirilən ödənişləri hesaba bağlaya bilər;
- Sürücülər çıxarışlar bölməsində gün ərzində üç dəfə inzibati xətalara dair protokol, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi haqqında



inzibati cərimənin mövcud olması haqqında sübut əldə edə bilərlər;

- Şikayətlər bölməsində vətəndaş ona tərtib olunan inzibati protokola dair şikayət göndərə bilər;

Hazırda mərkəzi və yerli icra hakimiyyətləri, məhkəmə orqanları, publik hüquqi şəxslər, hüquqi şəxslər, özəl təşkilatlar və ödəniş xidməti təchizatçıları olmaqla "ASAN ödəniş" sistemində ümumilikdə 300-dən çox qurum inteqrasiya edilib. Həmin qurumlar tərəfindən "ASAN ödəniş" sistemində vətəndaşlara inzibati cərimə ödənişləri, rüsum, vergi və gömrük ödənişləri, kommunal ödənişlər, rabitə ödənişləri, ədliyyə və məhkəmə ödənişləri, kredit və lizinq ödənişləri, sığorta ödənişləri, təhsil ödəniş-

ləri, yardım fondları üzrə ödənişlər, internet və kabel TV ödənişləri, həmçinin digər xidmətləri əhatə edən 670-dən çox xidmət göstərilir. Qeyd edək ki, sistemdə qeydiyyatdan keçmədən də ödənişləri həyata keçirmək mümkündür.

"ASAN ödəniş" sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə edilir. Sistem hazırda 10 mindən çox terminal, asanpay.az veb-səhifəsi, həmçinin "iOS" və "Android" əməliyyat sistemlərindən yüklənməsi mümkün olan "ASAN ödəniş" mobil tətbiqi vasitəsilə vətəndaşlara xidmət göstərir.

Gəncə yaxınlığında bir ovlaq yeri. Yaşıl bir təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan vəzirin gəldiyini hiss edən şah ona tərəf dönür və deyir ki, Nizamini çağırmağa gedən qasid qayıdıbmı? Vəzir Nizamidən bir xəbər yoxdur deyir. Görünür ki, o, həddindən artıq məğrurdur. Şah vəzirin sözünü təsdiq edir və Nizamini əsərlərindən tanıdığını söyləyir. Onun Qaf dağı kimi məğrur və əyilməz olduğunu bildirir.

Vəzir isə deyir ki, Nizami nə qədər məğrur olsa da, hökmdarın qarşısında əyilməlidir. Şah kiminsə gəldiyini görür. Bu gələn qasiddir. O, yenə tək gəlir. Qasid şahı deyir ki, Nizami hüzurunuzda gələcəkdir. Nizami gəlmək istəmədi, ancaq Bərdənin fəlakətindən xəbər tutanda hökmdarın fərmanından boyun qaçıra bilmədi. Bəli, Nizami Bərdəyə kömək məqsədi ilə hökmdarın hüzuruna gəlmək istəyirdi. Bu zaman vəzir şahı deyir ki, Munis Gəncə şairləri ilə deyişməkdən qayıdıb. Şirvan sarayının Munis kimi şairləri var ikən, sizin könlünüz güləcəkdir. Şah isə deyir ki, amma Nizami ayrı alemdir, onun şeirlərində ilahi bir qüdrət var. Söhbətin bu məqamında Munis Gəncə valisi ilə gəlib şahı təzim edir. Şah Munisdən soruşur ki, Gəncə şairləri ilə deyişdinmi? Munis bütün deyişmələrdə böyük hökmdarın adını göylərə ucaltıldığını söyləyir. Hətta yalan danışaraq Nizamini onun qarşısına çıxmadığını deyir. Munis dediklərini təsdiq etmək üçün Gəncə valisinə müraciət edir. Munis deyir: "Şahı aldatmaq ən böyük cinayətdir. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Gəncə valisi özü söyləsin". Vali söhbətə qoşulur: "Munis doğru buyur. Mənim Nizamidən şikayətim vardır, şahım. O, Məhsəti Gəncəvidən dərs almışdır. Özü də xırda qoşmalardan başqa, heç nə yaza bilmir". Saray şairi Munis, Gəncə valisi əl-ələ verərək Nizamini şahın (Şirvan şahının) gözündən salmağa çalışırlar. Şah deyirdə ki, "...Nizamini hər bir misrası almaz kimi itinir. Ürəklər daşdan da olsa, onları kəsib özünə yol açacaqdır". Onda vali dözmür: "Hökmdar özü bilən yaxşıdır. Gələr görərsiniz. Dinsiz üsyankarları belə sevirsinizsə, Nizamini də sevēcəksiniz". Şah vəliddən də, saray şairi Munisdən də ədalətli olaraq, Nizamini barədə də ədalətli fikir söyləyir və valiyə deyir: "Sən yanılırsan, vali, mən Nizamini qəzəllərini ürkədən sevmişəm. Onlar doğrudan da, nadir incilərdir. Şirvan sarayı bu nadir inciləri yaradan ustada malik ola bilsə, böyük İsgəndər özü mənə qibtə edəcəkdir". Şirvan şahı Nizamini kimi böyük sənətkarı öz sarayında görmək istəyir. Əslində bu, şahın sənətkara verdiyi qiymətdir. O istəyir ki, sarayda, onun ətrafında görkəmli insanlar, şairlər olsun. Ancaq Munis kimi saray şairləri, valilər buna qısqançlıqla yanaşır. Hökmdarın ətrafında olan belə qısqanclar həmişə tarixdə öz bəd əməllərini həyata keçirmiş, şahı istedadlı, qabiliyyətli, nüfuzlu, uzaqqören insanlardan təcrid etmişlər. Şah Munis kimi saray şairlərinin, valilərin, təlxəklərin əhatəsində tez-tez çıxılmaz vəziyyətə düşmüş, xalqın ona olan etimadını itirmişdir. Əslində hökmdarın ətrafında nə qədər ağıllı, bilikli, əqidəli, vicdanlı, ədalətli, əxlaqlı, ləyaqətli insanlar olarsa, hökmdar bir o qədər dövləti mükəmməl idarə edər, xalqın hörmət və istəyini qazanar. Yalan-palan danışdıqlar, qısqanç münasibətlər, istedadlı adamları gözəndən salmaq dövlətə olan inam və etimadı azalda bilər, dövlətin diz çökməsinə səbəb ola bilər. Şah saray şairi Munis kimilərin, yalançı valilərin

əhatəsində tək qaldıqda vurnuxur, əsəbiləşir və narahatçılıqla üzleşir. Mehdi Hüseynin "Nizami" pyesində olduğu kimi:

"Munis. Gəncə valisi haqlıdır, şahım. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Nizamini işlədiyi cinayəti mən sizdən gizlətmək istəmərim.

Şah. Cinayət? Kimi öldürmüşdür? Vali, bu nə sözdür? Vali. Adam öldürsəydi, mənə bu qədər təsir etməzdi. O, Məhsəti xanımınla birləşib, böyük hökmdarı xalq içərisində rüsvay edir. Belində xəncər gəzdiren əxli başına toplayıb, xalqı üsyana çağırır. Mən Məhsətinin həvclərini öz qulağımla eşitdim.


Şah. Bəsdür. Bu sözlərin bir

müdafie etmişəm. Borclu-borcluya belə cavab verməyə haqlı deyildir". Şah ona demişdi ki, "Kömək istəyən adam əvvəlcədən xəbər verərdi. Yaxşı, şəhər yanib külə döndəndən sonra, mənim köməyimdən nə çıxar? ... çalışaram sizin ricanıza əməl olunsun". Şahın bu fikirləri müqabilində Əbdək ona çəkinmədən öz sözünü demişdir. Şah isə heç kimə borclu olmadığını söyləyir. Əbdək çəkinmədən deyir: "Qoy, bütün dünya şahid olsun ki, daş üreklili, quş beyinli hökmdarlar ana vətənin qəlbine yara vurmaqdan həzz alırlar". Şah təkidlə vəzirə göstəriş verir ki, Əbdəki aparın, gün batanda o, dar ağacından asılacaqdır. Şah bu fərmanında qəti olduğunu bildirir. Və-

raq yenə də onu gözəndən salmağa çalışır və şahı deyir ki, o, sizə böhtan atır. Şah Nizamiyə söyləyir ki, mən səni üsyən etməyə çağırmadım. Sən mənim nəşəmi korlayırsan. Onsuz da sarayımnda nəşəmi korlayanlar azlıq etmir. Xaqaninin şeirləri, onun göz yaşları artıq mənə tənqə gətirmişdir. O da mənə qarşı üsyən edir. Nizami çəkinmədən şahı deyir ki, şairi Xaqani kimi qulu zəncirli bir qula çevirmək olar, zindana da atmaq olar, ancaq onun azad xəyallarını zəncirləməyə hökmdarın gücü çatmaz. Şah Nizamini öz sarayına dəvət etsə də, sarayın böyük şair Əbülülani zindanda çürütməsini, şairlər peyğəmbəri Xaqaninin də yolunun ora olmasını Şirvan şahı-

lətli şah, ədalətli saray axtarışında nəinki yaşadığı dövrə, gələcək illərə və əsirlərə də öz ideal fikrini ismarıç kimi ünvanlayır. Nizami onu da ismarıç edir ki, xalqı, vətəni, yurdu istəyən adamları qulu zəncirli bir qula çevirmək olmaz. Onların azad fikirlərini zəncirləməyə heç kəs, o cümlədən hökmdarın gücü çatmaz. Həqiqəti yazanlar, həqiqəti dəyənlər üreyi daş olanların qəlbine yol tapa bilməz. Bəşəriyyətin bütün bələlərinin kökündə də bu oppozisiyaların əbədi mövcudluğu, bu oppozisiyaların əbədi barışmazlığıdır. Haqq-ədalət tərəfində dayananların nə topu, nə də topxanası olur. Onların gücü xalqın onlara olan məhəbbətidir. Bu həqiqət də tarixin əbədi olan bir

Mehdi Hüseynin "Nizami" pyesi: "Mən "Sirlər Xəzinəsi"ndə olanların yüzdə birini demişəm"



doğru olsa, and içirəm gözə görünməz böyük Tanrıya, mən Nizamini də, Məhsəti də daşqalaq etdirəcəyəm. Amma siz uşaq kimi sadəsiz. (Cibindən bəyazı çıxardır) Bu qəzəllər qoşma deyildir, gövhərdir. Xalq onu belə şeirləri üçün sevir.

Munis. Bəlkə də biz yanılırdıq, ola bilər. Sizi bu rəyə gətirən Xaqanidir. O, mənim düşmənimdir. Məni gözəndən salmaq üçün Nizamini tərifiyir. Mən həmişə sizdən gizlədirdim. Amma daha dözbə bilmirəm. Hər şeyi açıb deyəcəyəm: Nizamini "Sirlər Xəzinəsi"ni xatırlayırsınız mı? O ölkəni xarabaya döndərirdi, o, şahı təzim edir. Gecikməyinin səbəbi olduğunu bildirir. Şah ondan soruşur ki, şairin xahişi nədir? Həm də şah Gəncənin ən gözəl bağlarından birində məclis qurulmasını, süfrə asılmasını və Gəncə yaxınlığında yeddi para kəndi şairə bağışlanmasını deyir. Onu da deyir ki, şair öz qəzəlləri ilə ruhumuzu oxşasın. Nizami isə deyir ki, onun oxuyacağı qəzəllər şahı yalnız kədərləndirə bilər. Onun özünün kədəri isə səbəbsiz deyildir. Nizami kədərinin səbəbini şahı belə bəyan edir: "Ey hökmdar, gözəl Bərdəni yandırır külə döndərdilər. Azərbaycanı dilbər guşələrindən biri də məhv olub getdi. Böyük bir ölkənin xəstə qəlbine yenə sağalmaz bir yara vuruldu. Analar övladlarından, bacılar qardaşlarından ayrı düşdü. Odur, baxın, Bərdənin yarıları igidləri sizdən kömək istəyir. Qardaş qardaşdan kömək istəyir. Of, mənim ele bir qüvvətim olaydı ki, qılıncların xarabaya döndərdiyi vətəni qələm gücünə gülşənə çevirəydim. Hani ele hökmdar ki, bu xarabalara gərəkən, üreyindən qopan ah səsi bütün dünyanı titrətsin?!" Munis Nizamini bu fikirlərinə əsaslan-

nın üzünə deyir. Şah Əbülülani da, Xaqaninin də üsyankar olduğunu, Nizamini də qəzəllərini kədərləndirən buludlarının bürüdüyünü, səssizdən şikayət yağdığını söyləyir. Bu zaman bir çox mətləblərə aydınlıq gətirmək üçün Mehdi Hüseyn "Nizami" pyesində obrazları öz düşüncələri ilə üz-üzə qoyur:

"Nizami. Müqəssir mən deyiləm. Nə etmək ki, hökmdarlar bayquşu bülböldən çox sevirler!

Şah. Aha, demək Munis haqlı imiş. Sən məni zalım Ənuşirəvana bənzədirsən, eləmi?

Nizami. Mən yalnız həqiqəti yazmışam, hökmdar!

Şah. Həqiqət, həqiqət!.. Şairlərdən başqa, bu yükü daşıyan yoxdurmu?

Nizami. Həqiqət doğrudanmı yükdür? Lakin bu yükü yalnız üreyi olan insanlar daşıyır.

Şah. Vəzir, söylə ki, Nizami gəldiyi yol ilə geri qayıtsın.

Vəzir. Şairin əlindən zəhər içmək də xoşdur, şahım. Nizami belə rəftara layiq deyildir.

Şah. Onun özünü də, əsərlərini də oda atmaq belə azdır!

Nizami. Ey hökmdar, mən sənin zülmündən şikayət edən məzlumların ah-nələsiyəm! Mən parçalanmış bir ölkənin şikəst üreyindən qopub gələn bir fəryadam! Mən "Sirlər Xəzinəsi"ndə olanların yüzdə birini demişəm. Mən bir güzgüyəm ki, sənin həqiqi simanı göstərmişəm. Əgər sifətin eybəcərdirsə, onun ləkəsini təmizlə! Bəs nə üçün güzgünü sındırırsan?

Şah. Vəzir, fərmanına əməl olunsun!

Vəzir. Hökmdarın əmri Allah fərmanıdır, şahım".

Beləliklə, yenə də Munisə meydana açılır. O hər dəfə səsləndirdiyi fikrini "İndi gördümmü, şahım, mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz!" bir daha şahı ünvanlayır. Şah isə Munisin haqlı olduğunu təsdiqləyir. Vali də bir tərəfdən şahın və Munisin mövqeyinə havadar olur: "Şahım, o, Məhsətinin fikirlərini təkrar edir. Nizami onun şagirdidir, o, bütün cavanları zəhərləyib yoldan çıxardır". Baxın, şah, Munis, vali birdir, Nizami isə təkdir. Şahı da, Munisi də, valini də birləşdirən haqsızlıq, laqeydlilik, eqoistlik, ağıllı və vətənpərvər insanların qəniməti olmaqdır. Tarixin hər bir mərhələsində belə olubdur. Nizami isə şahı da, şahın sarayında olan saray şairi Munisi də, valini də haqqa, ədalətə çağırır. O, saray əhlinin ədalətli olmasını istəyir, vətənin, yurdun, xalqın qeydine, qayğısına qalmasını istəyir. Ancaq nədənsə, saray əhli buna heç zaman hazır olmur və bunu bacarmır. Bununla da Nizami əda-

həqiqətdir. Mehdi Hüseyn bu həqiqəti "Nizami" pyesində oxucuya təqdim etməyi bacarır:

"Vali. Doğrusu, mən xalqın qəzəbindən qorxuram, şahım! Məhsəti sevməyən çox azdır. Bütün Gəncə onun başına and içir. Ona yaxın durmaq olarmı? Bəli xəncərli igidlər mənə tike-tike doğrarlar.

Şah. Gəncədə özündən başqa, tərəfdarın yoxdurmu, Vali?

Vali (tərəddüd içində). Hökmdarın əmri Allah fərmanıdır, şahım!

Şah. İndi mənim fərmanımı dinlə, Vali! Məhsəti burada, bax, mənim ayağımın altında daşqalaq edilsin! Bu Nizamini sinəsinə dağ çəkər. O, mənim təklifimdən boyun qaçırdı. Mən ondan intiqam alaram. Durma, get! Mən bu üsyankarlar yuvasına od vuracağam. Qoy Gəncədə şair səsi yox, bayquş naləsi ucalсын!

Şah öz rahatlığı, nəşəsi, eyş-işrəti üçün yurdu, xalqı və onların problemlərini düşünmür. Nizami isə problemlərini içərisində, daha doğrusu, xalqın, yurdun problemləri içərisində sarayda yaşamaq istəmir. Onun şair vicdanı, xalqa və yurda bağlılığı buna yol vermir. Şah və saray əhli isə bu hislərin hər birindən çox-çox uzaqdırlar.

Mehdi Hüseyn "Nizami"pyesində yaratdığı Nizami obrazı ilə bu fikri "Mən "Sirlər xəzinəsi"ndə olanların yüzdə birini demişəm" elə-belə demir. Bunun səbəbləri aşağıdakılardır.

a) Şirvan şahı hökmdar kimi Nizamini sarayda görmək istəyir. Onun arxasıya qasid göndərir. Şah Nizamini ilahi şeirlərinin qüdrətindən nəşələnəməyə, sarayının və özünün adını göylərə ucaltmağa çalışır. Ancaq bunu Nizami istəmir. Nizami ilə yanaşı, saray şairi Munis və Gəncə valisi də bu işə qol qoymağa mane olurlar;

b) Nizami şahdan Bərdəyə kömək istəyir. Bərdədən əsir aparılan bərdəli vətəni xəzərlərin əlindən almağı xahiş edir. Ona bağışlanan yeddi para kəndi qəbul etmir. Ona görə ki, bunların hamısı şəxsi qazancıdır. Ancaq Nizami xalqın və yurdun qazancını istəyir, bu yolda mübarizə aparır;

c) Şirvan şahını yalnız özü, saray əhli və sarayının nüfuzu maraqlandırır. Ona görə də o, Gəncədə də, Bərdədə də bayquş səsinin, bayquş naləsinin ucalmasına narahat olmur. Hətta Gəncədəki Məhsəti və Nizami kimi üsyankar şairlərin yuvasına od vurmağa fərman verir.

Buludxan Xəlilov,
filologiya elmləri doktoru,
professor

Xalq artisti, tanınmış gitaraçı Rafiq (Rəmiş) Hüseynov iki gün öncə vəfat etdi. Onu tanıyanlar bu ölümə çox təəssüflənirlər...

Rəmiş Azərbaycana yad olan gitaranı bizə qəbul etdirdi, sevdirdi, doğmalaşdırdı...

O təkçə müstəsna ifası, incə duyumu ilə yox, həm də sovet dövrünün sərt qaydalarını aşma bilməsi ilə xatırlanır. Azərbaycan musiqisinə "yad" aləti doğmalaşdırma bilən Rəmiş həm də çox sadə azərbaycanlı olduğuna görə sevilirdi.

Dünən dəfn mərasimi keçirilən sənətkarın dostları Milli Məclisin deputatı Aqil Abbas və tanınmış jurnalist-şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs onunla bağlı xatirələrini Modern.az-la

"Rəmiş kimi ömür sürən bir adam 30 yaşında ölməli idi, 46 il əlavə yaşayıb".

Yeri behişt olsun amma Rəmişin yeri behişt deyil, cəhennəmə gedib. Rəmişin behiştə nə işi var? Rəmiş günahları olan adamdır, mən hər zaman bu sözü işlətməmişəm, hətta bu fikrimə görə tənqid də olunmuşam, amma yenə deyirəm, Rəmiş nə atadı, nə qardaşdı, nə də ki, vətəndaşdı, Rəmiş şeytandı, o bu dünyada Tanrının yanında özünü pis apardı, tanrı onu qovdu. Rəmiş bu dünyaya gəldi və getdi. Bəlkə də bizim bilmədiyimiz şəkildə günahlarını yudu, işi və əməli ilə deyil, barmaqları ilə".

Qulu Ağsəs: "Rəmişlə yalnız telefon vasitəsi ilə əlaqə saxlaya bilirdim. Xəstələnməzdən öncə mən onu verlişə də-

niyə gözünü yumursan Rəmiş?".

Dedi "gözümü açıb camaatın arvad-uşağına baxa bilmərəm ki, mənim bir sevgilim var - gitara, o da qucağımdadır".

Rəmiş xalqa sevdiren onun bir insan kimi azadlığı sevməsi idi, hər zaman olmazların ələhinə gedirdi. Azərbaycanın büdcəsini Rəmişə versəydilər birçə günə xərcləyin qurtardı. Çox pul qazanmağına baxmayaraq, onun heç vaxt pulu olmurdu. Məsələn, hansısa restoranda 10 manatlıq yemək yeyirdi, 200 manat ofisiyanta pul verirdi. Bunun izahı yox idi ki, niyə verir. Yəni pulunu hara gəldi xərcləyən, həyata tamamilə başqa gözle baxan, bəlkə də həyatın faniliyinə ən çox inanan insanlardan idi Rəmiş. Ona "Çağdaş dərviş" deyə bi-

"Rəmiş 30 yaşında ölməli idi... onun yeri behişt deyil" - Dostlarının "Çağdaş dərviş"lə bağlı XATİRƏLƏRİ



bölüşüblər.

Aqil Abbas: "Rəmişlə sonuncu dəfə 4-5 gün əvvəl əlaqə saxlamışdım. Telefonu yoldaşı Güllü xanım açdı verdi Rəmişə dedi ki, Aqildi danışan. Dedim ki, Rəmiş, tez sağal səni Ağdama aparacam. O da çətinliklə 5-6 kəlmə söz dedi. Sonra yenidən həyat yoldaşı Güllü ilə danışdım, nəyə ehtiyaclarının olub-olmadığını soruşdum, heç nəyə ehtiyac olmadığını dedi. Dünən isə dəfn mərasimində iştirak etdim. Rəmiş vəfat etdi, amma mənim üçün heç vaxt xatirəyə çevrilməyəcək. O hər zaman sağdır, hər zaman var, sevdiyim, dəyər verdiyim dostumdur. Azərbaycanda qeyri-adi sənətkarlar çox az olub. Vaqif Mustafazadə, Rafiq Babayev və Rafiq Hüseynov (Rəmiş) mənim üçün həmin sənətkarlardandır.

Hər bir insanın sonu ölümdür. Rəmiş qarğa deyildi ki, 300 il yaşasın. 76 yaşında vəfat etdi, normal yaşdır. Mənim hər zaman bir sözüüm var:

vət etmişdim. Verlişin anonsu hələ də qalıb. Özü də demişdi ki, "tezliklə "Ulduzlu qonaqlar"da olacağıq, dostları salamlayıram".

Onunla uzun illərdir ki, münasibətimiz var idi. Dünən zəng vurdum Güllü ilə danışmaq istədim, amma danışa bilmədi, ağladı. Pandemiya səbəbindən dəfn mərasimində də iştirak edə bilmədim.

Rəmişin sənəti sərhədlər tanımırdı. Keçmiş SSRİ məkanında, son illər isə Türkiyə və İranda tanınırdı. Rəmiş Azərbaycan sənətinə yenilik gətirən insanlardandır. Bilməyən insanlar üçün bir məlumat verim ki, o, həm də çox gözəl tarzen idi. Onun istedadı tarla başlasa da, tarla məhdudlaşmırdı. Nəfəsli alətlərdən başqa Rəmişin əlinin dəydiyi hər bir alət "danışdı".

Allah Rəmişə musiqi üçün yaratmışdı. Gitaranı Azərbaycana sevdiren məhz Rafiq Hüseynov oldu. Bir dəfə ona sual verdim ki, "gitara çalanda

lirik. Bilirdi ki, ölüm gec-tez həmişə var.

Bir müddət öncə onun ardında ölüm xəbərləri çıxırdı. Bir dəfə ölüm xəbəri çıxanda zəng vurdum ona, dedim ki, yenə belə bir informasiya yayılıb. Dedi "gitara varsa, Rəmiş də var, qorxma". Gitara var ol-duqca o da yaşayacaq.

Rəmiş xoşbəxt insan oldu ki, Ağdamın azad olunması xəbərini eşitdi, bildi ki, artıq Ağdam bizimdir. Ağdam haqqında danışan zaman qərribə bir ifadə işlədirdi: "rəhmətlik Ağdam" - Ağdamın artıq öldüyünü deyirdi. Amma yəni-dən zühur etməsini də gördü. Çox heyf olsun, xəstəlik imkan vermədi ki, o da Ağdama gedə bilsin.

İnşallah, Ağdamda bərpa işləri tamamlanandan sonra, Rəmişin adı hansısa formada anılacaq, əbədiləşdiriləcək. O adını musiqi tarixinə yazmış bir şəxsiyyətdir".

Mehri QURBAN

"Oxumaq üçün anamın qarşısında diz çökdüm" - Həmidə Öməröva

"Validənlərim rəsmi ayrılıqlarda 15 yaşım var idi. Atamın ikinci ailəsi oldu. Çox yaxşı ögey bacı və qardaşları var. Onlara ögey demirəm, çox yaxşıdırlar. Biz doğmayıq. Ögey anam çox yaxşı qadın olub. O, dünyasını dəyişəndə o qədər ağlamışam ki... Anam sağ olanda qoyurdu onlarla görüşüm".



"Unikal" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Öməröva məşhur stilist Anar Ağakışiyevin "Dəyişən cavab" proqramında deyib. Aktrisa sualları cavablandıraraq, ailəsindən danışdı. H.Öməröva bildirib ki, çox sərt xasiyyətli anası olub:

"17 yaşına qədər atam mənə məktublar yazırdı, amma anama görə onları görmürdüm. Onun başqa həyatı var idi. Günlərlə mübahisəmiz olurdu, Moskvaya oxumağa getdim. İcazə almaq üçün anamın qarşısında diz çökdüm. Bilərəkdən ki, anamın xasiyyəti sərtidir, aktrisalığ addımı atdım. Deyirdi, bizim nəsilə aktrisa yoxdur, olmaz. Həkim, müəllimə ol. Dedim, mənim üçün maraqlı deyil.

Anam ömrünün son günlərində amneziya olmuşdu. Məni anası kimi görürdü. Bütün yaddaşı itmişdi, birçə "Qara gilə" mahnısını oxuyurdu".

Aktrisa oğlu Rəhimi evləndirmək istədiyini söyləyib: "Bütün analar istəyir ki, oğlu tez evlənsin. Sürətpərəstəm, istəyirdim, gəlinim bir az qayınanasına oxşasın. Əsas oğlumu sevsin. Mümkün deyil, ana kimi sevsin. Ana hər zaman narahat qalır ki, oğluma yaxşı baxmadı, köynəyini mənim kimi ütələmədi. Hərdən evdə zarafatla deyirəm ki, qız azərbaycanlı olsun. Amma gəlib desə ki, qız əcnəbidi, onu sevirəm, razılaşacam. Onun arzusu odursa, heç nə deyə bilməyəcəm. Təbii ki, istəmərim, amma övladım fakt qarşısında qoysa, heç nə demərəm".

Həyat yoldaşından söz açan H.Öməröva "İllər keçdikcə yoldaşım məni oğlumdan çox anlayır, qədrimi daha çox bilir. Oğlum gəncdir. Telefonla danışanda belə gedib otaqda qapını bağlayır. Yaxşı ki, bir-iki dostunu tanıyıram, gec gələndə zəng edirəm. Oğluma vaxtında çox zaman ayırmışam, amma təbiətin qanunudur" deyərək, əlavə edib.

Oqtay Quliyev vəfat etdi



Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzen-pedaqoq, muğam bilicisi, əməkdar incəsənət xadimi, prezident təqaüdcüsü Oqtay Quliyev vəfat edib.

"Unikal" kult.az-a istinadən xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Darıxıram, özümü çox pis hiss edirəm - Xalq artisti

"Pandemiya məni lap geri saldı. İl yarım idi ki, ürəyimdən əməliyyat olunduğuma görə teatrdan uzaq düşmüşdüm".

"Unikal" demokrat.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti, teatr və kino aktyoru Kazım Abdullayev deyib.

"Daha sonra koronavirus yayıldı, daha bir il yarım səhnədən kənar qaldım. Ona görə də özümü çox pis hiss edirəm. Səhnə, tamaşaçı üçün darıxıram. Koronavirusa yoluxduğum səhətimə lap pis təsir etdi. Ondən əvvəl açıq ürək əməliyyatı keçirmişdim, damarlarımda 80 faizi tutulmuşdu. Dörd damar dəyişdirildi. COVID-19 həmin dəyişilmiş damarların hamısını zədələdi. İndi ona görə yenidən müalicə alıram. Övladlarımız üçün yaşayırıq, bizim də varımız-dövlətimiz onlardır. Allah bizə can sağlığı versin ki, uşaqları bir yana çıxara bilək. Doğrudur, övladlarımız böyükdürlər, öz ailələri var. Hər halda ata kimi yanlarında olmalıyam" - K.Abdullayev qeyd edib.

Qadınlarla müqayisədə kişilər koronavirusu daha ağır keçirirlər - Həkim

Qadınlarla müqayisədə kişilər COVID-19-a yoluxma zamanı xəstəliyi daha ağır keçirirlər.

"Unikal" bildirir ki, bunu Trend-ə həkim Emil Qasimov deyib. Bu halı kişilərdə Y xromosomunun olması ilə əlaqələndirən həkim qeyd edib ki, immun sistemini idarədən xromosomların çoxu X xromosomlarında olduğu üçün kişilər xəstəliyi daha ağır keçirirlər.

Onun sözlərinə görə, COVID-19 virusuna yoluxma zamanı xəstəliyin daha ağır keçirilməsinə ümumilikdə 5 risk faktoru təsir göstərir.

Həkim əlavə edib ki, yaşın 60-65-dən yüksək olması xəstəliyin ağır keçirilməsi ehtimalını artırır. Bundan başqa, yanaşı xəstəliklərin olması da risk ehtimalını yüksəldir. Şəkər xəstəliyi, yüksək təzyiq, onkoloji xəstəliyi olanlar, kök insanlar risk qrupuna daxildir.

"Bəzən görürük ki, bir şəxs xəstəliyi ağır, evdəki digər ailə üzvləri isə yüngül keçirirlər, amma 10 gün sonra onun bacısı, qardaşı ağır vəziyyətdə xəstəxanaya gətirilir. Bu, onu göstərir ki, xəstəliyin ağır keçirilməsində digər risk faktoru genetik amillərdir. 5-ci faktor isə daha çox qapalı mühitdə işləyənlər, tibb işçiləri arasında müşahidə edilir. Viral yükə nə qədər çox məruz qalarsansa, xəstəliyi bir o qədər ağır keçirmə ehtimalı çoxalır".

Boğazda quruluq nəyin əlaməti sayılır?

Terapevtlər boğazda quruluğun müxtəlif xəstəliklər səbəbindən əmələ gəldiyini deyirlər. Onların sözlərinə görə bu adi infeksiya xəstəliyindən tutmuş, ağır xəstəliklərin belə patoloji əlaməti hesab edilə bilər. Dizqnozu mütləq həkim təyin edir, amma boğazda quruluğa hansı xəstəliklərin səbəb ola biləcəyini mən sizlərlə bölüşmək istəyirəm.

1. Boğazda quruluğun əmələ gəlməsinə yuxarı tənəffüs yollarının infeksiya xəstəlikləri səbəb ola bilər. Bu zaman boğazda quruluq hissi ilə birlikdə udma zamanı ağrı hissi də olur. Bu səbəbdən əmələ gələn quruluq hissini aradan qaldırmaq üçün boğazı qarqara etmək lazımdır. İnfeksiya xəstəlikləri səbəbindən əmələ gələn quruluq hissi xəstəlik sağaldıqdan sonra itib gedir.

2. Həddindən artıq siqaret çəkmə zamanı da boğaz quruyur. Bu zaman quru və xırıltılı öskürək müşayiət edilir. Boğazın quruluğunu siqaretin tərkibində olan toksiki maddələr əmələ gətirir. Belə quruluq hissi xəstədə məcburi öskürəyə səbəb olur.

3. Ağızla nəfəs alma boğazda quruluq hissi yaradır. Buna səbəb ağız vasitəsilə dolan havanın boğazı qurutması olur.

4. Susuzlaşma boğazda quruluq hissi yaradan səbəblərdən biridir. Bu bəzi insanlarda isti havalarda evdən çıxarkən su içmədikdə baş verir. Əlaməti aradan qaldırmaq üçün qazsız adi su içmək lazımdır.

5. Boğazda quruluq hissini olması şəkər xəstəliyinin əlamətlərindən biri sayılır. Əgər sizin tez-tez boğazınızda quruluq hissi olursa, mütləq həkimə müraciət edin və ya qanınızın analizini verərək şəkərinizi yoxladın.

Ürək dayandıqda nə ya nəfəs kəsildikdə ilk tibbi yardım

Elektrik cərəyanı vurduqda, suda boğularkən, tənəffüs orqanarı sıxılarkən, habelə bir sıra xəstəliklər zamanı tənəffüs və ürəyin fəaliyyəti qəfildən dayana bilər. Bu zaman kliniki ölüm baş verə bilər.

Ürək fəaliyyətinin dayanması nəfəsin kəsilməsinə, nəbz, ürək döyüntüsünün, reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edilir. Belə adamlara süni tənəffüs verilsə və ürəyi xaricdən masaj olursa bir çox hallarda heyatlarını xilas etmək olur.

Hadisə qəza nəticəsində baş verib xəstənin çənəsi yaralanmışsa, alt çənəni bir qədər irəli çəkib, çənəaltını basaraq ağız boşluğunu qan və ya qusuntudan salafetlə təmizləyib, sonra xəstənin burnunu tutub süni tənəffüs etmək lazımdır. Kömək edən şəxs dərinə nəfəs alıb, dodaqlarını yaralının dodağına sıxıb, havanı bərk halda xəstənin nəfəs borusuna üfürməlidir. Hava az -az üfürüldükdə süni tənəffüs səmərəli olur. Havanı ritmik surətdə 1 dəqiqədə 16-18 dəfə təbii tənəffüs bərpa olunanaqədər və ya ölüm əlamətləri aydın şəkildə aşkara çıxana qədər üfürmək lazımdır.

Ürək fəaliyyəti qəfil dayandıqda, ürəyi dərhal xaricdən masaj etmək lazımdır. Bu məqsədlə xəstəni arxası üstə uzadıb, əllərin ovucları bir-birinin üstündə olmaqla, yaralının döş qəfəsini aşağı 1/3 hissəsinə qoyurlar. Sonra dəqiqədə 50-60 cəld ritmik təkanla sinəni aşağı basır və hər təkrardan sonra əlləri yuxarı qaldırırlar ki, döş qəfəsi qalxıb düzələ bilsin. Təkan zamanı döş qəfəsi ən azı 3-4 sm aşağı basılmalıdır.

Tənəffüs sistemi nədir?

Tənəffüs sistemi orqanizmin tənəffüs sistemində inkişaf etdiyi orqanlar sistemidir. Tənəffüs sistemində bir çox struktur və funksional komponentlər iştirak edir. Bu komponentlərə ağciyərlər, burun, udlaq, sinuslar, döş qəfəsi skeleti və əzələləri, plevra, diafraqma, tənəffüsü rəqulyasiya edən serebral mərkəz və ürək-qan damar sistemi aiddir.

Hava əvvəlcə burun boşluğundan burun-udlağa, sonra qırtlağa, oradan traxeyaya keçir. Xaricdəki hava soyuq olduqda isə hava axını traxeyaya çatana qədər bu yollarda



nisbətən isinir.

Tənəffüs sisteminin əsas fəaliyyəti havanı orqanizmə daxil edib, filtrasiya etdikdən sonra oksigeni orqan və toxumalara çatdırmaqdan ibarətdir. Tənəffüs sistemi dedikdə isə

əsasən ağ ciyərlərin fəaliyyəti nəzərdə tutulur. Ağ ciyərlər orqanizmdə oksigen və karbon qazının ventilyasiyasını təmin edir. Bu ventilyasiyanın pozulması isə insan orqanizmində ciddi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Çünki, ağ ciyərlər orqanizmdə bütün orqan və sistemlərin həyati proseslərində iştirak edir. Ağ ciyərlərin tənəffüs sistemində normal iştirakı isə oksigen-karbon qazı mübadiləsinə və turşu-qələvi homeostazı üçün vacibdir.

Tənəffüs sistemi xəstəlikləri dedikdə isə tənəffüs sisteminin fəaliyyətində iştirak edən orqanlarda baş verən xəstəliklər nəzərdə tutulur.

Uşaqlarda adenoid hansı hallarda kəsilməli?

Bəzən uşaqlarda yuxuda olan zaman ağzı açıq halda yatma, xoruldama, qızdırma olmadığı halda arabir öskürmə müşahidə edilir. Bu əlamətlər müşahidə edilən uşaqlarda diqqətin dağılması, hiperaktivlik və əsəbilik baş verir. Bu uşaqlarda badamcıqların əmələ gətirdiyi probleməldir.

Badamcıqlarda adenoidlərin əmələ gəlməsi uşaqlarda bir-sıra patoloji əlamətlərin əmələ gəlməsinə səbəb olur. Normal şərtlər altında badamcıqlar orqanizmə üçün müdafiə rolunu oynayır. Amma bəzi hallarda onlar orqanizmə üçün təhlükəli sayılır və bu zaman xaric edilir.

Adenoidlər çox hitertrofiyalaşdıqda onu vaxtında orqanizmdən xaric etmək lazımdır. Uşaqlarda adenoidlərin gec

xaric olunması onlarda müxtəlif patologiyalara səbəb olur. Çünki adenoidlər burun yollarının tutduğuna görə uşaqlar ağız vasitəsilə nəfəs alırlar və bu da onların beyninə oksigenin normal çatmamasına və beyində oksigen aclığına səbəb ola bilər. Adenoidlər 3-14 yaşlarına kimi uşaqlarda qoruyucu funksiyaya daşıya bilər. Bu funksiyaya adenoid virus infeksiyalarının burun yollarından daxil olmasını engəlləyərək nail olur. Bəzi valideyinlər uşaqlarının yaşlarının az olduğundan qorxaraq adenoidin xaric olunmasını ləngidir. Onlar bunu narkozdan qorxduqlarına və uşaqlarının yaşının az olmasına əsaslanaraq qeyd edirlər. Lakin həkim adenoidin kəsilməsinə göstəriş vermişsə, onu ləngitməyin nəticələri daha ağır ola bilər.

Adenoid yeni doğulmuş uşaqlarda nisbətən kiçik olur.



O uşağın 5 yaşına kimi böyüyür və burun yollarında virus və bakteriyaların düşməsinin qarşısını alır. Uşaq sağlam olduqda adenoid bu yaşdan sonra tədricən kiçilməyə başlayır və 14 yaşlarında atrofiyalaşır. Bəzən bu proses ciddi problemlərə səbəb ola bilər. Belə ki, adenoidin hipertrofiyası orta qulağın, eşitmə yollarının funksiyasının zəifləməsinə səbəb olur.

Polimielitəbənzər xəstəliklər

Polimielitin praktiki olaraq ləğv olunması onun müxtəlif formaları ilə klinik oxşar olan yoluxucu xəstəliklərin xüsusi çəkisinin artması ilə müşahidə edilir. Koksaiki virusları, EC-HO, enteroviruslar və epidemik parotit virusları polimielitəbənzər xəstəlikləri törədən səbəblər arasındadır.

Mənzərəsi polimielitin iflicsiz formasına daha çox oxşayır. Uşaqlar daha çox bu xəstəliyə yoluxurlar. Titrəmə, kəskin rinit, faringit, qusma və ishal xəstəliyin əsas əlamətləridir. Tez-tez məxmərəyəbənzər səpgilər müşahidə edilir. Baş ağrısı, ənsə əzələlərinin rigidliyi, əzələ gərginliyi, yorğunluq, əzələ zəifliyinin inkişafı sinir sisteminin prosesə cəlb olun-



duğunu göstərir. Xəstəliyin gedişi ağır olmur, 1-2 həftədən sağalma baş verir.

Meningeal, spinal, kötük və poliradikulonevrotik formalar ayırd edilir.

Polimielitə bənzər xəstəliyin

kötük formasının əsas əlamətləri - mimiki əzələlərin periferik parezidir, bulbar pozulmalar nadir hallarda baş verir.

Enterovirus kəskin hemorragik konyuktivitinin epidemik endemiyalarını törədir. Nevroloji əlamətlər kəskin hemorragik konyuktivit simptomatikasından sonra baş verdiyinə baxmayaraq, bu zaman praktik olaraq virusu müəyyən etmək olmur.

Diaqnozu:

Diaqnoz seroloji reaksiyalar əsasında qoyulur. Xəstəliyin görünən əlamətləri və toplanan anamnez də diaqnozun qoyulmasına yardımçı olur.

Müalicəsi:

Qammaqlobulin, C vitamini, desensibilizəedici vasitələr, antidepressantlar və trankvilizatorlar təyin edilir.

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Unikal" qəzeti Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "11-ly"ə Fransa PSJ-sindən Kilian Mbappe və Neymar düşüb.

İngiltərənin "Çelsi" klubundan 4 oyunçu rəmzi komandada yer alıb.

Qapıçı: Eduar Mendi ("Çel-




si", İngiltərə)

Müdafiəçilər: Sesar Aspili-kueta, Ben Çiluell (hər ikisi "Çelsi", İngiltərə), Markinyos (PSJ)

Yarımmüdafiəçilər: Marko Asensio, Vinisius Junior (hər ikisi "Real Madrid"), Kevin De Bröyne, Fil Foden ("Mançester Siti", İngiltərə) Meyson Maunt ("Çelsi", İngiltərə)

Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ, Fransa)

AVRO-2020-də Bakıdakı oyunlara buraxılacaq azarkeş sayı açıqlandı



Futbol üzrə Avropa çempionatının Azərbaycan paytaxtında keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

AFFA-dan "Unikal" qəzetinə verilən məlumata görə, bu barədə Nazirlər Kabineti ya-

nında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında qərar qəbul olunub.

Qərar çıxarılanda UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınıb. Azarkeşlər isə oyunlarda COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərti ilə iştirak edə biləcəklər. Oyunlara yerli azarkeşlərlə yanaşı, bir-biri ilə görüşəcək milli komandaların mənsub olduğu ölkələrin vətəndaşları viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərti ilə buraxılacaq. Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.

Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prose-

durlarla əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının global pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra - 11 iyun - 11 iyul 2021-ci ildə keçirilməsi barədə qərar qəbul olunub. Bundan əlavə, UEFA-nın qərarında pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcəyi göstərilib.

UEFA azarkeşlərlə bağlı qərarın müddətini uzatdı - AVRO-2020

UEFA Avropa çempionatının təşkilatçı şəhərlərinə azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti uzadıb.

"Unikal" qəzeti xəbər verir ki, bu barədə "France Press" agentliyinə UEFA-nın rəsmi nümayəndəsi açıqlama verib.

O bildirib ki, müddət aprelin 7-dən aprelin 28-dək artırılıb. Bəzi oyunların digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz təşkilinin mümkünlüyü perspektivi də mövcuddur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıs-

tan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Rusiyalı olimpiya çempionu vəfat etdi

Ağırliqqaldırma üzrə rusiyalı olimpiya çempionu Viktor Kurentsov vəfat edib.

"Unikal" qəzeti yerli mətbəata istinadən xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Kurentsov 1968-ci ildə Meksikadakı Yay Olimpiya Oyunlarında qalib olub.

İdmançı Avropa çempionatlarında 7, dünya çempionatlarında isə 6 dəfə qızıl medal əldə edib. 9 qat SSRİ çempionu olmuş Kurentsov 26 dəfə dünya rekordu qırıb.

İdmançı rəqibini al-qana qarq etdi, sonra qarşısında diz çökdü

Sinqapurun Kallanq şəhərində dünyanın tanınmış döyüş təşkilatlarından olan ONE-in növbəti turniri baş tutub.

"Unikal" qəzeti xəbər verir ki, yarışda bir muay tay, dörd MMA və bir kikkoxsinq yarış baş tutub. Gecənin son görüşü muay-tay üzrə olub.

Tailandlı Rodtanq Citmu-anqnon avstraliyalı Danial Vilyamsla qarşılaşıb. Rəqibini al-qana qarq edən asiyalı idmançı döyüş başa çatdıqdan sonra onun qarşısında diz çökərək Vilyamsa dua edib. Avstraliyalı da ona qarşılıq verib.



"Barcelona" Messi ilə danışıqlara tələsmir



"Barcelona"nın yeni rəhbərliyi kapitan Lionel Messi ilə yeni müqavilə məsələsinin müzakirəsinə başlamayıb.

"Unikal" qəzetinin "Marca" nəşrinə istinadən məlumatına görə, ötən ay prezident təyin olunan Joan Laporta argentinalı superulduzla hələ görüşməyib.

Kataloniyalılar hazırda təklif üzərində çalışır. Laporta bu məsələdə tələsmək istəmir və Le-oya dərhal qəbul edəcəyi şərtlər

irəli sürmək fikrindədir. O, "Mançester Siti" və PSJ-nin Messi ilə maraqlandığını bilir, ancaq bunu gələcək danışıqlara problem kimi görmür.

Qeyd edək ki, "Barcelona" ilə müqavilə müddəti yaya qədər olan Lionel Messi cari mövsüm La Liqada keçirdiyi 27 oyunda 23 qol vurub, 8 assist edib.

"10-luq" ən dəyərli klubsuzlar

Dünyanın əksər ölkələrində milli çempionatlar başa çatmaq üzrədir.

"Unikal" qəzetinin məlumatına görə, buna rəğmən hələ də klubsuz futbolçular kifayət qədərdir ki, mövsümün sonunu gözləyirlər. Onların bəziləri ötən ilin yayından, bəziləri isə bu ilin yanvarından işsizdirlər. Aralarında elələri var ki, vaxtilə çıxış etdiyi komandalarda aparıcı rol oynayıblar. Hazırda klubsuz olan ən dəyərli 10 futbolçu ilə sizi tanış edirik:

1. Aleks Teyşeyra

Son klubu: "Jianqsu" (Çin)

Dəyəri: 12 milyon avro

2. Dieqo Kosta

Son klubu: "Atletiko" (İspaniya)

Dəyəri: 10 milyon

3. Ahmed Musa

Son klubu: "Əl-Nasr" (Səudiyyə Ərəbistanı)

Dəyəri: 6 milyon

4. Yunes Belhanda

Son klubu: "Qalatasaray" (Türkiyə)

Dəyəri: 4 milyon

5. Daniel Starric

Son klubu: "Trabzonspor" (Türkiyə)

Dəyəri: 4 milyon

6. Ramires

Son klubu: "Palmeyras" (Braziliya)

Dəyəri: 3,5 milyon

7. Vilfred Boni

Son klubu: "Əl-İttihad"

Dəyəri: 3,2 milyon

8. Mubarak Vakaso

Son klubu: "Jianqsu" (Çin)

Dəyəri: 3 milyon

9. Ezekyel Qaray

Son klubu: "Valensiya" (İspaniya)

Dəyəri: 2,5 milyon

10. Saphir Tayder

Son klubu: "Əl-Ain" (Səudiyyə Ərəbistanı)

Dəyəri: 2,5 milyon